

ZƏRƏNGİZ DƏMİRÇİ

# Qayalı





2008  
1539

W6  
D47

ZƏRƏNGİZ DƏMİRÇİ

# Qayallı

84061

(Şeirlər və poemalar)

85140

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARXIV

UniPrint

Bakı – 2008

**Redaktor**

**Əlirza XƏLƏFLİ,**  
şair-publisist,  
Rəsul Rza Beynəlxalq  
mükaati laureatı

**Bədii redaktor:**

**Salatin ƏHMƏDLİ,**  
yazıcı-publisist,  
BDU-nun Müasir Azərbaycan  
dili kafedrasının dosenti

**Zərəngiz Dəmirçi** (Zərəngiz Dəmirçi qızı Mansurova) **Qayalı** (*seirlər və poemalar*). Bakı, UniPrint, 2008, 360 səh.

"Qayalı" şairənin oxularla yeni görüşüdür. Müəllif bu kitabında mənsub olduğu xalqın mənəvai dəyərlərinin poetik manzərəsini verməyə çalışmışdır. Qayalı müəllifin doğduğu Qazax rayonunun Daş Salahlı kəndində onun özünü də mənsub olduğu tayfanın, nəslin adıdır.

Zərəngiz Dəmirçi "Qayalı" adını yalnız nəslin adı kimi yox, həm də məcəzi mənada qəbul etmişdir. Tarixi dəyərləri yaşatmaq, ölməyən adət-ənənələrə tapşırmaq, xalqın mənəvi təyinedicisi olan xarakter xüsusiyyətləri qoruma hissini onu bu ada gətirib çıxarmışdır.

"Qayalı" sərtlilik, bütönlük, sarsılmazlıq, ocaqlıq rəmziidir. Müəllif bu adda müqəddəslik görür.

ISBN 978-9952-440-34-8

© UniPrint, 2008

## **Zərəngiz Dəmirçi**

(Zərəngiz Dəmirçi qızı Mansurova)

1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2001-ci ildə ilk kitabı - "Haqqı sevdim", 2006-ci ildə "Vəfəm mənim" və "Güllələnmişlər" şeirlər və poemalar kitabları nəşr olunmuşdur. "Qayalı" müəllisinin oxularla yeni görüşüdür. Bu kitabında da o, mənəvi dəyərlərə sadıq qalmış, tarixi-ədəbi dəyər kəsb edən ənənələrə söykənərək müasirlərinin daxili aləmini poetik manzərəsini əlvən söz rənglərlərə göstərməyə çalışmışdır. Diqqətli oxuları kitabın adı maraqlandıracaqdır. "Qayalı" Qazax rayonunun Daş Salahlı kəndində müəllisinin mənsub olduğu nəslin adıdır. "Qayalı" adı müəllif üçün mənəvi mahiyyət kəsb edir.

Ölbəttə, əsas söz oxularındır.

"Qızıl Qələm" mükafatı laureatıdır, bir neçə diplom və təltifləri var. 2006 və 2007-ci illərin "Qadın şairi" nominasiyasının mükafatçısı olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hal-hazırda AzərTAC-da müxbir kimi fəaliyyət göstərir.

Ailəlidir, dörd övladı var.

*Redaktordan***OVXARLI SÖZ - OD YERİ, OCAQ YERİ**

Zərəngiz Dəmirçinin "Qayalı" kitabına toplanan şeirlərindən ilk gözümə dəyən misralarda bir idrak işığı - müdriklik gördüm. Bu müdriklik, bu ağırlıq nə qacaqovda olan zəmanəyə, nə də onun yaşına uyğun gəlir. Bir Tanrı sevdası ilə süslənən, haqq aşıqlarınə xas savaş üstündə olan söz adlı mürşidinə təkkə içində müridlik edən söz sevdalısının divanəliyindən çox ağla, hikmətə söykənən müdrikliyidir.

Zərəngiz Dəmirçinin təsəvvüf ruhlu şeirlərində Yunis İmrə, Dadaloğlu, Qaracaoglan, Qurbani, Xəstə Qasım kökü də var. Lap çoxdan yaşamış, bizdən çox-çox əvvəl dünyaya gəlib-getmiş o söz sevdalısının təzədən bizim zəmanəmizə gəlişi elə beləcə görünə bilərdi - Zərəngiz Dəmirçi donunda.

*Qırçın-qırçın saçlarımı dararam,  
Ləpə-ləpə yollarımı yoraram.  
Dədə Göydən mətləbləri soraram,  
Mənim könlüm imanlıdır, dinlidir.*

*Ağıl, hikmət dəryasına varmışam,  
Neçə gövhər, inci, zər çıxarmışam.  
Yüz il bundan əvvəl bəlkə varmışam,  
Həqiqətim yüz çeşidli, çinlidir.*

Bu, Zərəngiz Dəmirçinin dənizə üz tutub söylədikləridir. Bu dəniz ilahi hikmət ünvanı, zəngin sərvətlər xəzinəsidir. Dəniz bizim düşündüyüümüz su hövzəsi deyil. Zərəngiz Dəmirçinin müqəddəsliklə üz tutduğu, onun ruhuna qovuşmaq istədiyi idealıdır.

\*\*\*

Zərəngiz Dəmirçi ruhuna yaxınlaşdıqca odlu-alovlu qıgilcımlarla qarşılaşarsan. Bir közərmış dəmirin suya çəkilməsi ilə cızıltılar görərsən, eşidərsən. Aram-aram bir çəkic zindan üstə nəyisə döyü...

...Körük altında ocaq yeri. Bir topa kömür... dünyanın tərs üzü rəngində. Qartımış, cadarları dərələrin suyu qurumuş selab yerlərinə bənzər bir əl körüyü çəkir. Kömür atındakı külün üstü üfürülür. Bir qor közərir. Bir, iki, üç... kömürlərin altı közərməyə başlayır. Qapqara zülmətin kömürü qırmızı işığa bələnir. Alov dilləri qalxır.

Körük basıldıqca, ocaq üfürüldükçə bir dağ başından nərilti ilə, gurultu ilə üzü göyə doğru zillənən vulkan alovu qalxır. O biri əl bir parça dəmiri kürəyə atır. İndi dəmirin boz üzü yavaş-yavaş bir anlığa olsa da qaralır və sonra təzədən qızarmağa başlayır. Dəmirin üstündəki pas qırıqları çırtıçırtla yanır, qəlpələnir, qopur. Qıpqırmızı közərmış saf dəmir göz yaşardır.

Həmişə adın mahiyyəti və şəxsiyyətin mənəvi dünyası arasında bir bağlılıq axtarmışam. Bu bağlılığı, bu körpünü, bir-birini tamamlayan mahiyyəti görəndə dünyanın problemlərini, ən çatın məsələlərini həll edə bilən düstur tapmış kimi sevinmişəm.

Zərəngiz Dəmirçi. Əvvəl bir təxəllüs, bir obraz kimi qavradım "Dəmirçi" adını. Sonra da ömürlüyündən səhifələri vərəqləyəndə "Dəmirçi qızı" adına tuş oldum.

Heç ola bilməz ki, şairin mənəvi dünyası ilə şəxsiyyətilə, yaradıcılığıyla bir sırada onun adının da hissi emosionallıq çaları görünməsin; bu söz sırasının bir-bipinə bağlılığı olmasın.

...Və bunlar adı təsadüflər deyil, bir-birini tamamlayan təsadüflərdir. Sözü öz kürəsində əridə

bilən, onun istisinə, oduna-alovuna, sarsılmağına döza bilən şair özü elə dəmirçidir. Bəli, elə Zərəngiz xanımın özündə bir dəmirçilik var - söz dəmirçiliyi.

Əvvəlcə Zərəngiz Dəmirçi qızı Qayalı "Haqqı sevdim", sonra Zərəngiz Dəmirçi Qayalı "Güllələnmişlər", yenə Zərəngiz Dəmirçi Qayah "Vəfam mənim" və indi də Zərəngiz Dəmirçi "Qayalı"... adlar və kitablar. Dəyişən ömrün, yeniləşən təfəkkürün adlarda ifadəsi. Sanki dəmirçi kürəsində bir qılinc ovxarlanır. Hələ xammal olan, külçə olan dəmir nazik, uzun bir alət, daş dövrü insanının bir yırtıcı qabağında özünü müdafiə vasitəsi. Daha sonra yırtıcını əvəz edən həsəd sahibindən, yağıdan qorunma vasitəsi qılinc... bu, qılincın ömür yoludur. Zərəngiz Dəmirçinin ömürlüğünə gəldikdə isə elə bu da o qılincin keçdiyi yola bənzəyir. Zərəngiz Dəmirçinin kitablarında dəyişən adları, həm də onun yaradıcılığının kamilləşməsi, şəxsiyyətinin ucala-ucala yetkinləşməsi yoludur.

Müdriklərin bir-birinə oxşarı yoxdur. Heç bir müdrik özündən əvvəlkini təkrar eləmir. Yalnız özündən əvvəlki müdrikdən bir toxum götürür, onu əkir, böyüdür, təzə toxumlu meyvələri özündən sonrakına verir.

Şairlər də belədir, sənət adamları da özündən əvvəlkilərdən mənəvi güc götürür, bir parça işiq qoparır, onun nurunu içir və bununla da özünün könül dünyasındaki qaranlıq künc-bucaqları işığa qərq edir. O işiq ürəkdən keçib gözün bəbəklərindən damla-damla yanaqlara qayıdır və biz nur dənələri olan o damlaları çox vaxt görə bilmirik. Bu damlalar sözə çevrilir, sənət donunda təzahür edir.

Zərəngiz Dəmirçinin yeni kitabı "Qayalı" adlanır. Haqqı sevənin vəfasına da, sədaqətinə də güvənmək

olar. Onun güllələnməsi təbiidir.

...Və gullələnmişlərin qayaya dönməyini, heykəl olmağını da qavramamaq mümkün deyil. Bu sırada göründüyü kimi, müəllifin adının və kitablarının dəyişikliyi, əvəzlənməsi fonunda elə onun yaradıcılıq təkamülünü, ruhunun bütövləşməyə, yetkinləşməyə doğru yolunu da görürük.

Zərəngiz Dəmirçinin bu yolu təkcə yaradıcılıq yolu deyil. Onun kökünə, mənsub olduğu nəslin, xalqın, millətin mənşəyinə, ədəbi dəyərlərinə bağlılıq yoludur. Beləcə, onun yaradıcılığında çox maraqlı, tarixlə səsləşən, tarixi ədəbi simaların kədərindən qidalanan, boy verən, görünən və görünməyən tərəfləri ilə cəzbetmə gücüna malik olan bir kədər var.

Bu kədər hardasa Füzuli kədərinə oxşayır, bu dərd bir çox cəhətlərinə görə dünyaya münasibətinə, dərdə münasibətinə görə Məhəmməd Hadini yada salır.

"Müsəlman namusu, dünya həsədi" "Körpə bacımın dedikləri" epiqrafi ilə təqdim olunur.

*Üçüncü söz! Variq onunla hər an,  
Onsuz puçluq qədər bir heçdi insan.  
Dünya-yaşamalı cənnət torpağı,  
Dünya-müdriklərin əzəl oynağı.  
Dünya yaradanın şadlıq evidir,  
Dünya-təlatümlər, yaslar evidir.  
Dünya-istədiyin yaradar-qurar,  
Dünya-sevmədiyin yixar, uçurar.  
Haqqı, ədaləti var bu dünyanın,  
Sonsuz məşəqqəti var bu dünyanın.  
Ey könül, dünyadan xəbərsiz köçmə,  
Yüz dəfə ölçməsan, bir dəfə biçmə!  
Dünyanı candardı arşınlama gəl,  
Dünyada sənətdir hər şeydən əvvəl.*

Yazının təntənəsi, dünyaya münasibət hansı tərəflərdənse Hadini xatırlatsa da, müəllif burada zəkanın gücünə, ağılin mənTİqinə söykənərək, əslində, dünyyanın vəsfini verir və dünyaya ümidsiz baxır. Ən başlıcası, dünyyanın sözlə şadlıq evi olduğunu və dünyyanın sözlə bəzəndiyini qabardır. Beləcə, biz könül dünyası ilə, yer adlı planetdə sakin olan dünyyanın bir-birinə qovuşduğunu da görürük.

Bu dünyyanın içində nifrət ağacılarını bitirib göyərdən, qəzəb tonqalları qalayan isnanların yediyi, qidası nədir və Zərəngiz bu suallara da cavab verməyə çalışıb. Bu yeməyin adı həsəddir. Bəzən canlı danışqda həsəd və qıtbə anlayışlarını qarşıdırıraq. Çox vaxt qıtbə əvəzinə həsəd də işlədirik. Ancaq unuduruq ki, həsəd zəhərinə sözdən başqa dərman olmayan dəhşətli bir yeməkdir ki, onun yolu xuma gücü də var.

Yarımçıqlıq, mənəvi şikəstlik, riyakarlıq həsədin bağbanıdır, əgər o, ağacdırsa, zəhərli meyvə gətirən ağacdır.

Yalan, qəsbkarlıq və təcavüz onun aşpazıdır, əgər o, yeməkdirsə... Bu, Zərəngiz Dəmirçinin mənTİqidir.

Zərəngiz Dəmirçi belələri haqqında deyr ki, onlar Tanrı buyruğundan çıxan kimsələrdir. Onlar bilsinlər ki, ömürlərinin son anı gələr və:

*Tanrı buyruğundan çıxan kimsələr,  
Bilsin ki, ömrünün son anı gələr.  
Sonu əzablarda, əli üzündə,  
Özü qərq olacaq şər dənizində.  
Şərdən uzaq olsa nə qədər insan,  
Rəhmət bəxs olunar ona Tanrıdan.*

Zərəngiz Dəmirçi sözünü tanıyan müəllifdir. Sözünü tanıyan, özünü də tanıyor, ulusunu da. "Qayalı"

Zərəngiz Dəmirçinin bundan sonrakı kitablarının əvvəlidir. Zənnimcə, bir şair ömrü, bir sənətkar ömrü elə qaya olmaqdan başlayır. Küləklər qayalara çırılında onun üzündən heç nə qopara bilməz. Amma özünün viytlisi, harayı göy üzünə bülənd olar. Budur, o qaya harayı:

*Düşmən qatar-qatar, Allah,  
Ahim səni tutar, Allah!  
Qulağına çatar, Allah,  
Dərd bizi qurdi, qurtardı.*

Nə qədər bitkin, nə qədər təlatümlü, nə qədər duyğulu və təbii haraydır. Və bu harayın, bu sədanın, bu fəryadın Tanrıının qulağına çatmağına da inanmağım gəlir.

Min illərdən bəri belə fəryadlar çox səslənib, amma Tanrıının qulağına çatmayıb. Ancaq bu harayın elə qeyri-adi səsi var ki, onun Tanrıya çatmayacağına inanmirsən. O deyəndə ki, "təkcə qızılğıl tikani ilə əllərimiz qanasın", "Axar suyum, yaxar odum, Təmiz hava bir udum, Daha heç nə istəmirəm". "Göylərin doqquz qatundan görən olar, bilən olar, yerlərin yeddi qatundan bir xəbərə gələn olar". "Şər işin, əməlin sonu bəllidir, pisin adı birdir, donu əllidir, Yaxşı əməllərdə birinci görsən, Yaxşılıq eyləyib yaxşılıq gör sən" - biz inanırıq. Bu, həm də sadəcə inanma deyil, bu, beyətdir, imangətirmədir. Bu cür müqəddəs alqışların donu əlli olan şərlərin qabağını kəsəcəyinə inamdır. Bunlar elə alqışlardır ki, hər kəlməsinin, sözünün eşidilməyəcəyi təqdirdə bir dünya zəlzləsi açacağı təhlükəsi var.

Uill Dürantın David Yuma istinadən belə bir fikri var: "Dini inam və ümid Avropanın hər yerində - yüz minlərlə kilsələrin zənglərində, cəmiyyətdə möhkəmlənən təsisatlarda və insan qəlbinin dərinliklərində kök

salmışdı. Bu inam zəkanın düşmən hökmüñə təbe olmalı idi. Bu inam və ümidin belə böyüklükdə nifrətə tuş galməsi də qaçılmaz idi, - zəkanın belə bir mühakimə aparmaq üçün haqlı, səlahiyyətli və bacarıqlı olub-olmamasını şübhə altına ala bilmirdi" ("Uill Dürant "Fəlsəfi hekayətlər". "Zəkioğlu" nəşriyyatı - 2006, səh.241).

Sonra filosof əlavə edir ki, zəka dini sınağa çəkdiyi kimi, din zəkanı sınağa çəkə bilmirdi. Əlbəttə, Zərəngiz Dəmirçi dinə mənvi dəyər kimi baxır. Bir çox əsərlərində, həm də dəyərli əsərlərində dini idealizə motivləri də gə güclüdür. Ancaq o, şair intuisiyası, ziyanlı intellekti ilə digər ali, mənəvi dəyərləri daha uca tutur və bu dəyərlərə söykənir.

Beləcə, böyük filosofun qənaəti burada da şairin mənəviyyatının diktəsilə öz təsdiqini tapır. Yəni zəka dini sınağa çəkmək gücündədir.

Son nəticədə Zərəngiz Dəmirçi inamına görə insan zəkasının gücünə bütün bəlalardan xilas olmaq qüdrətindədir.

\*\*\*

Müdriklərin bir oxşarlığı, eyniliyi var ki, onu demədim. Bu, niyyət oxşarlığı, eyniliyidir.

Bütün zamanlarda müdriklərin niyyəti xeyirxahlıqdır. İnsanları zaman çaylarında yumaq xeyirxahlığı.

Zərəngiz Dəmirçinin yaşı ilə hesablaşmayan, yaşıdan böyük olan müdrikliyi var.

\*\*\*

Zərəngiz Dəmirçinin "Qayalı" kitabı onun zəngin, mənəvi dünyasından görüntülərdir. Bu görüntülərin fonunda XX əsr Azərbaycan ədəbiyyatının klassikləri - S.Vurğun, H.Arif, N.Həsənzadə, Aşıq Ədalət və bütöv

Azərbaycan da görünür. Və hiss olunur ki, müəllifin əbədi bir qaya olan - qayalı olan mənəvi aləmi söz-söz böyüməkdədir. Onun hüdudları çox geniş olacaq. Zamanı uzunömürlü olacaq, əsrlərin üstündən gələcəyə keçib gedə biləcəkdir.

"Qayalı" Z.Dəmirçinin yeni kitabının adıdır, həm də Daş Salahlıda onlara "Qayalılar" deyirlər.

Zərəngiz Dəmirçi daxili aləmindəki odlu kürədən çəkic və zindan arasında bir söz qılınçı ovxarlayıb, "Qayalı" adında bir heykəl yonub.

Görəsən, dəmirçi güclüdür, yoxsa dəmirçinin əlində olan çəkicin altında, zindan üstündə oddan su içib ovxarlanmış qılınc? Qılından əvvəl dəmirçinin özü odlu kürədə ovxarlanmış olur.

Bəzən söz sahibinə çox bənzəyir, heç ayıra bilmirsən. Zərəngiz Dəmirçi və onun "Qayalı"sı kimi.

**Əli Rza XƏLƏFLİ,**  
şair-publisist, "Kredo" qəzetiñin baş redaktoru,  
Rəsul Rza adına Beynəlxalq mükafatın laureati.

09.06.2008

*Müəllifdən*

## SÖZÜM - BİR SƏHƏR KÜLƏYİ

Kitabları sevdim, seçdim. Ən yaxşı kitabları ömrümə bəzək, düşüncəmə işiq saydım. Ömrümüzdə, həyatında bir gün də mütaliəsiz qalmadım. Yaxşı sözü kitab səhifələrindən qopardım, zehnimdə, yaddaşimdə sıraladım. Hətta, paixilliğim tutdu cansız kağızlara.

Fikirləşdim ki, yaxşı söz cansız vərəqlər üzərində qalmasın, mənim canlı hafizəmdə yaşasın. Ömrüm boyu oxudum, öyrəndim, əzbərlədim.

Kitablar mənə çox şey verdi, çox sırları anlatdı. Həyatı, insanları, gözəlliyi sevməyi öyrətdi. Ən çətin anılarımda sözə tapındım, sözə qapandım. Hikmət dünyasına kitabların köməyi ilə baş vurdum. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsimini, Molla Pənah Vaqifi, Mirza Ələkbər Sabiri, Cəfər Cabbarlı, Səməd Vurğunu, Məhəmmədhüseyin Şəhriyari ruhumun müqəddəs məkanında yerləşdirdim, qorudum, sözlərini sevdim, əzizlədim. Homer, Vilyam Şekspir, Fridrik Heyne, Aleksandr Puşkin, Sergey Yesenin, Anna Axmatova kimi bizə yad olan xalqların sənət korifeylərini özüm üçün doğmadan doğma bildim. Fikir dünyamda, ağıl məkanımda onların hikməti, sevgisi özünə yer aldı, kök atdı, rişələndi, pöhrə verdi.

Bu gün dəhilərə olan böyük sevgim kiçik piçiltülər söylədi, sənət rübabımın diliylə ötməyə başladı. Bunu əvvəl xoş bir nəsim, həzin bir yaz nəfəsi, ucsuz-bucaqsız xəyal səhərasında titrəyən ilgim saydım. Sonralar yanğı, təlatüm, qasırğa, tufan. Fırtına - şeir adlandırdım.

Yazdım göy üzü kimi ağ kağızlara.

## ANA DİLİM

Eşqdi qəlbimə dolan,  
Əbədi tarix olan,  
Gülü xəzan tək solan,  
Bir bahar təbəssümü -  
Ana dilim!

Dərd yağıdı qəlpə-qəlpə,  
Qərənfil təpə-təpə,  
Xəzərim ləpə-ləpə,  
20 Yanvar günü -  
Ana dilim!

Qəlbimə dağlar çəkən,  
Yurduma qara ləkə,  
Çox qanlı bir faciə,  
Xocalımın qırğını -  
Ana dilim!

Yandırıldı bir elat,  
Bu qanlı bir əhvalat,  
Əsrlər boyu yaşat,  
Unutma bu ağrını -  
Ana dilim!

Qayalarında mamır,  
Torpağımdan qan damır,  
Ah çəksəm göylər yanır,  
Bilməyənlər anlamır -  
Ana dilim!

Körpəcə fidanları,  
Yaxşılığı böyüür,

İgid qəhrəmanları,  
Əsrlərlə öyülür -  
Ana dilim!

Nizami, Füzulidən,  
Nəsimidən güc alan,  
Hikməti qüdrətiylə,  
Silinməz bir iz salan -  
Ana dilim!

Qobustan qayasında,  
Elin toy və yaşında,  
Xeyir, şər dünyasında,  
Əbədiləşən cahan -  
Ana dilim!

Şimşek qılinc-qalxanlı,  
Bilgə xaqqan məkanlı,  
Sazlı, sözlü, dastanlı,  
Dədə Qorqud ünvanlı -  
Ana dilim!

Tomrisin oğul dağlı  
Ürəyinin şöləsi,  
Xətainin qılıncla  
Kəsdiyi top lüləsi -  
Ana dilim!

Ağ dəvələr yüklenmiş,  
Dərbənd, Xorasan yolu,  
Fitvaya qurban gedən,  
Babəkimin cüt qolu -  
Ana dilim!

Ərşə üsyan bağıran  
Bir Koroğlu nərəsi,  
Qoç Nəbi silahdaşı,  
İgid Həcər nəfəslə -  
Ana dilim!

Salatının gözündən,  
Baxan ana laylası,  
Gultəkin, Qaratelin,  
Vəfan Aslan balası.  
Qalaların, bürclərin  
Əsrlərlə qalası -  
Ana dilim!

Susma, oyan, ey oğul!  
Düşmən alıb sağ, solu,  
Dəryalar qanla dolu!  
Gözlər qurtuluş yolu -  
Ana dilim!

Milləti dardan qurtar,  
Qeyrati ardan qurtar,  
Bir ömürdür bir vüsal,  
Əbədi qələbə çal -  
Ana dilim!

Viranə qalan ellər -  
Sənindir Vedibasar!  
Sənindir qədim Göyçə,  
Şuşa, Laçın, Kəlbəcər -  
Ana dilim!

Açmır Xaarı bülbülüm,  
Hardadı Gøyçə gülüm?

Nigaran yurdum, elim,  
Torpağım bölüm-bölüm -  
Ana dilim!

Başıma odlar ələr,  
Dərdimi Allah bilər,  
Yer bağırar, göy dinər,  
Üç yol dəyişdirildilər -  
Ana dilim!

Körklü müqəddəsimdir,  
Eşqimdir, həvəsimdir,  
Dünyalarca səsimdir,  
Min illik əsasimdir -  
Ana dilim!

1908

M.F.Axundov adına  
Azerbaycan Müh  
Kitabxanası

## ZÖVQÜ AYRI

(Xalq şairi Hüseyin Arifin xatirəsinə)

Bir oğulun həsrətlisi,  
 Bir əsrin həsrətlə səsi,  
 Hər sözü qəm təranəsi,  
 Zövqü ayrı Hüseyin Arif!  
 Türkün şairi Hüseyin Arif!

Haqqı sapa düzən oldu,  
 Tərkivətən gəzən oldu,  
 Aşiq oldu, ozan oldu,  
 Zövqü ayrı Hüseyin Arif!  
 Türkün şairi Hüseyin Arif!

Dədələrdən öyündə aldı,  
 Sözün fövqünə ucaldı,  
 Söz mülkünə dədə oldu,  
 Zövqü ayrı Hüseyin Arif!  
 Türkün şairi Hüseyin Arif!

Alışdı odlara yandı,  
 Göydə durnalar dayandı,  
 Arif deyə nigarandı,  
 Zövqü ayrı Hüseyin Arif!  
 Türkün şairi Hüseyin Arif!

Sevdi yazın gözəlini,  
 Dedi sözün gözəlini,  
 Seçdi qızın gözəlini,  
 Zövqü ayrı Hüseyin Arif!  
 Türkün şairi Hüseyin Arif!

## APARDI

(mərhum Nüsrət Kəsəmənliyə)

Nüsrət getdi, şeirimizin  
 Dadi, duzunu apardı.  
 Ölüm şaxtasında donduq,  
 Güllü yazını apardı!

Nəğmələrdə sevdalandı,  
 Şəhdi şəkərə calandı.  
 Məhəbbət dünyam talandı  
 Eşqin nazını apardı!

Könül verdi gözəl yara,  
 Məcnun tək düşdü dağlara,  
 Saldı ürəkləri qora,  
 Yanar közümü apardı!

Əsl ülfət şairiydi,  
 Tale-qismət şairiydi,  
 Bir məhəbbət şairiydi,  
 Kədər sazını apardı!

## QUBAYA ÇAĞIRIN BÜTÜN XALQLARI

*(Gözlənilmədən 2007-ci ildə Qubada ermənilərin törətdiyi dəhşətli məzarlıq aşkarla çıxarılmışdır)*

Qubaya çağırın bütün xalqları,  
Qoy bu dəhşətləri görsünər bari!  
Bir deyil, beş deyil kəsilmiş başlar!  
İndi təzələnir köhnə yaddaşlar.  
Neçə şahid dinir bu müsibətə,  
Qisas qala bilməz qurd-qiyamətə!  
Qocalar tarixi yada salırlar,  
Danışıb, danışıb fikrə dalırlar...  
Dil deyə bilməyir bu dəhşətləri,  
Düşmən törətdiyi o vəhşətləri...  
Qocanı, cavanı, uşağı, piri,  
Kəsirmiş cəlladlar hey diri-diri!  
Bu vaxt türklər gəlib köməyə çatmış,  
Erməni-müsəlman davası yatmış.  
Nuru paşa deyən igid, cəngavər,  
Bir türk komandanı başında əsgər,  
Kömürə gəlibmiş Azərbaycana,  
Yoxsa, bu məmləkət batarmış qana!  
XI qızıl orduyla birgə,  
Erməni cəlladlar cərgəbəcərgə,  
Andronik başında vəhşi daşnaklar,  
Bakıda, şəkidə xalqı qırırlar.  
Şamaxı, Qubanın çox qəzaları,  
Qana çalxayıbdır Tanrı murdarı!  
Qırıblar barbarlar köməksizləri,  
Qan gölünə dönüb quba düzərləri!  
5-ci illərdə, 18-lərdə,  
Qırğınlar törədib çox-çox yerlərdə,

Sonrasa, tarixi danızdırıldılar.  
Danışan dilləri tapıb, qırıblar!  
Lal edib xalqımı rus şovinizmi,  
Xalq içinde çəkib dərdini gizli.  
Məhv edib Azəri xanəgahını,  
Rus bərqərar edib öz tamahını!  
Bütün məməlkəti əlinə alır,  
Sonra aralığa qarşıq salır.  
Beləcə ört-basdır edir "şərləri",  
"Haylar"la, eses və menşeviklərə,  
Birləşib, hökmran elan olunur,  
Rusyanın qansız bolşevikləri!  
Zövq alır qanlardan azğın yağlılar,  
Eyb etməz, fitnənin yurdunu dağılar!  
Hökmüran olanmaz iki-üç gəda,  
Bəşər nifrət edir bu mənfur ada!

>>>

İzləri torpağa gömdü diğalar,  
Gizlədə bilməzlər indi diğalar!  
Törənən dəhşətlər göz qabağında,  
Qaldılar dünyanın söz qınağında!  
Yalandı, böhtandı, şərdi sözləri,  
Düzü əyri görür qanlı gözləri!  
Nahaqdən tarixi ləkələyirlər,  
Haqq yaxalar tutub, silkələyirlər!  
Kirli vicdanların əməli budur,  
Hiyləgər diğalar haqqı unudur!  
Bir yalan üstündə qərar tutublar,  
Bu qara yalandan elim qurtular!  
Bəşər tanımayıb bu şər oğlunu,  
Necə aldadıblar bəşər oğlunu?  
Çirkli niyyətləri üzündə pərdə,  
Gün gələr düşərlər yaman bir dərdə!  
Bütün həqiqəti görəndir Tanrı!

Qəzanın cəzasın verəndir Tanrim!  
 Xocalı fəryadı unudularmı?  
 Kəlbəcər dərdinə tay bir dərd varmı?  
 Şuşa kimi qala fitnə qurbanı,  
 Ağdərə, Qubadlı, Laçın tufanı!  
 Bağanis Ayrımda yandı beşikdə,  
 İki ay yaşamış südəmər körpə!  
 Yox! Tanrim götürməz bu dəhşətləri,  
 Qırar, yəqinimdi, şər oğlu şəri!

## KİŞİ CÖRƏYİ

Kişilər sözləri necə deyirlər  
 Kişilərin sözü etalon olur?  
 Kişiilər hikməti mənimşəyirlər,  
 hikmət nə azalır, nə də ki, solur!

Kişinin işi də yararlı olur,  
 Kişiinin bağlı da bəhərli olur.  
 Kişiinin dediyi hər söz silahdır,  
 Dilə alan kimi kəsərli olur.

Kişilər bir elə örnek olurlar,  
 Kişiilər millətə gərək olurlar,  
 Kişiinin çörəyi süfrədə daim,  
 Süfrəli kişiilər tək-tək olurlar!



Şairənin atası  
Dəmirçi Mansurov Qayalı

### ATAM QOCALIR

Sənə qəzəbliyəm, ey çərxi-fələk!  
Gözüm görə-görə atam qocalır?  
Əlimdən gələni etmək istərəm,  
Axır nəhayətdə əlim boş qalır,  
Gözüm görə-görə atam qocalır?

Bu, necə qurğudur, bu, necə mizan?  
Yolunu səhv gedən, izini azan,  
Hər zülmə, zillətə, möhnətə dözən,  
Fələyin tökdüyü qəlibə dolur,  
Gözüm görə-görə atam qocalır?

Birinin taxtını şah taxtı eylədin,  
Birinin bəxtini ağ bəxt eylədin,  
Tanrim, qafilləri xoşbəxt eylədin,  
Nədənsə aqillər kəmovqat olur,  
Gözüm görə-görə atam qocalır?

Müqəddəsdi deyim, ağırdı deyim?  
Könlümü ilhamdan yoğurdu, deyim?  
Mənə verdiyinə uğurdu deyim?  
Əməli arzumda, sözümdə qalır?  
Gözüm görə-görə atam qocalır?

Zərəngiz borcunu ödəyə bari,  
Tanrim qulaq verə sədaya bari,  
Rəhm edə bu təmiz, saf soya bari! -  
Onun şöhrətiylə adım ucalır.  
Gözüm görə-görə atam qocalır?

## SÖZLƏ GEDİR

Şair sözü - yaranışdan Haqq deməkdi,  
Bəlkə elə göydən gələn bəxt deməkdi.  
İlahidən qurulmuş bir taxt deməkdi,  
Sözlə gəldi bu dünyaya şair olan!  
sözlə gedir bu dünyadan şair insan!

## ŞAİR ŞEİR OXUYANDA

Göydə quş qanad saxlar,  
Şair şeir oxuyanda!  
Sevinc dərd-qəmi haqlar,  
Şair şeir oxuyanda!  
Nizami yada düşər,  
Səməndər oda düşər  
Şair şeir oxuyanda!  
Xalçalar naxış-naxış,  
Ələnər sözdən yağış  
Şair şeir oxuyanda!  
Köhlənər, şahə qalxar,  
Göy gurlar, şimşək çaxar,  
Şair şeir oxuyanda!  
Dağlardan sədə gələr,  
Şəlalə yada gələr,  
Şair şeir oxuyanda!  
Həzincə ötər dünya,  
Silkinər göldə sona,  
Şair şeir oxuyanda!  
Sevən bağırı qan olar,  
Eşq evi tufan olar,  
Şair şeir oxuyanda!  
Yurd gülər, yuva gülər  
Dəndlərə dəva gələr  
Şair şeir oxuyanda!  
Vətən ahdan qurtarar,  
El günahdan qurtarar,  
Şair şeir oxuyanda!  
Dərd yanar, susar, sönər.  
Şuşam da geri dönər,  
Şair şeir oxuyanda!  
Şair şeir oxuyanda!

**BİR GÜN**

Qəm eləmə, məlul könlüm,  
Od-ocağın yanar bir gün.  
Gizli çəkdiyin dərdlərin  
Dünyamız da qanar bir gün!

Dağlarım darda qalıbdır,  
Ürəyim orda qalıbdır.  
Boz qurbum yurdda qalıbdır,  
Düşmənləri yenər bir gün.

Əl uzat göyün üzünə,  
Görün Tanrıının gözünə,  
Mələklər yanar sözünə,  
Göydən yerə enər bir gün!

Zərəngiz, hikmətə vardın,  
Qara tellərin ağardı,  
Elimin dünyaca dərdi,  
Axır çalar zəfər bir gün!

**QAYIDIB ÖZÜNƏ**

Yol boyu ağaclar şikayet etdilər mənə  
Başları kəsilmiş kötüklərdən  
Cucərən pöhrələrin dili ilə!..  
Ey, cəllad!!!  
Kəsdiyin insan başıdır  
Dərdim, Faciəm -  
Əsrinin yaddaşdır.  
Bu xalqı oğulsuz  
Oğulu hikkəsiz bilmə, kafir!  
Qayıdib özünə!  
Güvənər dizinə!  
Qan durar gözüñə,  
Alar səni başına!  
Çalar Qafin daşına!  
Bilənlər bilər və söylər -  
Oğuldur, qayıdib yaddaşına,  
Girib Haqq savaşına!

## ŞİKƏSTƏLƏR ÖLKƏSİ

Torpağı düz, daşı gövhər, suyu mərcan,  
 Can demişəm çağrışına, canımı can Azərbaycan!  
 Ruhum oynar qortal kimi qoca Qafqaz zirvəsində,  
 Köksüm dolu bir Xəzərdir, bu mənalar ölkəsində.  
 Sərinlədər üzəkləri, təbim Şahdağ qarı kimi  
 Könlüm mədən - dolu məna, Kəlbəcərin varı kimi.  
 Saf diləklə ayna tutdum, Göygölümün sinəsinə,  
 Bülbül kimi nəğmə dedim şikəstələr ölkəsinə.  
 Laçın, Ağrı dağ qartalı həsrətimdən qocalmışdı,  
 Ahım göya bülənd olan Goyəzən tək ucalmışdı.  
 Anam, sonam, Qırıqxız, Şuşa, qədim Goyça,  
 Gözü yolda həsrətləm var neçə-neçə.  
 Nənəm, babam Dərbənd, Təbriz, Laçın - ağlar,  
 Damarımda qanım kimi, Kür-Arazım, Xaçın ağlar.  
 Həkəri, Bərgüşər gurlar Haqdan gələn nəgməm kimi,  
 Sözüm qaynar dağ köksümdən Damcılıh çəşməm kimi.  
 Kitablarım tala-tala bir gülüstən, çəmən olmuş,  
 Adım qoşa Avey ilə elə həmən-həmən olmuş,  
 Vətən köksüm şəhid-şəhid yaralardan ağrıyibdir,  
 Qortal sözüm Savalanın zirvəsindən şığıyibdir.  
 Can vermişəm hər mənana, eşqim sənə mehman olmuş,  
 Təbim çağlar dəryam kimi, təlatümlü ümman olmuş.  
 Gun olacaq şeirim ilə qələbəni çalacağam!  
 Dilbər yurdum Qarabağı düşmənlərdən alacağam!

## YOL GEDİRƏM

Ocağın külüyəm mən.  
 Közüm yox, kömürüm yox!  
 Ömrüm tufanda keçdi,  
 İşartim, hərənim yox!

Başdan dərdli köynəyəm mən,  
 Qəlbim yuxa, kövrəyəm mən,  
 Dünya boyda ürəyəm mən,  
 Susmuşam, səs-səmirim yox!

Yol gedirəm yolum ilə,  
 Həyat ölüm, olum ilə.  
 Zərəngiz Dəmirçi, söylə,  
 Poladım var, dəmirim yox!

## UVERTÜRA

(Üzeyir bəyin əziz xatirəsinə)

Uvertüra - hissim,  
həyəcanım mənim  
Uvertüra - çağlayan al  
qanım mənim!  
Uvertüra - qəhrəmanlıq, əzəmət  
dastanım mənim  
Uvertüra - doğma anamın dilində  
hayqırın üşyanım mənim!  
Uvertüra - tanrı verən qüdrətim,  
ad-sanım mənim!  
Uvertüra - yer nəvalı, göy sədəli  
tanınan ünvanım mənim!  
Uvertüra ölümsüzlük dünyasına  
əbədi fərمانım mənim!

## MƏN BU YOLUN YOLÇUSUYAM

Haqqı sevdim haqqa pənah,  
Haqdı, bir gün tapar məni.  
Haqq yolunda etsəm günah,  
Haqq yoluna qaytar məni!

Mən bu yolun yolçusuyam,  
Ürəyimin elçisiyəm,  
Azın-çoxun ölçüsüyəm,  
Haqqı bilən tutar məni!

Zərəngiz cuşa gəldimi?  
Könül, incitmə heç kimi.  
İllər qızıl kərpic kimi,  
Hörgüsünə yapar məni!

## AZƏRBAYCANAM

Sözüm Qorqud sözü, köküm Koroğlu,  
Babəkim ömrümün iftixarıdır.  
Nizami "Xəmsə"si - müqəddəs, ulu,  
Dünya mö'cüzəsi, dünya varıdır.

Tanınır şöhrətim, adım dünyada,  
Nəsimi faciəm, Nəsimi əzim.  
Füzuli qıtədə döndü ustada,  
Neyimə gərəkdir təbliğ, əzizim?

Sindirmasın məni qoy yad ellilər,  
Yandırmasın məni acı dillilər,  
Mən özüm boydaca torpağam, qanam,  
Mən özüm boyda bir Azərbaycanam!

## MÜDRİKLƏR

Gör necə müdrikdi Diagen Larens?  
"Ömrümə bir çəllək bəsimdir" - dedi.  
İsgəndər hökmünə baş əymədi o,  
"Həqiqət-hökümüzdü, səsimdir" - dedi.

Sokratın əmrini yazdı hökmədar,  
"Ya zəhər badəsi, ya qurbət" - dedi.  
Zəhər badəsini içdi o huşyar,  
"Vətənində ölüm-səadət" - dedi.

Nəsimi qətlinə fərman verildi,  
Zahidə yüz xalat ən'am verildi,  
Haqqı, həqiqəti atmadı şair,  
Özü həqiqətə nişan verildi.

Ey könül, gəl oxu sən bu dəftəri,  
Həqiqət yaşatdı həqiqətləri.  
Heç nə əvəz olmaz bil ki, ustada,  
Ustaddan hikməti əxz et, ziyada!

## NEYLƏRƏM?

Ayri yol seçdim özümə,  
Gedilmiş yolu neylərəm?  
Ümid bağladım dözümə,  
Tutuşdum oda, göynərəm.

Versəm, sayqıyla yollaram,  
Alsam, ürəklə alaram,  
Nəyim halal, nəyim haram?  
Yaziya ümid elərəm.

Daş-kəsək oldu düz yolum  
Qara bağrim bölüm-bölüm,  
Görsəm ki, tuş gəlir ölüm,  
Kəfəni özüm geyərəm!

Daha iş-işdən keçəndə,  
Əcal qurbanın seçəndə,  
Bir gün dünyadan köçəndə,  
Karvanı yolda əylərəm.

Qanla, süd ilə yoğruldum,  
Elm nuruyla doğruldum,  
Zərəngizəm mərd doğuldum  
Haqqam, həqiqət söylərəm!

## XƏLİL RZAYA

Xəlil Rza hayqıranda, qəm nədi?  
Həbs, cəza,  
Bu külli-aləm nədi?  
Od püskürsə, quruyacaq dəryalar,  
Susuzların həsrəti, zəm-zəm nədi?

Kimə qayıgı, dilək oldu,  
Ulutürk!  
Kimə çarpan ürək oldu,  
Ulutürk!  
Qoymarıq ki, susa cəllad əlində,  
İndi lap çox gərək oldu,  
Ulutürk!

O kükərəyən nəfəsinə,  
Həsrətik!  
O köpürən həvəsinə,  
Həsrətik!  
Meydan boyda gur səsinə,  
Həsrətik!  
Ulu xalqım,  
yumuruğunu sıx daha!  
Qansız düşmən görsün ki,  
Biz millətik!!!

Xəlil Rza hayqıranda,  
qəm nədi?  
həbs, cəza,  
Bu külli-aləm nədi?

**İKİLİK**

Yol iki cür olur,  
Qanan yolu, qanmaz yolu.  
Ürək də iki cür olur -  
Sevgi dolu, nifrət dolu.  
Söz də iki cürdür -  
Sığalı var, ədası var.  
İş də ikidir -  
Xeyri var, xatası var.  
İnsan özü cüt yaranır,  
Onun da iki dünyası var.

**DÜNYA**

Gələn geldi, gedən getdi,  
Sənsən elə qalan, dünya.  
Bircə gözlərin doymadı,  
A bağrı daş olan dünya!

Aya uçan, aya uçdu,  
Dağ yarıldı, qaya uçdu,  
Gələn o dünyaya uçdu,  
Açılan oldu solan dünya.

Sən həyatsan, sən diləksən,  
Kiminə susan, çörəksən,  
De, indi nəyə gərəksən,  
A viranə, talan dünya?

Zərəngiz haqqə tapındı,  
Yaman işlərdən sapındı,  
Tale qılınc, zaman qındı,  
Sən oldun qan alan, dünya!

## İÇİMİN SESİ

Mənim bu dünyada arzularım var,  
Elə bir bağçayam, min baharam var.  
Köksümdə torpağın eşqi döyünür,  
Dilimdə tanrıma dualarım var.

Məni susdurmasın nə qəzəb, nə kin,  
Ürəyim doludur ulu göy təkin.  
Müqəddəs amalın, təmiz məsləkin,  
Yurdunda yurdçu tək ixtiyarım var.

Harda ayaq açdım, harda dil açdım?  
Duyub qonçələndim, sevib gül açdım.  
Özümdən əvvələ məndən yol açdım,  
Özümdən sonraya salamlarım var.

## ŞÜKÜR

Ocağım yoxdu mənim,  
Bucağım var ki, şükür!  
Öz adım, öz ünvanım,  
Duracağım var ki, şükür!  
Dünyada tale adlı  
Bir şeyim yoxdur, nə qəm?  
İki dünyaya dəyən  
Umacağım var ki, şükür!  
Gecikib, yolda qalan,  
Xəyaldan ilham alan,  
Dünyaya gen açılmış  
Qucağım var ki, şükür!

Hər yoluñ öz yolcusu,  
Bir oda tökülen su...  
Sarı sim, kövrək mizrab,  
Hər yazı, qanun, kitab,  
Yıxmadı məndə məni,  
Yaşamağım var ki, şükür!

**BİR HƏZİN NƏĞMƏ...**

Bir içim su qaynayar,  
Dünyanın qazanında...  
Ya daşa, ya daşmaya,  
Qədəri yazarında.

Bir həzin nəğmə gələr,  
Uzaqdan qulağıma.  
Yaşaram ömrüm qədər,  
Bağlanıb ocağıma.

Yaxşıım var, yamanım var,  
Dilimdə amanım var -  
Dağılmaz mənim dünyam,  
Tanrıma gümanım var.

**BİR DEYİM...**

Bir deyim içimdə tərpədir məni,  
Bir duyum içində titrədir məni,  
Bir ağrı içində göynədir məni -

Dühalar bomba yaratmayayıdı kaş!  
Tüstülər tanrıya çatmayayıdı kaş!

\*\*\*

Qəlbimdən çıxarsam dərdlərimi mən,  
Qorxuram pozular yer məhvərindən!

Ömrümü yazarın çoxmuş dərd-səri,  
Onunçün çox gördüm mən də dəndləri?

Bir karvan yoludur bu həyat elə,  
Ömür sərf edirikancaq get-gələ!

## TÜRKƏM

Torpağı qucmuş  
bir daş olsam mən,  
Göylərə od salan  
atəş olsam mən,  
Tarixin özünə  
sirdəş olsam mən  
Bilin ki, türkəm!

\*\*\*

Eşqi pak  
Nəgməsi təmiz,  
qəlbə nur,  
sevgisi dəniz,  
xatiri hamidən əziz  
lap baş olsam mən,  
Bilin ki, türkəm!

\*\*\*

Güc versəm  
belimə, dizimə,  
Hədd qoysam  
səbra, dözümə,  
Bir kərə  
qayıdış özümə  
savaş olsam mən,  
Bilin ki, türkəm.

## TÜRKÜ

Eşqim, məhəbbətimsən türk!  
Şirincə söhbatimsən türk!  
Adında dünya həsədi,  
Yenilməz qüdrətimsən türk!

Sevgilərim, nəgmələrim,  
Sənə bağlı, sən ünvanlı,  
Bir kökdəndi, türk-azərim,  
Qaynar üzlü, qaynar qanlı!

Türküm, niyyətin təmizdi,  
Türküm, hörmətin əzizdi,  
Müqəddəs Allahın adı,  
Yenilməyən qibləmizdi!

Mavi gözlüm, şirin sözlüm,  
Günəş tellim, səma üzlüm,  
Ayrılığın fəraiginə  
Sən də dözdün, mən də dözdüm!

Sevginə, sevimli türküm,  
Nəgmələr bəstələmişəm,  
Dünyada ən böyük eşqi,  
Adınla üstələmişəm!

## TÜRKNAMƏ

Qanımda sevgisən, mehrsən, a türk,  
nə böyük qüdrətsən, sehrsən, a türk?  
Özümsən, əziz türk, əzəlimsən sən,  
sevgimsən, sevimli gözəlimsən sən!  
Bütün şöhrətlərə şöhrətsən, türküm,  
Tanrı yaratdığı qüdrətsən, türküm!  
Dünya sirlərindən baş açansan sən,  
Günəş tək, aləmə nur saçansan sən!  
Sevgimin mə'bədi, canım, gözümsən,  
Ürəyimdə sənsən, canda özümsən!  
Adın gözlərimə işiq, a türküm,  
Zövqün zövqümə yaraşıq, a Türküm.  
Sənin gül bağçanda çiçəklər solmaz,  
Türküm, xidmətini deməsəm olmaz!  
Sənsən ürəyimin odu, bunu bil,  
Sevmərəm özgəni, yadı, bunu bil!  
Canımda canımın axan qanısan,  
Ruhumsan, ruhumun öz ünvanısan.  
Mən səni sevmişəm körpəliyimdən.  
Sən mənim qəlbimdə atəssən, bil sən!  
Türküm, qəlb yarisan, ürəkdə hər an,  
Azər vüqarisan diləkdə hər an!  
Əziz qədəmlərin gözümün üstə,  
Sevgili turklüyüüm, bir məni səslə.

Gör, nəfəs-nəfəsə duraram, necə?  
Ömrünə min bəzək vuraram, necə?  
Mənim eşqim qədər eşqinə qurban,  
Ulu sevgim qədər sevginə qurban!  
Mən sazi dindirim, dillən, a türküm,

Gülüstanımda, gəl, güllən, a türküm:  
Bir kökdən, bir qandan yaranmışq biz,  
Kədərdən, hicrandan usanmışq biz:  
Mavi dünyam mənim, eşqim, canımsan,  
Öz ruhum, öz adı, öz ünvanımsan!  
Türküm, Azər adlı qardaşınam mən,  
Görklü çıyındaşın, sırdaşınam mən.  
Gəl verək səs-səsə, dünya dinləsin,  
Dost gülşün, düşmənim yanıb-inləsin!  
Tarixlər bilir ki, bizlər kimlərik,  
Namərdə, yağıya boyun əymərik!

## YARANAN GÜNDƏN BƏRİ

Özümdən yüz il əvvəl,  
Sözümdən min il qabaq  
Bu yolu getmişəm mən...  
Çatmır dadıma kimsə,  
Bilmirəm indiyəcən  
Nə günah etmişəm mən?

\*\*\*

Şər qonar göy üzünə,  
Xeyrə açılar dan.  
Barmağını şam elə...  
Görsə də, görməsə də,  
Rəhm dilə tanrıdan!

\*\*\*

Kükərəyb gələn çaydı,  
Bir dağın hekayəti...  
Ey haça dilli dünya,  
Yaranan gündən bəri  
Bitmədi şikayətin!

## DOSTUNA SÖYLƏ

Güldən şirə çəkər balın arısı,  
Şirədən nə çəkər çölün arısı?  
Yediyi şəkərdi, vurduğu zəhər,  
İnsanlar da belə, dünya bu təhər.

Birinin köksündə çarpan ürəkdi,  
Biri gəldi-gedər, solan çıçəkdir.  
Göydə bulud gəzər gah ağ, gah qara,  
Söz var könül açar, söz də var yara.

Zərəngiz, dərdini dostuna söylə,  
Düşmən yeriməsin üstünə, söylə.  
Kölgədə qızılğıl qönçədə qalar,  
Üstünə gün düşsə, dən-dən açılar.

**ANA VƏTƏN**

Gözlərində yaş olaram, Ana Vətən!  
 Torpağında daş olaram, Ana Vətən!  
 Sən uca tut məni doğma balan kimi,  
 Mən hamidan baş olaram, Ana Vətən!

Bal suyuna, saf havana qurban olum,  
 Əziz, məlhəm, dərd-dəvana qurban olum.  
 Mənzilinə, son yuvana qurban olum,  
 Eşit mənim sözlərimi, Ana Vətən!  
 Yerə qoyma dizlərini Ana Vətən!

Sənə sadiq bir balanam, eşqim təmiz,  
 Xoş arzulu bir xalq kimi yaşarıq biz,  
 Yox məkrimiz, yox hiyləmiz, yox kinimiz,  
 Dönmə sınan murazlara, Ana Vətən!  
 Qan axmasın arazlara, Ana Vətən!

**ANA**

Getdin müqəddəslər dünyasına sən,  
 Ana, əziz ana, ey cavan ana!  
 Getdin, məni qoydun el yasına sən,  
 Mənə candan əziz, canda can ana!

Söylə, heç bildinmi, neylədin mənə?  
 Büründü taleyim dumana, çənə,  
 Yadıma düşəndə sizləram yenə,  
 Bir də qayıdarsan, de, haçan, ana?

Nisgilim də sənsən, arzum da, ancaq,  
 Olarmı bu böyük haqqı unutmaq?  
 Torpaqda yatırsan, anamdı torpaq,  
 Torpağa övladam başacan, ana!

Dünyanın hikməti ölçüyə gəlməz,  
 Göymü yerə borclu, yer göyə bilməz?  
 Zərəngiz haqqını ödəyə bilməz,  
 Şeirlərimdəsə yaşa sən, ana!

## ARAZ NİSGİLİ

Araz mənimdi,  
Araz qənimdi,  
Araz qəmimdi,  
Yandım, yandım,  
Mən odlara qalandım!

Araz ürkdi,  
Araz diləkdi,  
Araz gərəkdi,  
Andım, andım,  
Mən odlara qalandım!

Araz yaxındı...  
Araz yax indi!  
Araz yaxındı -  
Sandım, sandım,  
Mən odlara qalandım!

## “QARA SAZ”I DİNLƏ, KÖNÜL

Çalar ana laylasını,  
"Qara saz"ı dinlə, könül!  
Tutar Kərəmin yasını,  
"Qara saz"ı dinlə, könül!

Bu nə soraq, bu nə səda?  
Şirin canı yaxar oda!  
"Ucu gəlimli dünya..."da  
"Qara saz"ı dinlə, könül!

Oyularam oyum-oyum,  
De, başımı hara qoyum?  
Qorqud soyu, əzəl soyum,  
"Qara saz"ı dinlə, könül!

Vurar mızrab, tökər qanı,  
Tanı qüdrətini, tanı,  
Aşıq Ədalət nişanı,  
"Qara saz"ı dinlə, könül!

Zərəngiz, ürəyin dolu,  
Sözlə bəzə sağı-solu,  
Bu yol babaların yolu,  
"Qara saz"ı dinlə, könül!

**ƏDALƏTİ DINLƏDİM**

Dünya durdu bir su kimi,  
Həyat gözəl yuxu kimi,  
Əlçatmayan arzu kimi,  
Mən Ədaləti dinlədim,  
Özümdən haqqı ünlədim!

Bu çalğıya necə yandım?  
Yanıb-yanıb alovlandım,  
Aşkar dərdlərimi qandım,  
Mən Ədaləti dinlədim,  
Özümdən haqqı ünlədim.

Ürək büssür, fikir almaz...  
Alnından vüqar azalmaz,  
Mizrabını tutan olmaz,  
Mən Ədaləti dinlədim,  
Özümdən haqqı ünlədim!

**SAZ**

Yanan ruhum səndən doymaz,  
Sənə qurban ołum, ay saz!  
Bilməyən eşqimi duymaz,  
Hey açılıb-solum, ay saz!

Aram olur canda ürək,  
Handa arzu, handa dilək?  
Gəzər alosmanda ürək,  
Çal, özümə gəlim, ay saz!

Zərəngiz verər canını,  
Artırar şöhrət, şanını,  
Tökəmə bağrimon qanını,  
Yaman olur halim, ay saz!

## HƏLƏ BU DÜNYAYA SÖZÜM VAR MƏNİM

Dalğalı dənizlər qoy coşmasınlar,  
Çaylar məcrasını qoy aşmasınlar,  
Zəkali şairlər söz qoşmasınlar,  
Şahə dayanıbdı təbi-köhlənim,  
Hələ bu dünyaya sözüm var mənim!

Hərcayı xülyalar dönəməsin yelə,  
Dəyib-toxunmasın obaya, elə,  
Əriyər dağlarım, dənər bir selə,  
Güllələr bitirər çölüm, çəmənim,  
Hələ bu dünyaya sözüm var mənim!

Oğuz qəbirləri tapdaq oldumu?  
Sinan ürəkdimi, düşən qoldumu?  
Bu yol həqiqətə gedən yoldumu?  
Qoy bir yol məhv olub, ölsün düşmənim,  
Hələ bu dünyaya sözüm var mənim!

Körpə çiçəkləri gülə biçməsin,  
Qoy mərdin qanını namərd içməsin,  
Dünya bu qırğından soyuq keçməsin,  
Yoxsa, cuşa gələr, qaynayar qanım,  
Hələ bu dünyaya sözüm var mənim!

Zərəngiz, istəsən baharın olsun,  
Gülüstən deyilən diyarın olsun,  
Onda düşün, qəti qərarın olsun,  
Çünkü, amənadadır bu gün vətənin,  
Hələ bu dünyaya sözüm var mənim!

## MARS

Bombalar partlar,  
Toplar guruldar.  
Haydi, əsgərlər,  
Haydi, irəli!  
(köhnə mars)

Qəzəbdən yanar,  
Can alovlanar.  
Haydi, əsgərlər,  
Haydi, irəli!

Haqqın nəfəsi,  
Bizə yar olsun!  
Dönəmərik geri  
Boran, qar olsun!

Anamız bizi,  
Görüşə səslər,  
Bu ana vətən,  
Aslanlar bəslər!

Vətən gözləsin  
Yollarımızı,  
Hərbdə sinayaq,  
Qollarımızı!

Alaq yağıdan,  
Anamız yeri,  
Düşməni əzib,  
Dənərik geri!

Haydi, əsgərlər,  
Haydi irəli!  
Mərd cəngavərlər,  
Haydi, irəli!

## QƏZƏL

Qarabağ, getdi yolunda nə qədər canlarımız?  
Haqqın olsun, tökülür torpağına qanlarımız.

Başı bələli diyar, nələr gəlmədi başına,  
Uğrunda qurban oldu gül kimi cavanlarımız.

Bu necə faciədir, kafir əl götürmür geri,  
Yoxsa ki, doyurmadı tanrıını qurbanlarımız?

Açılmamış gül kimi körpələr yandı bələkdə,  
Çatmadı haqq məqama bir belə ehsanlarımız?

Xocalı dad elədi, gəlmədi fəryada biri,  
Odalar ərşə dayandı, söndü çıraqbanlarımız.

Şuşa, Malibeyli, Laçın silindi haqq dəftərindən,  
Ağdərə qırğınında kükrədi tufanlarımız.

Bir belə zülmü bizə kim rəva bildi, görəsən?  
Xəbərsizdik, nə bilək, qopacaq tufanlarımız?

Kərbəla müsibəti adı bir ağlaşma imiş,  
Kəlbəcər tonqalında kül oldu insanlarımız!

Zərəngiz, haqq yolunda haqqı görənlər çox olur,  
Qiymət verər bu işə sonrakı dövranlarımız.

## QARDAŞ QANI TÖKÜLMƏSİN

"Qarşı yatan qara dağlar" yixılmağa nə qaldı ki?  
Dağ basıldı ürəyimə, sıxılmağa nə qaldı ki?

"Qaba ağaclar" kəsildi, qorxulmağa nə qaldı ki?  
Amandır, ər igidlərim, qardaş qanı tökülməsin!

"Ağca-ağca sular" axdı niyə bulandı, bilmədim?  
Ala gözülü dilbər yurdum oda qalandı, bilmədim?  
"Ağban-ağban ağ evlər"im köcdü, talandı, bilmədim?  
Amandır, ər igidlərim, qardaş qanı tökülməsin!

Mərd oğullar, görk eyləyin düşmənə var gücümüzü,  
Alın bu qansız yağıdan neçə illik öcümüzü,  
Sabahkı nəsil deyəcək bu gündəki suçumuzu,  
Amandır, ər igidlərim, qardaş qanı tökülməsin!

## NƏ İDİ GÜNAHIMIZ?

(Təmiz insan, nəhaq qan)

M.Abdullayev

Yandi bağrim, göynədi,  
Nə idi günahımız?  
Buna göylər nə dedi,  
Nə idi günahımız?

Asım-asım asıldıq,  
Basım-basım basıldıq,  
Göydə, haqqə qisıldıq  
Nə idi günahımız?

Saçlarımı dən gələr,  
Gözlərimə çən gələr,  
Mərhəmət göydən gələr,  
Nə idi günahımız?

Bax, o qanlı yaraya,  
Düşmən girdi araya,  
Dünya gəlsin haraya,  
Nə idi günahımız?

Yer ilə göy dayansın,  
Qoy vicdanlar oyansın,  
Dünya haqqə inansın -  
Nə idi günahımız?

Ürəyimdə qəmim var,  
Çalınmamış simim var,  
Haqdan qeyri kimim var,  
Nə idi günahımız?

## BAYATILAR

Koroğlum, Babəkim var,  
Məndən yüksək, de, kim var?  
Məni dünya tanır,  
Ən pak bir məsləkim var.

İllərlə aldanmışıq,  
Nahaq oda yanmışıq,  
Hamiya dərd çəkən biz,  
Özümüz talanmışıq?

Kor oldu gözün, dünya,  
Şumlandı düzün, dünya,  
Bu qədər səbr elədik,  
Hanı bəs sözün, dünya?

Dərdim bir ümman oldu,  
Bağrim dolu qan oldu,  
90-in "Yanvar günü",  
Qanlı bir divan oldu.

Oğuzun qəbri bəlli,  
Türkün abırı bəlli,  
Verər düşmən bəlasın,  
Tanrıının səbri bəlli!

## YAZACAĞAM MƏN

Tale imkan versə, qismət yar olsa,  
Vətənim təzadən bəxtiyar olsa,  
Bu dərdim ellərə çatıb, car olsa,  
Sınan arzulardan yazacağam mən,  
O yanıqlı tardan yazacağam mən!

Mızrab telə dəydi, tel yanıb getdi,  
Ürək ağrı dedi, dil yanıb-getdi,  
Oğul nakam öldürdü, el yanıb-getdi,  
Gördüyüm ah-zardan yazacağam mən,  
O qəmdən, qübədan yazacağam mən!

İnsan qırğınıını törətdi insan,  
"Lay divar igidlər", köcdü dünyadan,  
Qırmızı laləyə döndü qızıl qan,  
Qişdakı bahardan yazacağam mən,  
Qərənfil yollardan yazacağam mən!

Körpələr çiçək tək soldu, ağladım,  
Ataların gözü doldu, ağladım,  
Analar saçını yoldu ağladım,  
Qəfil intizardan yazacağam mən,  
20 Yanvardan yazacağam mən!

Zərəngiz, dərdini dərindən demə,  
Düşmənin üzərdə, sərindən demə,  
Qan gedir, gülələr yerindən demə,  
Güllədə zəhərdən yazacağam mən,  
Bu gündən, səhərdən yazacağam mən!

## QƏM BAYATILARI

Qismətim dalda neylim?  
İndi bu halda neylim?  
Başım cəllad əlində,  
Barmağım balda, neylim?

Həyatdı, baldı, haray!  
De, kimə qaldı, haray!  
Evi talanmış düşmən,  
Yurda qan saldı haray!

Əzizim, sarı dərdim,  
Tükənmir sarı dərdim,  
Qurtar mənim başında  
Get düşmən sarı dərdim!

Mərdin evi talanar,  
İgid qanı yalanar,  
Yağlı tikə başına,  
Quduz itlər dolanar.

İgid qanı yalandı!  
Demə, sözün yalandı!  
Düşmənim güclü çıxdı,  
Məmləkətim talandı!

Niyə talandı yurdum?  
Oda qalandı yurdum?  
İllərlə var olmuşuq,  
Yenə qalandı yurdum!

Şəhərim oda düşdü,  
Qəlbimə qada düşdü,  
"90"-ci qırğında,  
"18" yada düşdü.

Əzizim qara bağlar,  
Qan ağlar Qarabağlar,  
İgidi ölen ana  
Dad çəkər qara bağlar.

## **QARATEL**

Qara günlər, qara anlar qoymadı,  
İstəyinçə, bir güləydin Qaratel  
Alnındamı yazılmışdı, görəsən?  
Axrin, sonun bir gülləydi, Qaratel?

Ana yurdun alınmayan qalası,  
Vətənimin ər qeyrətli balası,  
Xanimların, xatınların sonası,  
Sənə kimin gözü dəydi, Qaratel?

Açılan gül bir gün axır solacaq,  
Nə axtarib yada salan olacaq,  
Zaman-zaman tarixlərdə qalacaq,  
Bu ölümün qələbəydi Qaratel!

## İGİDLƏRİM QOLDU, QIÇDI

(20 Yanvar şəhidlərinə)

Göz qaynayar bulaq kimi,  
Bəs bulağa nə deyək biz?  
İtkinləri haylayırıq,  
Bu sorağa nə deyək biz?

Yüz dərdə, qəmə dolmuşuq,  
Ötən anadil olmuşuq,  
Yanıb-yanıb kül olmuşuq,  
Ax, ocağa nə deyək biz?

Ümidin axırı heçdi,  
Yağlılar yurdumu biçdi,  
İgidlərim qoldu, qıçıdı  
O uşağa nə deyək biz?

Ürək yansa külmü olar?  
Dərd, qəm qara tülmü olar?  
Dağ boyda da külmü olar?  
Of, bu dağa nə deyək biz?

## NATƏVANA

(Xurşid Banu Natəvana)

Nədən buludlanır ala gözlərin?  
"Xan qızı", - çağrıldın sözdümü, nədir?  
Dillərin əzbəri könül qəmlərin,  
Bəs bu şair üçün azdımı, nədir?

Gözəl Qarabağın gözəl sonası,  
Gənc ikən çağrıldın Ellər anası,  
Varlığın bu yurdun yanar almazı,  
İlhamın alovmu, közdümü, nədir?

Hökənlə şad oldu fəqir-füqəra,  
Möhtac kəsilmədi ulu dağlara,  
Rəvan təbin kimi gur bulaqlara,  
Abi-həyat dolu, yazdımı, nədir?

Sevdalı köksündə gülmədi ürək,  
Sənə zülm etməkdən doymadı fələk,  
Oğul dağı görən, a nazlı məlek,  
Qəlbin yas nəgməli sazdımı, nədir?

Qarabağ mülkündə bir vurhavur var,  
Birləşib, zülm edir bizə yağlılar,  
Yurd satıb, pul yiğir piyli "ağa"lar,  
Bu torpaq vətəndir, tozdumu, nədir?

**DAYANIN**

Güllələr tətikdə paslanaydı kaş!  
Bundan yaxşı olar, yaxşı olardı.  
Bu xalqın heç nəyi olmasaydı da,  
Bir müdriklik adlı sərvəti vardi.

Siz onu qoruyub saxlamadınız,  
Ey igid oğullar, igid oğullar!  
"Vətən düşməni"dir bu gün adınız,  
Tarix qarşısında günahınız var!

İblis fitnəsinə uymayın, aman!  
Düşmən tələsidir, dərk eyləyin siz!  
Xalqı yaman günə qoymayın, aman!  
Tökülən qanlara müqəssirsiniz!

Dayanın!!! Milləti düşünün, barı,  
Silahı tutmayın bir-birinizə!  
Kəsilsə bu xalqın ümid yolları,  
Yadlar qəhqəh çəkib güləcək bize!

**MİLLƏT**

Haqqə qayıt, haqqı tanı,  
Dəyişibdi dövran, millət!  
Əvvəlki şöhrətin hanı?  
Ey talanan viran, millət?

Şahlar qızıl tac qoysular,  
Bac alıb, xərac qoysular,  
Yağını möhtac qoysular,  
Niyə yoxdur soran, millət?

Tarix oldun, dünən oldun,  
Ocaq kimi sönən oldun,  
Allahından dönən oldun,  
Zamanları yoran, millət!

Unudub olub-keçəni,  
Haqqə qayıt, haqqı tanı,  
Çağır haqqı yaradəni,  
Kömək olsun, Qur'an millət!

## QULAĞINA ÇATAR...

Qurd qorumadı bu yurdu,  
Mərd qorumadı bu yurdu.  
Dərd qatdilar çörəyimə,  
Dərd bizi qırdı, qurtardı...

Gözdə bəbəklər saraldı,  
Canda həvəslər daraldı,  
Ağladiq göylər qaraldı,  
Dərd bizi qırdı, qurtardı...

Düşmən qatar-qatar, Allah!  
Ahım səni tutar, Allah!  
Qulağına çatar, Allah...  
Dərd bizi qırdı, qurtardı!

## YAĞMA A QAR

Yağma a qar,  
torpağında döyüşlər var,  
döyüşlərdə yaralılar.  
Yağma a qar,  
qoy, əsgərin yarasını bağlayaq biz,  
sən sonra yağ.  
Qoy, düşmənin sinəsini dağlayaq biz,  
sən sonra yağ...

Yağma a qar,  
torpağında döyük gedir,  
igidlərə soyuq olar.  
Yağma a qar,  
Bir tut qərar...  
Gör nə deyir ürəyimdə  
donan saysız piçiltülə?  
Yağma a qar.

Sən, göylərdən yerə enən,  
Tikə-tikə haqq payışan...  
Sən, tanrıının kəlmə-kəlmə  
Bize çatan harayısan.  
Mən bilirəm -  
Göylərdə haqq var, tanrı var,

Tanrıının o bol səbrinə  
Qurban olum...

Yağma a qar,  
Sərhədimdə haqq savaşım,  
Savaşimdə, köksü vətən torpağına  
Sipər olan əsgərim var.  
Onsuz da çox kədərim var,  
Yağma a qar,  
Yağma a qar.

## MÜSƏLMAN NAMUSU, DÜNYA HƏSƏDİ

(Körpə bacının dedikləri)

Birinci başlayaq əvvəlki sözdən,  
Necə ki, dərkətmə başlayır gözdən!  
Müsəlmən özüdür bəşərin gözü,  
Heç kəs inkar etməz bu haqlı sözü.  
Bəli, müsəlmənləq ən gözəl bir din,  
Bu dinə tapındı Məhəmməd-Əmin!  
Tapındı yox, özü yaratdı bunu,  
Sevdik bir Allahın tək Rəsulunu.  
Müslüm əxlaqını, o, öyə-öyə,  
Ədəblə, ərkanla qaldırdı göyə!  
Necə min illərdi bu əxlaq, bu din,  
Söhrət haləsini çoxaldır min-min.  
Müsəlmən sədəsi ucadan-uca,  
Kərəmi bolluca, haqqı bolluca!  
Əvvəlki kəlamı: "Rəbbül-aləmin!",  
İmana çağırır kürəni bu din.  
Hürriyət deməkdir, paklıq deməkdir,  
Bu din ədalətə yol göstərməkdir.  
Bu dini əyirlər bəyənməsələr,  
Bir gün gözlərindən qara su gələr!

İkinci söz! Özü dürlü bir sözdür,  
Şə'ninə nə tə'rif söyləsəm düzdür.

Namus - kişiləri özləyən bir şey,  
Namus - qadınlığı gözləyən bir şey.  
Namus - tac üstündə yaqut daşıdır,  
Namus - ucalığın uca başıdır.  
Namuslu yarandı köküm əzəldən,  
Namusda kökümə çəkmişəm bu mən!

Üçüncü söz! Variq onunla hər an,  
Onsuz puçluq qədər bir heçdi insan.  
Dünya-qalmalı bir cənnət torpağı,  
Dünya-müdriklərin əzəl oynağı.  
Dünya yaradanın şadlıq evidir,  
Dünya-təlatümlər, yaslar dividir.  
Dünya-istədiyin yaradar-qurar,  
Dünya-sevmədiyin yixar, uçurar.  
Haqqı, ədaləti var bu dünyanın,  
Sonsuz məşəqqəti var bu dünyanın.  
Ey könül, dünyadan xəbərsiz köçmə,  
Yüz dəfə ölçməsən, bir dəfə biçmə!  
Dünyani candərdi arşınlama gəl,  
Dünyada sənətdir hər şeydən əvvəl.

Dördüncü söz! Bu söz ədalı bir söz,  
Qəhirli, qırğınlı, qadali bir söz!  
Həsəd-ürəklərə rəxnə salandır,  
Həsəd-qasırğadır, güclü talandır!  
Həsədlə beyinlər zülmə hökm edir,

Həsədlə insanlıq aradan gedir.  
Həsəd-bir ocağın qəfil sönməsi,  
Həsəd-bir çörəyin qana dönməsi.  
Həsəd ki, var ondan heç xəbərim yox,  
Mənə həsəd çəkən, o qədər, lap çox!  
Həsəd bəhrəsini dadmadım bir an,  
Həsədə könlümü satmadım bir an.  
Əger həsəd varsa, könül evində,  
Ömürlük qalacaq quyu dibində.  
Bunu körpəlikdən dərk elədim mən,  
Odur ki, bühlurla bəhsə girirəm.

Bu dörd söz oyatdı məni bir anlıq,  
Doğurdu ruhumda bir canfəsanlıq,  
Dedim, yarat könül, nə ki, məqamdı,  
Həyatda yaşamaq bir imtahandı.  
Çıxdın, üzü ağsan hər an cahanda,  
Çıxmadın, dustaqsan şirincə canda.  
Dərk elə hikmatlər hikmətini sən,  
Unutma dühalar xidmətini sən,  
Görünsə bəkarət, ismət donunda,  
İnsan qiyəmətini artırar onda.  
Ağlı, şücaəti, gücü, qüvvəti,  
Rəhmi, səxavəti, sözü, söhbəti,  
İnsana anbaan şöhrət gətirər,

Çırkinlik ürəkdə nifrət bitirər.  
Nifrətdən, hiylədən çəkinib hər an,  
İmanla rəhmələr dilə Tanrıdan!

Bircə an gözümədə parlayan səhər,  
Ruhuma xoş gələr dünyalar qədər.  
Bir zərif çiçəyin canlı qoxusu,  
Doldurər gözümə cənnət yuxusu.  
Dalğalı dənizlər, çağlayan sular,  
Gülən gözlərimin yaşıyla dolar.  
Bir körpə balanın gül təbəssümü,  
Özünə cəlb edər bütün hisimi.

Ey bəşər övladı, səslə sabahı,  
Yaxına buraxma yanğını, ahi,  
Yaşa qana-qana öz istəyincə,  
Tale kəndiridir incədən incə.  
Yamanlıq etmə ki, o üzülməsin,  
Yaman murad alıb, üzü gülməsin!

Tanrı buyruğundan çıxan kimsələr,  
Bilsin ki, ömrünün son anı gələr -  
Canı əzablarda, əli üzündə,  
Özü qərq olacaq şər dənizində.  
Şərdən uzaq olsa nə qədər insan,  
Rəhmət bəxş olunara ona tanrıdan!  
Dediym sözlərə yekunum budur -  
Müsəlman adımdır qəlbimə qürur!

## SƏRVİN ÖYÜDÜ

Sərvin duruşuna ehtiramım var,  
Göylərə səcdədə, həmişəbahar!  
Tanrı dərgahına əl uzatmışdır,  
Könlüncə, hər istəyinə çatmışdır!  
O ulu göylərə üz tutduğundan,  
Bahar libaslıdır elə hər zaman!  
Gözəllik mülkündə boyu tamaşa,  
Gövdəsi əyilməz, dolmaz da yaşa.  
Bu anamız yerin məsləhətidir,  
Yoxsa, yaradanın öz hikmətidir?  
Dilsiz bir varlığı yaratdı qəsdən,  
Baxıb öyündən hər yoldan ötən?  
Yazılmış kitablar etməsə tə'sir,  
Olaq təbiətin gücünə əsir?  
Gözümün önündə duran bu sərvi  
Min dürlü tə'nələr vuran bu sərvi  
Mən seyr elədikcə gözüm açıldı,  
Qəlbimə, hissimə paklıq saçıldı.  
İdrakı dinlədim, dərk etdim bunu,  
Yoxun yoxluqlarda yox olduğunu.  
Ürək dilə gəlib, verdi son qərar:  
"Bütün çətinliyin birçə yolu var -  
Saf, təmiz ürəklə yaşarsa insan,  
Ömür bəxş olunar ona tanrıdan!"

## BİR ARAMLIQ SÖZ

Ey eşqi göylərdən dərin kimsələr,  
Vaxt olar ömrünün xoş günü gələr!  
Sən bəslə qəlbində təmiz arzular,  
Dünyada hər şeyin bir sərhədi var.  
Yaradan ucadır yaranışından,  
Cəmi canlıların gözüdür insan.  
Ömrü qasırğalı, çənli keçməsə,  
Həyat xoş güzəran verməz heç kəsə!  
Hər bəlli taleyin sonu çarşıma,  
Dünyanın bəzəkli donu çarşıma!  
Ömrün qayığını tale götürər,  
Ləpələrdən dalgalara ötürər.  
Həyat bir ümmandır təki görünməz,  
Haqqın mızanında çəki görünməz...  
Güzəran axtarma, idrakınla sən,  
Ağlınlı bir qapı aça bilərsən.  
Yaxşı yaşamaqçın olma qərarsız,  
Çalışıb, vuruşma, gəl arsız-arsız.  
Dünyanın ələnən əleyindəsən,  
Tamah ovçusunun kələyindəsən.  
Gəl, qoru köksünü yanğılı ahdan,  
Salamathlıq dilə o bir Allahdan!  
Yalan fitvasına uyma dünyada,  
Yalan, nəfəs dərib, yetməz murada!

Şər işin, əməlin sonu bəllidir,  
Pisin adı birdir, donu əllidir.  
Yaxşı əməllərdə birinci görsən,  
Yaxşılıq eyləyib, yaxşılıq gör sən!

Rəbbin ətəyində məskən salmışam,  
 Bu eşqi, həvəsi ondan almışam -  
 Üzümü sürtmüsəm torpağına mən,  
 Məni aciz bilib, hər gəlib, gedən!  
 İmanla adına dualar qıldıq,  
 Sözdə nicatımı mən ondan aldım!  
 Eşqinə çatmaqcığın can verərəm bil,  
 Vəslinə yetməkçin ötərəm dil-dil.

## NƏSİHƏT

Ey mənə bəxtindən şikayət edən,  
 Ağlın kəsən andan bilməlisən sən,  
 İnsan şər işlərdə olmasın gərək,  
 Sonu, nəticəsi cəzadı, gerçək!

\*\*\*

İnsanlıq hissini unutdun tamam,  
 Oyuncağa döndü fellində insan!  
 Şər sözə həvəsin artdı günbəğün,  
 Seytanlıq içini sardı büsbütün.  
 Birinə həsədlə, kinlə baxanda,  
 Hiyləylə canını oda yaxanda -  
 Özün yaxşı olub, özgələri sən,  
 Bu işə tədbirlə qoşanda qəsdən,  
 Düşünməliyidin ki, insandı o da,  
 İnsana zülm etmək olmaz dünyada!  
 Özü insan olan qoy bunu bilsin,  
 Şüurla, ağılla şerdən çəkilsin!

\*\*\*

Tanrı yaradıbdır insanlarını,  
 Hərəyə bir cürə verib varını;  
 Birinə zəkalı beyin veribdi,  
 Birinin əlini yeyin veribdi,  
 Birini bağçada qızılğül kimi,  
 Birini səhrada qara kül kimi,

Birini bülbül tək şövqlü yaratdı,  
 Eşşəyin belində şələlər çatdı...

Bu hikmət tanrıının buyruğundadı,  
Bunu dərk eləyən aqıl insandı!  
Çalışıb-vuruşma, demə ki: "hökmən,  
Qoymaram, filankəs baş ola məndən!"  
Sənin imkanından xaricdədi bu,  
Cücərməz, köksünü didən bir arzu!

\*\*\*

Halal mətləbləri dilə tanrıdan,  
Təmizlik hissili böyükdür insan!  
Halal bir tikəni halallıqla ye,  
Yaxşının dalınca "yaxşı" - sözü de!  
"Yalan ayaq tutar, ancaq yeriməz!"  
Bu hikmət bir ömrə, bir taleyə bəs.  
Qədirbilən oldu bizim xalqımız,  
Qədirbilən olsaq, yaşayarıq biz!  
Naqışlıq, nadanlıq oduna yanma,  
Dünyada heç kəsin haqqını danma!  
Haqsızlıq insana bəla gətirər,  
Haqsızlıq, bir ömrü sona yetirər!

\*\*\*

Haqqın dərgahında haqq sözü əzəl,  
Dünyada hər şeydən həqiqət gözəl!  
Haqqın ətəyindən yapış, ey könül,  
Həqiqət yaşarı, əbədidir, bil!

## SÖZ HAQQINI

Nur haqqını, pir haqqını,  
Verdinmi, könül, verdinmi?  
Neçə bağlı sərr haqqını,  
Gördünmü, könül, gördünmü?

Varan kimdi, soran kimdi?  
Qəlb evini hörən kimdi?  
Bu dərdləri verən kimdi?  
Aldınmı, könül, aldınmı?

Kimdi gedən, kimdi qalan?  
Tez açılan, vaxtsız solan?..  
Gündə yüz yol talan-talan,  
Oldunmu, könül, oldunmu?

Göy haqqını, yer haqqını,  
Söz haqqını, şe'r haqqını,  
Xizrin xeyir haqqını,  
Buldunmu, könül, buldunmu?

Zər yazılı, ağ vərəqli,  
Qəm otaqlı, sərr soraqlı,  
Əli bağlı, qolu bağlı,  
Öldünmü, könül, öldünmü?

Dünya gözəl bir tamaşa,  
Dərd əlində, haşa-haşa,  
Hikmətin varanda başa,  
Doldunmu, könül, doldunmu?

Zərəngiz qalanda naçar,  
Baş götürüb, hara qaçar?  
Bağlı qapını haqq açar,  
Bildinmi, könül, bildinmi?

## ULU FÜZULİYƏ XİTABƏN

Alnında şəfəq, nur, gözündə kədər,  
Tanrı verdiyini səndənmə iştir?  
Ey ulu şairim, ey tanrı qüdrət,  
Nədir bu ah-nalə, nədir bu fəryad?

Qoy yer, göy başına dolansın sənin,  
Bu ələm nuruna bələnsin sənin,  
Yenə də çəğlasın şə'r sellərin,  
Mehrin ürəklərə ələnsin sənin.

Vətəndən uzaqda "uzanmaz" oldun,  
Öz ana dilində yazdırın sən, şair,  
İndi əcinnələr ana yurdunda,  
Əcnəbi dilində danışırlar, bil!

Təmizlik, nəcabət candan gərəkdi,  
Böyüklik, ucalıq qandan gərəkdi,  
Zamanları yoran, əşrlər keçən,  
Dünyaya sənin tək insan gərəkdi!

İllər, qərinələr dayansa lal tək,  
Əcəm oğlu, sənin eşqin dinəcək!  
Daş daşa yapışib, bu cahan sussa,  
Göyün tanrisını hökmən yenəcək!

O tuti dillərin neçə min ildir,  
Bu vətən bağında nəğmələr ötür.  
Anır rəhmat ilə öz yurdun səni,  
Gəl, doğma anana məhəbbət gətir!

Müqəddəs ruhuna qurbanam, baba,  
Bir ağ göyərçin tək göylərimi gəz.  
Ulu qüdrətinin yanında olsa,  
Bu dünya bir qara qəpiyə dəyməz!

## GƏRƏK

Arzu sözü ayrı bir şey -  
Həyatda yaşamaq demək.  
Əməl sözü ayrı bir şey -  
Ömürdən borc almaq demək.  
Arzu, əməl birləşəndə,  
Bu dünyada qalmaq demək.  
Şirin, ağırlı, istili,  
Yetişmiş bir çiban kimi  
Söz bisərsə, ürəyində  
Deyəndə boşalmaq gərək.  
Söz Nizami yadigarı,  
Füzulinin varlığıdır.  
Bir ər kimi, ərən kimi,  
Sözdən də yaşıńmaq gərək

**YA ALLAH***(qulağıma gələn səs)*

Uşaqlıq dünyamdan  
Əbədi bir səs.  
Gəlir qulağıma  
doğma, müqəddəs -  
Ya Allah!

Şirin yuxularım  
Qarışır hərdən,  
Qaragöz bir uşaq  
Dikəlib yerdən  
Doğma atasında  
Neçə min kərə  
Fərəhdən alışan.  
Gözə minnətdar,  
Sifətini oxşar  
Həyəcan dolu,  
Qulağın qarsan,  
Sözə minnətdar -  
Ya Allah!

Beş kişi bir yükü  
Qaldıran yerdə  
On kişi bir özül  
Tökək istəsə,  
İlk dəfə deyilən  
Çağırış, kəlmə -  
Ya Allah!

Bir ədib bir qələm  
Aldı əlinə.  
Gözümün önündə,  
Mən eşidəni  
İlkin bu söz gəldi  
Onun dilinə -  
Ya Allah!

Belini bərk çəkib  
Qıvrıq bir qarı,  
Üzündə haqq nuru,  
Gözündə qayıçı,  
Sonsuz həvəs ilə  
İşə başladı;  
Süd qatdı, duz qatdı  
Unun gözünə,  
Uşaq fikir verdi  
İlkin sözünə -  
Ya Allah!

Sac qoydu ocağa  
Gülgəz bir gəlin -  
Səliqə, səhmanı,  
Nizam düzgüsü,  
Həsədi bir elin!  
Fəxri bir elin!

Endirdi ocağa  
Saci ehmalca,  
Nazik dodaqları  
Titrədi, dindi,  
Qaragöz uşağıın  
Qəlbi sevindi  
Ya Allah!

Götürüb beynimdə,  
Ürəyimdəki,  
Bir-iki kəlməni

Yazsan kağıza,  
Kağız da dolacaq,  
Göz də dolacaq!  
Bilirəm, ilk sözüm  
Bu söz olacaq -  
Ya Allah!

**ANA YURDUM**

Yaylaqların nə gözəldir, ana yurdum!  
 Şış dağların nə gözəldir, ana yurdum!  
 Gül bağlarının nə gözəldir, ana yurdum!  
 Ürəyimə bir söz gəldi, ana yurdum!  
 Vətən eşqi ən əzəldi, ana yurdum!

Dağlarının alayına qurban olum,  
 Təpələrin halayına qurban olum,  
 Torpağının hər layına qurban olum,  
 Bərəkətin quran əldi, ana yurdum!  
 Vətən eşqi ən əzəldi, ana yurdum!

Gözüm düşər çəmənlərin lalasına,  
 Qanım qaynar qartalların balasına,  
 Arxalandım bürcünə, dağ qalasına,  
 Bu heykəldi, bu əməldi, ana yurdum!  
 Vətən eşqi ən əzəldi, ana yurdum!

Zərəngiz Dəmirçi coşar yazanda,  
 Gözlə gördüyüնu yaşar yazanda,  
 İlham dərya kimi daşar yazanda,  
 Bu təb mənə haqdan gəldi, ana yurdum!  
 Vətən eşqi ən əzəldi, ana yurdum!

**MÜSLÜMÜMÜZ OXUYUR**

Dayan kaman, dayan tar!  
 Müslümümüz oxuyur,  
 Bu dünyada hər nə var,  
 Bil ki, bu səsə uyur.

Ana sazım, alışma,  
 Dinlə onu, dinlə, sən!  
 Yüz il tapa bilməzsən,  
 Gəzsən ayla, günlə sən!

Bu səsdə həm sazım var,  
 Tar dolu avazım var,  
 Ud nəğməli payızım,  
 Şikəstəli yazım var!

Ana torpaqmı deyim?  
 Həzin bulaqmı deyim?  
 Müqəddəs haqmı deyim?  
 Bu səsə tay səs ola?  
 Bir ömürə bəs ola?

Güclü gələn yeldimi?  
 Coşub-daşan seldimi?  
 Şəlalələr bildimi?  
 Onlara tay yarandı?  
 Bu xılqatcə insandi!

## ADI GÖZƏL, ÖZÜ GÖZƏL MƏHƏMMƏD!

Bu dünyadı, döngəlik var, dönüm var,  
Bir gün haqqıa çevriləsi yönüm var,  
Haqq deyəndə səndən qeyri kimim var?  
Adı gözəl, özü gözəl Məhəmməd!

Sən, binadan haqqı-taala gözəli,  
Surətini çəkdi haqqın öz əli,  
Hümmətinəm, eşqim təmiz, əzəli.  
Adı gözəl, özü gözəl Məhəmməd!

Mən Kəbəyə seyran etmək dilərəm,  
Ağlı, gözü heyran etmək dilərəm,  
Canı sənə qurban etmək dilərəm,  
Adı gözəl, özü gözəl Məhəmməd!

## QORU EŞQİMİ

Hicranın əlindən al məni, apar,  
Gəldiyin yollara qurban olum, yar!  
Hər sözün, söhbətin dərdimə dərman,  
Mehrən, məhəbbətin ruhumu odlar!

İliq həsrətindən alovlanıram,  
Səni görməyəndə qəmdən yanıram,  
Tale imtahana çəkməsin bizi,  
Eşqini ömrümə bahar sanıram!

Sənsiz bircə günüm olmasın mənim,  
Kədər, qəm qəlbimə dolmasın mənim,  
Qoru, sənə olan eşqimi, ey yar,  
Çiçək açaq arzum solmasın mənim!

Bilmədim, sən məni gördüyün anda,  
Ürəyində nələr düşündün, ey yar!  
Mənim varlığımda, həyəcanımda,  
Sənin özün də var, qismətin də var.

## NİYƏ SORMADIN?

A yar,  
 Ürəyimdə bir nisgilim var,  
 Söylə,  
 Məni məndən niyə sormadın?  
 Doluşdu qəlbimə  
 Sözlər, arzular,  
 Söylə,  
 Məni məndən niyə sormadın?

Elə bil,  
 Zirvədən duman süründü.  
 Elə bil,  
 Su axdı, gülə büründü.  
 Elə bil,  
 Həsrətəm sözünə indi...  
 Söylə,  
 Məni məndən niyə sormadın?

Beləmi olarmış,  
 Eşqdə varlıq?  
 Beləmi olarmış,  
 Sevgidə yarlıq?  
 Nə imiş, nə imiş o bəxtiyarlıq?  
 Söylə,  
 Məni məndən niyə sormadın?

## DEYİBLƏR

Gözlərin baxdı gözümə,  
 Sevgilər axdı üzümə,  
 Yar, yar inandım sözünə,  
 Baş vüqardan enən deyil!

Həyanı üzdə deyiblər,  
 Sevgini gözdə deyiblər,  
 Deyiblər, düz də deyiblər,  
 Alışan qəlb sönən deyil!

Sevgini haqq sayan yarım,  
 Qəlb sözünə uyan yarım,  
 İstəyimi duyan yarım,  
 Ürək səndən dönən deyil!

**BƏLKƏ**

Bəlkə,  
xəyallarda axtardığımsan?

Bəlkə,  
Gözlərimlə görmədiyimsən?

Bəlkə,  
rö'yalardan tanıdığınımsan?

Bəlkə,  
mən bilmirəm, özümünküsən?

Bəlkə,  
ulu tanrı endirmiş səni?

Bəlkə,  
tale, qismət göndərən paysan?

Bəlkə,  
məhəbbətim dindirmiş səni?

Bəlkə,  
ümidimə haraysan, haysan?

Bəlkə,  
gözlərimlə gözlərin taydı?

Bəlkə,  
ürəyimlə ürəyin əkiz?

Bəlkə,  
paralanmış o tay, bu taydı?

Vahid  
Azərbaycan olacaqıq biz?

**BİLMƏDİM**

Eşqini sırr kimi  
Yazdır qəlbimə,  
Nə sehrə düşdümə,  
Düzü bilmədim?  
Məhəbbət -  
Ürəkdən açılan qapı,  
Açarmı qoydular  
Gözü, bilmədim?

Qiğılçım saçmışdın,  
Qoruna düşdüm,  
İşıqlı çöhrənin  
Nuruna düşdüm,  
Ülvilik, məhrəmlik  
"Tor"una düşdüm,  
duydum ürəyində  
sözü, bilmədim?

Bu adı həyatdan  
Sən məni aldın,  
Tənhalıq dünyama  
Vəlvələ saldin,  
Bir bahar günündə  
Ömrümə gəldin,  
Unudarammı bu yazı,  
Bilmədim?

**MƏNİM İSTƏDİYİM**

Uçaram yerinə, uçaram sənin,  
Qurşaram belini, qurşaram sənin,  
A yar, ürəyini açaram sənin,  
Mənim istədiyim yar olarsanmı?  
Sevgində, eşqində var olarsanmı?

Görəndə sevmişəm bir kərə səni,  
Bənzətdim tərlana, ər-ərə səni,  
Bir günəş bilirəm göylərə səni,  
Mənim istədiyim yar olarsanmı?  
Sevgində, eşqində var olarsanmı?

Əzəldən dünyanın nazını çəkdir,  
Gözümdən sel kimi yaşıımı tökdür,  
Səni görməssəydim gülməyəcəkdir,  
Mən istədiyim yar olarsanmı?  
Sevgində, eşqində var olarsanmı?

**MƏNDƏN XƏBƏRSİZ**

Yar, məni məndən xəbərsiz sevən sənmisən?  
Qəlbinəmi, eşqinəmi, tanrınamı güvənmisən?  
Kaş, verdiyin söz düz ola, söz düz ola,  
Aylı gecəm gündüz ola!

Bahar gelir, yaşillaşır, çöl tala-tala,  
Sevgimizdən, dünyamıza məhəbbət gələ,  
Kaş, verdiyin söz düz ola, söz düz,  
Aylı gecəm gündüz ola!

Yüz illərdi, yer dolanır, göy adiləşmir,  
Sırr olan, bağlı olan şey adiləşmir...  
Kaş, verdiyin söz düz ola, söz düz ola,  
Aylı gecəm gündüz ola!

**DÜNYADA**

Eşqimiz vardırsa,  
Qüdrətimiz var!  
Zövqümüz vardırsa,  
Sərvətimiz var!  
Halallıq, təmizlik olan yerdə, yar,  
Haqda saya gələn  
Cənnətimiz var!

Neylərəm odlara yanın üzəyi?  
Neylərəm xəznələr sayan biləyi?  
Dünya mənim olsun,  
Mən bu dünyanın,  
Duyan ürək gəzər, duyan üzəyi!

Var-dövlət güdəndə  
Məhəbbət olmaz!  
Eşqimizdən özgə  
Sədaqət olmaz!  
Dünyada eşq evi abad olandan,  
Ürək dostluğundan pak adət olmaz!

**DAĞLARA BİR DƏ GƏL, A SƏRİN KÜLƏK!**

Yandı bağrimon başı, oda büründü,  
Dağlara bir də gəl, a sərin külək!  
Gözümə min qəhər, qada göründü,  
Dağlara bir də gəl, a sərin külək!

Bir yanım ormanlar, bir yanım bağlar,  
Car olan çeşmələr gözümdə çığlar,  
Analar, sonalar qalibdi ağlar,  
Dağlara bir də gəl, a sərin külək!

Bu yurdun öz qızı mənəm, tanı sən.  
Çətin ki, sözümdən dönməm, tanı sən,  
Olar bir vaxt düşmən yenəm, tanı sən,  
Dağlara bir də gəl, a sərin külək!

Zərəngizəm, dərdi kimə söyləyim?  
Yurdun bu günündə indi neyləyim?  
Nə yüyürüm, nə yalvarım, göynəyim?  
Dağlara bir də gəl, a sərin külək!

## SONRADAN

Ürəyimdə şübhə, qəlbimdə güman,  
Qərarım gəlməyir, səbrim dar, Allah!  
Çapan at üstədir, ötəndi zaman,  
Gözləsin, mənim də arzum var, Allah!

Bir işiq selinə dönüb, gələrəm,  
Bir bahar yelinə dönüb, gələrəm,  
Mələk tək göylərdən enib, gələrəm,  
Gecikdi ömrümüzdə çox bahar, Allah!

Tale zər tək, fırlayar, atar məni  
Kim salıb, itirər, kim tapar məni,  
Sonradan bil, qoru, rəhmin var, məni,  
Gerçəyə çıxanda yuxular, Allah!

## ÇAĞIRIŞ

Evdə yanın ocaq yanmır,  
Gözdən axan yaş dayanmır,  
Nicat da yoxdu millətə,  
Bu zülmə, bu zillətə,  
Necə dözsün beynin, ürək?  
Bu dərdləri necə çəkək?  
Körpə beşikdə qocalır,  
Ahlar göylərə ucalır.  
Göyün hanı, yerin hanı?  
Ulu oğuz qəhrəmanı?  
İşığını yadlar aldı,  
Yurdunu zülmətə saldı.  
Könlünü qoru, qoru sən,  
Amandı yürü, yürü sən!  
Çəpər-çəpər alınmışan,  
Tikə-tikə bölünmüşən.  
Para-para geri qaytar,  
Köləlikdən qurtar, qurtar!  
Qorqudunu çağır dada,  
Qutlu, görklü ustada  
Salam göndər, əlac dilə,  
Yetirər səni mənzilə!  
Qopuzunu çalmağını,  
Kəc düşməni almağını,

Soruş, öyrən, eyb eləmə!  
Ərənliyi qeyb eləmə!  
Bil, ərənlik, ərlik nədir?  
Ot da, kökü üstündədir!  
Yürüş edən alp ərlərin,

Azman, qaplan, qurd nərlərin,  
 Törəməsi sənsən, sənsən,  
 Öz kökünə güvən, güvən!  
 Dizini, belini bərkit,  
 Düşmənini susdur, kirit!  
 Haydi, yürü pəhləvanım,  
 Gözdsə nurum, canda qanım!  
 Tankları keçir başına,  
 Qayıt, qayıt yaddaşına.  
 Sən axı, mə'lul olmadın,  
 Heç kimsəyə qul olmadın,  
 Tariximdə çox izin var,  
 Qilincin var, qopuzun var!  
 Babəkini sal yadına,  
 Qoş adını öz adına.  
 Onun da ruhu şad olsun,  
 Adın fəxrli ad olsun.  
 Soruş ondan kölə nədir?  
 20 yox, 70 ildir,  
 Qul olmuşuq, aman, qardaş!  
 Bir nicat var, savaş, savaş!

Heç olmasın hərb savaşı,  
 Qoy düşünsün başlar başı.  
 Lap, qoy elə, lap qoy belə,  
 Uyma sözə, getmə fe'lə.  
 Hər savaşda sən udansan,  
 Çünkü, alp ərCavidansan!  
 Goy gurlasın, şimşək çaxsın,  
 Qoy qəzəbin sel tək axsin.  
 Çağır babanı dadına,  
 Qüvvətdi qol, qanadına -

Şah İsmayıll Xətaimiz!  
 O bir ümman, o bir dəniz!  
 Bir əlində qılıncı var,  
 O qılıncı ərzi də doğrar!  
 Sədəsini yadlar bilir,  
 Məkrələ hər yandan silir!  
 Hünərlə yaz bu adı sən,  
 Əskik etmə başın üstən.  
 Bir əlində qələmi var,  
 Həsəd çəkər ona yadlar.  
 O qələmin qüdrətindən,  
 Goyərənlər oldu Vətən!  
 O Vətənin sədasi var,  
 Qalası var, odası var.  
 Qala deyəndə - Çənlibel!  
 Qoy ayağa qalxın el!

Koroğlunun sazı hanı?  
 Bir de görüm, sözü hanı?  
 "Hoydu, dəlilərim, hoydu!"  
 Düşmənləri cana doydu.  
 Gözlərinin odu öldü,  
 Qan üzünü yudu, öldü.  
 Ey Azəri qəhrəmanı,  
 Baban budu, busan, tanı!  
 Çəngi çalar, "qara saz"ım,  
 Köynəm vurar xoş avazım.  
 Koroğlum çıxdı yadlardan,  
 Onçu, doyduq fəryadlardan!  
 Bildi düşmən, bildi bunu,  
 Koroğlunun yoxluğunu!

Yox olmaz, yox! Koroğlu var!  
 Bu dövrün də, öz oğlu var!  
 Yaddan çıxmaz Koroğluluq,  
 Ulu türkə bu müştuluq  
 Məndən olsun!  
 Qoy düşmənə öz əməli  
 Kəfən olsun!  
 Hoydu dedim igidlərə,  
 Qoy bilsin işini hərə!  
 Yerim, göyüm od tutsa da,  
 Yolum duman, buludsa da,  
 Düşmərəm mən bu həvəsdən,

Hayqırdığım ulu səsdən -  
 Tanrı verən bir qüdrətdən!  
 Xızır görən əlamətdən -  
 Don geyərəm əynimə mən,  
 Biçərəm düşmənə kəfən.  
 Hoydu, dağım, hoydu düzüm!  
 Hoydu nəgməm, hoydu, sözüm!  
 Hər nəgməm, bir əsgərə dön!  
 Ey ürəyim səngərə dön!  
 İgidlərə arxa ollam,  
 Sonadək səngərdə qallam!  
 Ey yurdumun qəhrəmanı,  
 Ey bu günün şöhrət, şanı!  
 Qoru, millətinə, qoru,  
 Elin qeyrətini, qoru.  
 Yaxşı tanı, xeyir, şəri,  
 Qır amansız düşmənləri!  
 İçin yansın, çölün yansın!  
 Qoy qəzəbin alovlanınsı!  
 Qoyma qardaş qanı bata,

Ya bir oğul, ya bir ata  
 Bu alove bürünməsə,  
 Zülmün sonu görünməsə...  
 Düşmənlərim qəh-qəh çəkər,  
 Türklüyüümüz gedər hədər,  
 Mərdliyimiz gedər hədər.

Ey vətənin yanar odu,  
 Nicat budu, yol da budu!  
 Bu diyar, ulu bir diyar,  
 Qızının da qeyrəti var!  
 Banu Çiçək, Burla xatun,  
 Qurşar qılınc, çəkər atın!  
 Saray Bəyim, Ana Tomris  
 Qılıncına baş verib pis!  
 Fəxr eləyir odlu diyar,  
 Nigari var, Həcəri var!  
 Salatını, gültənini,  
 Vətən etdi yertəkini.  
 Qara günlərdə Qaratel,  
 Hayqırdı: "Ayağa dur, el!"  
 Düşmənidən qisas aldı,  
 Əbədiyyətdə yurd saldı.  
 Yağıya qazəbli Vəfa!  
 Yolları əzablı Vəfa!  
 Qəlbə yandı, gözü yandı,  
 Simurq kimi alovlandı!  
 Gözündə şimşəklər çaxdı,  
 Silah alıb hərbə qalxdı!  
 Dedi: "Qeyrət zamandır,  
 Vətənimin pis anıdır!"

Zülmün sonu görünməsə,  
Düşmən yurddan kürünməsə.  
Silahı qoymayaq əldən!  
Sonra el olmaz bu eldən!”  
Bir qız yurda səngər oldu,  
Vətəninə əsgər oldu!

Ey oğuzun qəhrəmanı!  
Əslin, kökün budu, tanı!  
Qul olma kafşır yadlara!  
Aman vermə cəlladlara!

## İNDİ AYRILIRAM

Bir qəmlı karvanın dalınca düşüb  
Ömrümü dərd yükü eyləmişəm mən.  
Bərələr keçilib, bəndlər tökülüb,  
İndi ayılrıam, neyləmişəm mən?

Bu beşgün dünyanın möhnəti ağır,  
Vermə kürəyini o yüksə könül!  
Göydən səadət də, dərd, qəm də yağır,  
Hansını tutdunsa, səninkidi bil.

Gələnə, gedənə yox ölçü-biçı,  
Haqqındı, gəlibəsən, yaşa ömrünü.  
Beləcə sürürlür dünyanın köçü,  
Çalış hünərlə vur başa ömrünü.

## **QIZILGÜL TİKANI İLƏ**

Öncə güvənc yerim,  
Sonda sığınacağım  
Üç qızım -  
Günəşim, Ayım, Ulduzum!  
Yer, Gök dolansın üç balamın başına.  
İnsanlar, uymayın  
Əbədi puçluq savaşına.

Qoy silahları satılmayan,  
Heç kəsin xeyirinə qatılmayan,  
Biznesmenlər - yağı canlar,  
Kütləvi qırğın silahları,  
Dünyamiza od salanlar  
Məni qinasın!  
Lakin,  
Təkcə qızılğül tikani ilə  
Əllərimiz qanasın!

## **GÖYDƏ GÜNƏŞİM, QƏLBDƏ ATƏŞİM**

Bir yazı masam ola,  
Birçə vərəq ağ kağızım,  
Bir də qələmim  
Daha heç nə istəmirəm!

Bir gözlərimdəki qəm,  
Ürəyimdəki hicran,  
Bir də ələmim  
Daha heç nə istəmirəm!

Axar suyum  
Yaxar odum  
Təmiz havam bircə udum  
Daha heç nə istəmirəm!

Göydə Günəşim,  
Qəlbətə atəşim,  
Kamilləşim, yeniləşim,  
Daha heç nə istəmirəm!

Nə şöhrət lazımdı, nə ad,  
Nə təmtəraq, nə büsat,  
Xəyal altda bir köhlən at  
Daha heç nə istəmirəm!

Gözlərində əksim,  
Sığınmağa köksün,  
Dünya durunca eşqim  
Daha heç nə istəmirəm!

Baxışım foto-foto  
 Dünyanı çəkəcək.  
 Arzumda yaşıl-yaşıl  
 Otlar bitəcək.  
 Ürəyim bir həzin nəğmə ötəcək  
 Daha heç nə istəmirəm!

## GƏLƏN GEDƏRGİDİR

Tale ağacında yaşıl yarpağam,  
 Xəzan tək tökülsəm qara torpağam.  
 Neçə ki ömrüm var, nə qədər sağam,  
 Bir atam, bir anam, borcluyam sənə.

Günəş yer üzünə şəfəq saçandır,  
 Qızılgül ətriylə könül açandır,  
 Gələn gedərgidir, qonan uçandır,  
 Bir atam, bir anam, borcluyam sənə.

Neçə qərinədir, neçə min ildir,  
 Dünya yaxşılardan xali deyildir.  
 Zərəngiz, sözünü sidqilə bildir,  
 Bir atam, bir anam, borcluyam sənə.

## ÇATAR MƏHƏBBƏTİM, ÇATAR HAMIYA

Nə qədər istəyim tənha qalıbdı,  
Neçə yol könlümü qəmlər alıbdı.  
Qəlbimə duman da, çən də dolubdu,  
Yenə minnətdaram ulu Tanrıya,  
Çatar məhəbbətim, çatar hamiya.

Dərdli anadıləm, ötən quşam mən,  
Keçən qəmləri heç unutmuşam mən?  
Tanrı dərgahına üz tutmuşam mən,  
Sinan ürəyimi, bəlkə yamaya,  
Çatar məhəbbətim, çatar hamiya.

Daş dibində bitən körpə bir çiçək,  
Yurdumun balası hamidan göyçək,  
İçimdə istəklə dolu bir ürək,  
İstər ki, eşqini ellərə yaya,  
Çatar məhəbbətim, çatar hamiya.

Dünyanın yoxusu, enişi vardır,  
Nəfəsin qisası, genişı vardır,  
Həyatda hər kəsin öz işi vardır,  
Gül bəsləyən gərək gülü tanya,  
Çatar məhəbbətim, çatar hamiya.

Qoy elim firavan bir ömür sürsün,  
Mənim də gözlərim o günü görsün,  
Könül sevgisini ellərə versin,  
Eşqimi əks etsin uca dağ, qaya,  
Çatar məhəbbətim, çatar hamiya.

Zərəngizəm, yurda sevimli bülbül,  
Köksümdə ürəyim çox ötüb dil-dil,  
Ey mənim həməsrəm, bunu sən də bil,  
Gəldim ürəkləri sözlə yamayam,  
Çatar məhəbbətim, çatar hamiya.

**ODAM MƏN**

Heç soran yox, bu qırğını, qadani,  
İşgəncələr mat eyləyir adamı.  
Qadir Allah! Qoyma bu haqqı yerdə!  
Eşit mənim üşyanımı, nidamı.

Sahibsizmi idi ərlər, ərenlər,  
Köməksiz qaldılar körpə fidanlar.  
Amansız qırğınlar törətdi yağı,  
Batacaqmı görən bu nahaq qanlar.

Zərəngizəm, odam, Yanar dağam mən,  
Dosta dostam, düşmənimə ağam mən!  
"Borclu borclunun sağlığın...!" - demişlər.  
Qismət olsun, yaşayarıq sağam mən.

**ƏRİK AĞACI!**

Ərik ağacı!  
Başında üç dənə nübar,  
Buna da şükür!  
Üstündə Tanrı gözü var,  
Buna da şükür!  
Heç darılma, heç incimə,  
Xəcalətindən saralma  
Tanrına duadan qalma  
Buna da şükür!

Bir nübarçun gəzənlər var,  
Şirin canı üzənlər var,  
Hər əzaba dözənlər var,  
Buna da şükür!

Üç meyvəni bəslə bərk-bərk,  
Yaxşı-yaxşı nazını çek,  
Qoy yetişsin gözəl, göyçək,  
Buna da şükür!

**NƏDƏN**

İnsanam!  
 İnsanların dilini bilirəm mən,  
 Danışdığı sözdə mə'nanı anlayıram,  
 Gördüyü işdə  
 Məqsədini, fe'lini bilirəm mən.  
 Yerdə qaldı...  
 İtin də dilini bilirəm,  
 Qurdun da dilini bilirəm!  
 Amma...  
 "Adam"ların dilini bilmirəm,  
 sən de, nədən?

**İYDƏ ÇİÇƏYİ**

İydə çiçəyi!  
 Çiçəklərin ən göyçəyi,  
 İydə çiçəyi.  
 Analar övlad diləyər,  
 Həsratla səni izləyər...  
 Açı, özünlə şadlıq gətir  
 Ciçək-ciçək, ətir-ətir,  
 Tumurcuğun qəmlərə son,  
 Bir kərə son, min kərə son,  
 Həsrəti, kədəri öldür,  
 Qəlb şad elə, ürək güldür.  
 Dünya sənlə təzələnir,  
 Ən çox isti, ən çox hənir,  
 Sənlə gəlir bu cahana,  
 Gəl, şad olsun qoy hər ana!

## EŞİTSİNLER

Millətimə qara böhtan atanlar,  
Şöhrətimin kölgəsində yatanlar  
Dünyamiza yağı, yalan satanlar  
Eşitsinlər o yurd mənim yurdumdur.

Bu dünyanın ağı qara olmayıb,  
Daş yazılar saralmayıb, solmayıb  
Nə'mətindən ac gözləri doymayıb  
Eşitsinlər o yurd mənim yurdumdur.

Bir gün olar sözlərindən dönərlər  
Cəfəngiyat köhlənindən enərlər  
Gur alışar, korun-korun sənərlər  
Eşitsinlər o yurd mənim yurdumdur.

Azərbaycan - əsl kökdən türk eli,  
Öz obası, öz oylağı, öz dili.  
Arxlarında çağlayacaq türk seli  
Eşitsinlər o yurd mənim yurdumdur.

Zərəngizəm, əslim, köküm, elim var.  
Haqq vətənim, haqq torpağım, dilim var.  
Ürəyimdə bir Göyçə nisgilim var.  
Eşitsinlər o yurd mənim yurdumdur.

## LEYLƏK YUVASI

Yandırılmış ağacların  
Başında leylək yuvası.  
Söylə, indi bəs neyləsin  
Leyləyin doğma balası?  
Qayıtmaga yuvası yox, ocağı yox  
Nadanın qanacağı yox!  
Üz tuturam nadanlara, kafırlarə  
Qoy eşitsin, qansın hərə  
Yuva daşıtmaya, daşıtmaya!  
Oba daşıtmaya, daşıtmaya!

## "HEYDƏR BABA" YA İTHAF

Heydər baba, duman səni haqladı,  
Karvanını yarı yolda saxladı,  
Qurd gəlincə şəngülülər yuxladı,  
Bilmədinmi döngəsiz də ölüm var?  
O ölümsüz ölümlərdə elim var?

Yağı gəldi al qanımı axdırıldı,  
Daşlarımı qərənfillər taxdırıldı,  
Faciəmə tamaşa tək baxdırıldı,  
Bilmədinmi öz qanımda əlim var?  
Özüm yanın tonqalımda fe'lim var?

Heydər baba, faciəmə ağlama,  
Aman çəkib qaraları bağlama,  
Dad eyləyib, çox sinəmi dağlama,  
Mən bilirdim yasaq olmuş dilim var,  
Qan gölündə qərq olunmuş gülüm var!

"21 Azər"imə yanardım  
Ağlayaraq tarixləri anardım,  
Zülmün daha qurtardığın sanardım,  
Nə biləydim "Şəhid gedən sel"im var?  
Ülvı kimi içində bülbülüm var.

Babək qolu kəsiləndə yanmışam,  
Ər Nəsimi asılanda yanmışam.  
Qaçaq Nəbi pusulanda yanmışam  
Bu zülməndə ayrı da bir zülm var?  
Bilmədiyim çoxmu, söylə, bilim var?

Sən gedəni yolum, izim dumandı,  
Güzəranım elə haman hamandı,  
Günahlarımı bağısla, amandı  
Ürəyimdə hayqırası zilim var,  
Haqq yoluna dönəsi mənzilim var.

## DAŞ SALAHLİ OYAQDIR

"Vətən!" deyib bu torpağı qoruyan,  
Yaşıl düzü, göy bucağı qoruyan,  
El-obamı, od-ocağı qoruyan,  
İgidlərim Ana yurda dayaqdır,  
Daş Salahlı gecə-gündüz oyaqdır!

Başımızı qara bulud alanda,  
Gümanımız Tanrıımıza qalandı,  
Bir tərpəniş, bir həyəcan olanda,  
İgidlərim Ana yurda dayaqdır,  
Daş Salahlı gecə-gündüz oyaqdır!

Bilsin düşmən - sonra daha gec olar,  
Qələbəyə inam da var, güc də var -  
Bayrağımız bir gün ərşə ucalar...  
İgidlərim Ana yurda dayaqdır,  
Daş Salahlı gecə-gündüz oyaqdır!

Hər tufandan soyumasın sobalar,  
Darıxmasın, karıxmasın obalar,  
Bu torpağı miras qoyub babalar -  
İgidlərim ana yurda dayaqdır,  
Daş Salahlı gecə-gündüz oyaqdır!

## XƏBƏRİN VAR?

(S. Vurğuna)

Yusif kimi gözəl Yusif  
 Bu dünyadan köçdü getdi.  
 Haqq əliylə haqq badəsi,  
 Naqafıldən içdi getdi!  
 Baba, sənin xəbərin var?

Ulu göylər doqquz qatdır,  
 Nədən haqqa əl uzatdır?  
 Hansı mətləbinə çatdır?  
 Bəlkə ona xoşdur, getdi?  
 Baba, sənin xəbərin var?

Qəm qalası hörən oldu,  
 Görülməzi görən oldu,  
 Çox butalar verən oldu,  
 Ərən idi, ərən oldu,  
 Baba, sənin xəbərin var?

Cox gizli mətləblər bildi,  
 Ürəklərdən kədər sildi,  
 Deyərdim ki, tanrıdildir,  
 Həsrətlisi bütün eldir,  
 Baba, sənin xəbərin var?

Zərrə deyil, o kül idi,  
 Aqillərdən aqıl idi,  
 Öz xalqına oğul idi,  
 Tanrıya sadıq qul idi,  
 Baba, sənin xəbərin var?

Nə imiş dünyanın dadi?  
 Oldu könüllər ustası.  
 Demirəm ki, az yaşadı...  
 Ruhu əsrimlə qoşadı,  
 Baba, sənin xəbərin var?

Elin dərdi ümman oldu,  
 Dəryalar dolu qan oldu!  
 Hansı bir dərd asan oldu?  
 Dövran belə dövran oldu,  
 Baba, sənin xəbərin var?

## ÜRƏYİMİN DASTANI

Gecənin qaranlığı  
Bəbəklərə ox olur,  
Kəndimizin göyündə  
Ulduz neçə çox olur?

El yatıb, aləm yatıb,  
Səssizlikdə uyuyur.  
Ana torpaq gecənin  
Laylasıyla soyuyur.

Təkcə-təkcə işıqlar,  
Zülmətləri yaranda,  
Yağış yağıb, torpağın  
Ciyərləri soranda...

Gecə bir dastan deyir,  
Mənə, sanki, gizlicə.  
Nə ilahi məqamdır,  
Nə sirlidir bu gecə.

Bu tanış tənhalığı  
Qoyub yata bilmirəm,  
Elə çətin tapmışam  
Asand ata bilmirəm.

Yumur gözümüzü yuxu,  
Uyuyub kəndin çoxu,  
Ürəyim piçıldayıır,  
Yeni mahnilər oxu!

Aman, səs-küy salmayın,  
Tək-tək, bir-bir damcilar  
Ürəyim sərr dəryası,  
Tərpətsən dürr damcilar.

## SALAM, FİDAT PALİD! (Rəfiqə anaya təsəlli)

Qələmçə meşəsində,  
Bir Fidat yaşayır,  
Palid donunda,  
Bir palid ucalır  
Fidat adında...  
Fidat çox səngərlər  
Keçdi, dolandı.  
Hər səngər Fidata  
Xatirə tutdu.  
Əşqan torpağında  
Göylər dumandı!  
Demirəm ki, Fidat  
Bunu unutdu...  
Vətən torpağında  
Yarpaq da qandı!  
Görürdü bunları  
Gözüylə Fidat!  
Yaşadıb saxlardı  
Özüylə Fidat!  
Hərdən səngərləri  
Xatırlayırdı...  
Sonuncu xatirə  
Palid köksündə!  
Özünə bir səngər  
Seçmişdi onu.  
Ürəyindən dəydi  
Namərd güləssi.  
Töküldü torpağa  
Al-qızıl qanı!

Bəli, ürəyindən  
 Axan qan ilə  
 Suvardı Palıdı!  
 Həyəcan ilə -  
 Silkələndi Palıd:  
 Nə oldu, Allah?  
 Bayaqdan döyüşən  
 O qoçaq əsgər,  
 Deyəsən, deyəsən...  
 Vuruldu, Allah?  
 Bu nədir? Kökümə  
 İsti qan gəlir?  
 Mən adam oluram  
 Deyən, ay Allah?  
 Gövdəmə, canıma  
 Ruh, insan gəlir!...  
 Fidat Palıd kimi  
 Çökmişdə yerə,  
 Palıd Fidat kimi  
 Qalxdı göylərə!

Şəhidin qanıyla  
 Suvarılmasa,  
 Ora vətən deyil,  
 Dedi babalar!  
 Qələmçə meşəsi,  
 Səndə yadigar  
 Bir palıd yaşayır.  
 Fidat adında!  
 Bir Fidat yaşayır  
 Palıd donunda!  
 Salam, Fidat Palıd!  
 Salam, Şəhid Palıd!  
 Salam, Vətən Palıd!

## ŞUŞA

Dağların başını dumanmı aldı?  
 Qəzami, qədərmi, zamanmı aldı?  
 Oğlun bir can verib, yüz canmı aldı?  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

Yüz yolun, keçidin, bəndin var idi,  
 Yarğanın uçrumun, həndin var idi,  
 İgidlərdən qalma fəndin var idi,  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

Xan qızı Natəvan qəm yeyirindi,  
 Vaqif, Cabbar, Bülbül nə deyirindi?  
 "Cəngi" bəstələməz Üzeyirindi...  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

Oğlu qurban gedir, dirilir vətən  
 Qəlbimdən keçəni bir duya bilsən!  
 Sənin yoxluğuna dözə bilmirəm,  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

Pənah xan ömrünün yadigarıydın,  
 Bir qədim ölkənin qədim varıydın,  
 Sən biza bu dərdi, de, necə qıydın?  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

Zərəngiz Dəmirçi, mən çox ağladım,  
 Alovdan don geydim, coşdum, çağladım,  
 Hayif, məglub şəhər çağrıldı adın!  
 Oldun niyə talan-talan, ay Şuşa?  
 Düşmənin əlində qalan, ay Şuşa?

**OLDU**

*(Nakam rəfiqəm Gülarəyə)*

Ömrün bir ili də qaldı arxada,  
 Yanıram o ilə səmərsiz oldu.  
 Ey Tanrıım, xoş olsun bu ilim barı,  
 Deyim: 27-im kədərsiz oldu...

Qara saçlarımı dən aldı, vaxtsız,  
 Gəncliyimi duman, çən aldı, vaxtsız,  
 Ürək dostumu məndən aldı, vaxtsız,  
 Qəza hücumunda çəpərsiz oldu.

Aman 88! Əlindən sənin!  
 Qəhrindən, zərbindən, selindən sənin!  
 Qurtara bilmədim felindən sənin!  
 Həyatım nəşəsiz və zərsiz oldu!

**Gülarəm**

Qara gözlü Gülarəm,  
Gülər üzlü Gülarəm,  
Bu dərdə yaziq anan,  
Necə dözdü, Gülarəm?

Gözəl idin, gül idin,  
Necə şirindil idin,  
Zalim əcəl gələndə,  
Heç olmasa biləydin.

Uşaqkən aqıl oldun,  
Sevdalı bülbüł oldun,

Sən bu yolu getməzdin,  
Ölümün qəfil oldu.

Zirvələrə yol etdin,  
Savadlı, gözəl, yetgin,  
Yanıram, məni atıb,  
Ölümünə əl etdin...

\* \* \*

Ayın işığında görürəm Səni,  
Su qovuşduğunda görürəm Səni,  
Gül yarasığında görürəm Səni,  
Gülarəm, Gülarəm, gözəl Gülarəm!

**ŞÖHRƏTİM**

(Vəfaya)

Dürrüm, incim, yeganəm,  
Ağrim, acım, bir də mən,  
Çətin özümə dönəm,  
Vəfam, Vəfam, Vəfam!

Əldən uçan canımsan,  
Ahımsan, amanımsan,  
Sən şöhrət üvanımsan,  
Vəfam, Vəfam, Vəfam!

Dünyama bəs bir bacım,  
Ey varlığı sərr bacım,  
Həm şöhrətim, həm acım,  
Vəfam, Vəfam, Vəfam!

**ANA, BACI**

*Yüz il su oya bilməz,  
Bir gün dərd oyan yeri!  
(Atalar sözü)*

Dərd nöqtəli yazım,  
Qəm nəğməli sazım,  
Qəlbim, canım, gözüm,  
Üzüm üzünüz möhtaci,  
Ana, bacı!

Həsrətim, yanğılı-ahlı,  
Ömrüm, günahsız-günahlı,  
Pənahım - Allahım!  
Yoxdu dərdimin əlacı,  
Ana, bacı!

Əllərim uzalı yoluna,  
Toxunur siğalım telinə,  
O incə, nazəndə ömrünə  
Layiqdi şahların tacı!  
Ana, bacı!

**HƏSRƏTİN ALIŞIR**

*Aşıq nəşəli yerdə,  
Gül bənövşəli yerdə,  
Sənin gözəl bədənin  
Qaldı döhəli yerdə!  
(Ağı)*

Üzün nə soyuqdur, mərmərin nə sərt?  
Sükutu buz dillə danışan bacım!  
Hələ körpə ikən ayrı düşdüyü,  
Gəlin anam ilə tapışan bacım!

Burda səltələtlər sönüb, elə bil,  
Burda yatanların ocağı yanmır!  
Ömrümü əridir qəmin-kədərin,  
Həsrətin alışır, çıraqın yanmır!

Mənim sultan bacım, mənim xan bacım,  
Əli avtomatlı, qəhrəman bacım!  
Muradi gözündə, arzusu qəlbdə,  
Dünyası sükuta qərq olan bacım!

Tale səni nə çox gördü bizlərə?  
Açdin ürəyimdə sağalmaz yara!  
Alişir bağrimonın başı, soyumur,  
Vəfam de, sən hara, məzarlıq hara?

Zərəngiz Dəmirçi, yaz bu dərdimi,  
Azaltmır neçə qış, yaz bu dərdimi!  
Bilməzdəm ki, ömrün belə gödəkdir,  
Yoxsa, tale, qismət, qəza, qədərmi?

## ŞUŞANI QAYTAR!

(*Milli qəhrəman Ramiz Qəmbərova*)

Düşmən axın-axın, yol bələn-bələn,  
Yoxmu qol çırmayıb, köməyə gələn?  
Olmadı eşidən, olmadı bilən,  
Şuşanı qanına boyadın, Ramiz!  
Şuşanın qanına boyandın, Ramiz!

Qəlbində yurd eşqi, dilində: "Vətən!"  
Qurtardı sursatın, olmadı verən,  
Qaçmadın yağış tək yağan güllədən,  
Şuşanı qanına boyadın, Ramiz!  
Şuşanın qanına boyandın, Ramiz!

Doymur nemətimdən, doymayırla düşmən,  
Yaxşılığa hörmət qoymayırla düşmən!  
Köksündənmi vurdu bu gavur düşmən?  
Şuşanı qanına boyadın, Ramiz!  
Şuşanın qanına boyandın, Ramiz!

Soyuq səngərlərdə yatanda, mərdim!  
Qanını torpağa qatanda, mərdim!  
Yurdu namərdciyim satanda, mərdim!  
Şuşanı qanına boyadın, Ramiz!  
Şuşanın qanına boyandın, Ramiz!

Bir tərlən balasan əməlinlə sən!  
Alınmaz qalasan, bil, elimə sən!  
Gəl, Şuşanı qaytar öz əlinlə sən!  
Şuşanı qanına boyadın, Ramiz!  
Şuşanın qanına boyandın, Ramiz!

## BİR GÜN

"Nənəm deyir yer kürəsi şar şəklindədir,  
Şarı uşaq oynadır, bəs yer kürəsini?..."

Elnarə Qurbanova

Elnarə, quzum mənim, gülüm mənim,  
Ağzında şirin-şirin dilim mənim.  
Qoy sevinsin elim mənim,  
Körpələri söz söyləyir, üşyan edir,  
Tələb qoyur, hökm eyləyir, tufan edir.  
Beləyik biz, bilsin dünya,  
Körpəmiz də müdrik olub, söz danışır.  
Ürəklərdə alov-alov köz danışır.  
Şinimə, dünya, bilirik,  
Hiyləni biz, məkrini biz!  
Eşidirik, anlayıraq zaman-zaman,  
Qurğunu biz, fikrini biz!  
Müsəlmani amansızca qıran qatıl!  
Üzə gülüb, kürəyimdən vuran qatıl!  
Bəsdi daha ayılmışq,  
Dörd bir yana yayılmışq!  
Neyləsəniz tanrımlı verə cəzanızı,  
Silkələyin ciyinizi, sıgallayın əzanızı!  
Yaxanızı geri çəkin tülkü kimi!  
Yenə də o ilki kimi,  
Qırın çatın insanları!  
Şirindir özgənin vari...  
Karvan-karvan daşıyın siz qızılları,  
Talanır ellərin vari!  
Gah Vyetnam, Əfqanistan,  
Gah da İraq, gah da İran!

Qırın xalqları, qorxudun,  
Sanki qanlı bir yuxudur.  
Qazaxıstanda Fərqanə!  
Almatıda batdırın qanə!  
Gah Tiflisdə silkələndin,  
Bomba düşdü ətəyindən,  
Çek əlini tətiyindən!  
Ərəblərdə qırdırın "şəri",  
Pismış, "Benladın işləri"?  
Keçi suyu bulandırar!...  
Eyb eləməz, Fələk səni,  
Bir başına dolandırar!  
Yağı düşmən! Onda sənin  
Vay günündür! İndi isə,  
Get də, tost de, Yerevanda!  
Qoy qaynasın qanın canda!  
Ermitajda, Vatikanda,  
Neçə doğma ünvanımı  
Yad etmişən! Yağı düşmən!  
Yal hörtədib, qüdrətimi  
Nəkarəyə ad etmişən!  
Ünvansızlar ucbatından  
Tariximə ləkə yaxma!  
Zalima havadar çıxma!  
Sərhəddimi ayaqlama,  
Nahaqları öyə-öyə,  
Haqlıları döyə-döyə,  
Bilə-bilə sayaqlama!  
Göylərin doqquz qatından,  
Görən olar, bilən olar!  
Yerlərin yeddi qatından,  
Bir xəbərə gələn olar!

Ya Qubadlı, ya Kəlbəcər,  
Füzuli, ya Laçın, Tərtər,  
Vedi, Şaşa hüququnu,  
Kim bilmir ki, söylə bunu?  
Köhnə Zəngəzur, ya Goyça  
Demədiyim neçə-neçə,  
Torpaqları qucaqladin,  
Yaxşısını pis soraqladin!  
Dayan! Mənim yurdum səndən,  
İntiqamı alacaqdır!  
Öz yurdularım öz nəslimə,  
Öz kökümə qalacaqdır!  
Oləcəksən! Zəlil kimsə!  
Dolan hələ min şər ilə,  
Tətik ilə, bomba ilə, ya şar ilə!  
Bil ki, Tanrı bu qisası  
Qoymaz belə! Qoymaz belə!  
Qan qusarsan, bir gün yəqin,  
Dəryalar, dənizlər ilə!

**BAĞIŞLA**

Bağışla, övladım, bağışla məni,  
Axıradək ana ola bilmədim!  
İşqılı dünyani görmədi gözün,  
Mən şama pərvanə ola bilmədim!

Bu mənim hökmümdən uzaq bir hökm,  
Körpə varlığına yanırıam, inan!  
Lap min yol ağlayıb, göz yaşı töküm,  
Yenə də acizdi bu işdə anan!

Sovuşsun başımdan kədərim mənim,  
Nişanəm dünyada qala istərəm,  
Tanrıma səcdədə günlərim mənim,  
Balama əvəz bir bala istərəm!

**QARATEL**

*Qazax rayonunda əhrəmanlıqla  
həlak olmuş könüllü döyüşü*

Qara günlər, qara anlar qoymadı,  
Ürəyincə, bir güləydin, Qaratel!  
Alınnamı yazılmışdı, görəsən?  
Axrın, sonun bir gulləydi, Qaratel!

Ana yurdun alınmayan qalası,  
Vətənimin ər qeyrətli balası,  
Xanımların, xatınların sonası,  
Sənə kimin gözü dəydi, Qaratel!

Açılan gül, bir gün axır solacaq,  
Nə axtarib, yada salan olacaq,  
Zaman-zaman tarixlərdə qalacaq,  
Bu ölümün qələbəydi, Qaratel!

## KÖNLÜMÜN EVİNDƏ

Könlümün evində pəncərə sıniq,  
Heç naya ümidim qalmadı artıq!  
Bir qara tül kimi ölüm yellənir,  
O tüldən üzüma baş daşım gülür!  
Nəymış? Talemi, bu, yoxsa, oyunmu?  
Ömür barxanamı, köçmü, toyummu?  
Hələ bu hikməti dərk etmirəm mən,  
Talesiz bir insan, rühsüz bir bədən...  
Haqqın ətəyindən yapış, ey könül,  
Onun dərgahından düzəlir iş, bil!  
Tanrı rızasına uzanan əllər,  
Bir şirin pay ilə axır ki, gülər!  
Haqqın nəzərindən çıxmaz bəndəsi,  
Haqqə tez yetişər pak ürək səsi.  
Ya Rəbb! Sənsən ömrü, qisməti verən,  
Sənə itaətdə sadıq bəndənəm!

## HAQQI SEVDİM

Haqqı sevdim, haqqə pənah,  
Haqdı, özü tapar məni.  
Haqq yolunda etsəm günah,  
Haqq yoluma qaytar məni!

Mən bu yolun yolcusuyam,  
Ürəyimin elçisiyəm,  
Azin-çoxun ölçüsüyəm,  
Haqqı bilən tutar məni.

Zərəngiz cuşa gəldimi?  
Könül incitmə heç kimi,  
İllər qızıl kərpic kimi,  
Hörgüsünə yapar məni.

## ANA HİSSİM

Ana hissim mənim,  
 Övlad duyğumdu...  
 Tanrıml! Kərəminə  
 Şükürlər olsun!  
 Qoy ana balayla  
 Bala anayla  
 Xoşbəxt ömür sürsün  
 Bəxtiyar olsun!  
 Bir ölüm, bir qırğın  
 Bir qan görməyək!  
 Yurdumu süsləsin  
 Xeyirxah mələk!  
 Şeirsiz, sənətsiz  
 Günüm olmasın!  
 Ömrümün bağında  
 Güllər solmasın!  
 Şair tək sözümüz  
 Arxalanıram!  
 Ana tək balalar  
 Olaydı arxam!

## SARIQAMIS

*(Əmimin həyat yoldaşı  
 İradənin göz yaşlarına)*

Mənim səndə əmanətim var,  
 Sarıqamış, əmanətim var!  
 Ürəyimdə hicran dolu hekayətim var,  
 Sarıqamış, hekayətim var!  
 İnəm da var, etibar da,  
 Bizim ellərdə!  
 Dərdim mənim dastan oldu,  
 Düşdü dillərə!  
 İki körpə aslanımın,  
 Bir saf gəlinin  
 Nakam yarı yatır,  
 Sənin ana qoynunda!  
 Əmmim mənim - cavan getdi,  
 Bu puç dünyadan!  
 Təəccüb də eləmə çox,  
 Soruşma, nədən?  
 Belə dedim, bu cür dedim,  
 Sözümüz, bəs mən?  
 Eşit mənim sözlərimi,  
 Sarıqamışı! Yer yarılib,  
 Dünya uçmamış...  
 Əmmim sənin qoynundadır!  
 Onu doğman, əzizin tək,  
 Dürr kimi saxla!  
 Mənim səndən xahişimdi,  
 Minnətimdi bil!  
 Ruhunu da incitmə heç,  
 Bir ulu haqla!

Çünki ona sənin qoynun  
Yazıldı mənzil!  
Çox yanqıyla, çox həsrətlə  
Yüz min qınaqla!  
Deyilənə dözürəm mən!  
Ürəyimi üzürəm mən!  
Yanqıyla, ahla!  
Saxla candan əziz olan  
Əmanətimi, Sarıqamış!  
Yer yarılib, dünya uçmamış!...

## ƏMİM MƏNİM

(əmim Söhrab Mansurova)

Seçmələrim seçim-seçim seçildi,  
Göz yaşları su yerinə içildi,  
Şad canıma qəmlı köynək biçildi,  
Əmim mənim - gözlərimin nuruydu!  
Əmim mənim - qəlbimin qüruruydu!

Harda görsəm dağ görkəmi, yerishi,  
Zərgər səliqəli, əli zər işli,  
Nər hünərli, nər ürəkli, nər kişi,  
Əmim mənim - gözlərimin nuruydu!  
Əmim mənim - qəlbimin qüruruydu!

Atam yaman bitab oldu, a Tanrı!  
Yandı bağrim kabab oldu, a Tanrı!  
54-də hesab oldu? A Tanrı!  
Əmim mənim - gözlərimin nuruydu!  
Əmim mənim - qəlbimin qüruruydu!

## ŞÜKR OLSUN

Qoy qoynuna gəlim, dəniz, balan tək,  
Mən də bir az qasırğalı, ünlüyəm.  
Ana, bala uyuyaq bir məcrada,  
Qəlbin qəlbim kimi toy-düyünlüdür.

Qırçın-qırçın saçlarını dararam,  
Ləpə-ləpə yollarını yoraram,  
Dədə Göydən mətləbləri soraram,  
Mənim könlüm imanlıdır, dinlidir.

Ağıl, hikmət dəryasına varmışam,  
Gövhər, inci-mirvari çıxarmışam,  
Yüz il bundan əvvəl bəlkə varmışam,  
Həqiqətim yüz çeşidli, çinlidir.

Dəniz, dərin sırlarınə valehəm,  
Başın üstə cirpinan xoş bir mehəm,  
Gələcəyin üçün mən cavabdehəm,  
Demə ki, taleyin duman, çənlidir.

## DÜŞDÜ

Bir ömür bəxş etdin, Tanrıım, bir ömür,  
O ömür neçə yol odlara düşdü.  
Tale dediyimi insanlar demir,  
İşim doğmalardan yadlara düşdü.

Ötüşən günlərim çənli, dumanlı,  
Dolandım imkansız, gəzdim gümanlı,  
Səslədim adını ahlı-amanlı,  
Qəmdən qurtuluşum bahara düşdü.

Tumurcuq çırtladı şov budaqlarda,  
Gördüm nicatımı xoş soraqlarda,  
Mövləm bəndəsini qoyarmı darda?  
Hardan pərvazlandım, gör hara düşdüm?

Zərəngiz, taleyim üzünə gülsün,  
Haqq əli bəxtinin tozunu silsin,  
Ürək sözlərini qoy elin bilsin,  
Mənim ən xoş günüm diyara düşdü!

## MİLLƏTİMİZ

Göyü gövdə, yeri yerdə duyan oldum əzəlimdən,  
Sevmişəm dağlarımı gülüstanımdan, xəzəlimdən,  
Heç kimin haqqını danıb, adıma çıxmamışam,  
Rəbbimin xeyrini də gözləmişəm öz əməlimdən.

Düzə düz, hədyana hədyan deyibdir millətimiz,  
Toxa tox, giryana giryana deyibdir millətimiz.  
Yoxun bir kündə durub, lal-kar olub, baxmağı var,  
Bəzəyə-düzəyə əlvən deyibdir millətimiz!

Nə dərd ki, dəndlərimiz bircə o əlvandan ola,  
Çatmayan, çatışmayan bir yurddan, məkandan ola!  
Yoxsa ki, ellər batıb dərdi-qəmə, çarəsi yox!  
İnsafdı, gündə neçə igidimiz candan ola?

Millətin yox halına göz yaşardıb, ağlayanı,  
Yaralar tügyan edir, hardan alım bağlayanı?  
Allahın rəhmi böyük, qəzəbi ondan da böyük,  
Bir çəkə məhsərinə bəndəsini dağlayanı!...

Yanıram olara, Tanım mənə bir rəhm eləsin!  
Ruhumu göndərirəm göylərə, mətləb diləsin!  
Haqqını dandı tamam kimsənələr yurdumuzun,  
Zərəngiz, sən dilə gəl, bəlkə çata haqqə səsin!

## İÇİMİN SƏSİ

Mənim bu dünyada arzularım var,  
Elə bir bağçayam, min baharım var,  
Köksümdə torpağın eşqi döyünür,  
Dilimdə tanrıma dualarım var.

Məni susdurmasın nə qəzəb, nə kin,  
Ürəyim doludur ulu göy təkin.  
Müqəddəs amalın, təmiz məsləkin,  
Yurdunda yurdçu tək ixtiyarım var.

Harda ayaq açdım, harda dil açdım?  
Duyub qonçaləndim, sevib gül açdım.  
Özümdən əvvələ məndən yol açdım.  
Özümdən sonraya salamlarım var.

**OXU BÜLBÜL**

Sabahın ilhamı coşub-daşanda,  
Oxu bülbüл, xoş baharın eşqinə!  
Çiçəklər silkinib, piçıldاشanda,  
Min nəğmə de, bu gülzərin eşqinə!

Süb toranı çəkiləndə göylərə,  
Zümrüt kimi parlayanda dağ-dərə,  
Öz eşqini izhar elə ellərə,  
Üzə gülən çəmənzərin eşqinə!

Dağıldıqca al günəşin telləri,  
Titrəyəndə xərif bahar yelləri,  
Yuxusundan erkən oyat elləri,  
Etiqadın, etibarın eşqinə!

Nazlı sənəm, vurğunusan bu bağın  
İllər ilə çəmənzardır ovlağın,  
Sən duyursan qəlb sözünü budağın,  
Bir gül adlı vəfadərin eşqinə!

Oxu, qoy titrəsin qəlbimin simi,  
Qoy öpsün alnını bahar nəsimi,  
Sənə ilham verən bir aşiq kimi,  
Coşub-çağla ruzigarın eşqinə!

1979

**BALAXANI**

Təpələrin yastı-yastı,  
Düzənlərin nahamvar, Balaxanı.  
Sözlə görüm, söylə,  
Könlündə kim var, Balaxanı?

Torpağın çiçək də bitirməz,  
Mazutun istək də götürməz,  
Vəfali övladın itirməz  
Könlün bunamı yanar, Balaxanı?

Kimlərin adını qəlbinə yazdırın həmişəlik,  
Kimləri gizlədin qoynunda?  
Kim qonaq qaldı səndə bir gecəlik,  
Kim qurban elədi canını yolunda?

İnqilab deyilən tufanın,  
İnqilab püşkürən nəfəsi.  
İnqilab pərdəli zülmətin,  
İnqilab qışqıran vəhməsi...

Söylə bir, mən bilim,  
Hanı, qəlb dastanın?  
Neftinlə göylərə ucaldı,  
Yüksəldi ad-sanın...

O qara qızılın içində,  
Nə sirlər gizlənir qoynunda?  
Sən verdin azadlıq yolunda qurbanlar,  
Deməsəm haqqın var boynumda.

Qismətin olmadı,  
Səbrin də dolmadı,  
Bir nişan qalmadı,  
Balaxanı...

Bir zaman - 41-də, 45-də  
O odun, alovun içində,  
Cəbhədə əsgərlər səninlə öyündü,  
Yağının başında bombalar döyündü.

Neftinlə can verdin o "dəmir at"lara,  
Göylərdə təyyarə tək "səndən danişdı".  
Düşmənə nifratı toplarla "dedi" tank,  
Köksündə qəzəb tak bircə "sən" alışdırın.

Hanı bəs qədirin, hanı bəs qiymətin?  
Onunçün çöllərə töküldü millətin?  
Haqq ucuz qiymətə satıldı göz görə,  
Bu dərd sığmayacaq nə göyə, nə yerə!

Bir dərdi deməsək, min dərdi görmərik,  
Ölsək də, bu ana vətəni vermərik!  
Olar bu yurdun da, haqqını görənlər,  
Var olsun haqq üçün çalışan ərənlər!

İndi, bəs, nə üçün mazutun,  
Kimsəsiz qalıbdı?  
Həyətdə çıçəyin, xar tutun,  
Xəyalalı dalıbdı?

İncimə baxmayan övladdan,  
Bir başı ayılar, əlbət ki!

İncimə çirkabdan, pis addan,  
Şöhrətin qayıdar, əlbət ki!

Min nazla bəslənsə torpağın,  
Yaşıl ot geyinə də bilər.  
Kənarda baxımsız qalan o növraigın,  
Canlansa, öyünlə də bilər.

Eybi yox, vəsf edib, mən səni,  
Gör necə nəğmələr deyirəm.  
Qəlbimdə fəxrsən, ey neftin vətəni!  
Mən bunu hər səhər deyirəm -  
Mazut gölməçələr sinəndə medalın -  
Buruqlar yanında zər naxışlı şalın,  
Qayıdar, əlbət ki, əvvəlki cəlalın,  
Pozulmasın eşqin, pozulmasın halın,  
Balaxanı, Balaxanı, Balaxanı!

1991

## MƏN DÜNYAYA NEYLƏMİŞƏM?

Ələnmişəm ələyində,  
Dolanmışam kələyində,  
Möhürü var biləyimdə,  
Dünya məni görmür, baba,  
Mən dünyaya neyləmişəm?

Haqq sözü sevən olmuşam,  
Çox sözə gedən olmuşam,  
Uşaqam avam olmuşam,  
Dünya məni görmür, baba,  
Mən dünyaya neyləmişəm?

Hamidan baş sayılmışdım,  
Lap zirvəyə qoyulmuşdum,  
Qatarımdan ayrılmışam,  
Dünya məni görmür, baba,  
Mən dünyaya neyləmişəm?

Qəmi çözməyə nə varmış?  
Züləm dözməyə nə varmış?  
Köksümdən közlər aparmış,  
Dünya məni görmür, baba,  
Mən dünyaya neyləmişəm?

Zərəngiz Dəmirçi sağır,  
Yükü yaman oldu ağır,  
Çırpinıram 41 ildir,  
Dünya məni görmür, baba,  
Mən dünyaya neyləmişəm?

## DÜNYA SƏNİN...

Qocasanmı, uşaqsanmı?  
Göz yaşı, ya bulaqsanmı?  
Susanmı, mancanaqsanmı?  
Dünya, sənin belən belə!

Torpağımı satdın, aldın,  
Yurduma vəlvələ saldın,  
Qanbar axdı, dəryan doldu,  
Dünya, sənin belən belə!

Qoysan biz də bir yol gedək,  
Fərman verək, hökm edək,  
Gözləyir, hazırlı tətik,  
Dünya, sənin belən belə!

Zərəngiz Dəmirçi - haqq yol,  
İnsafı bol, mürvəti bol,  
Səbr kasam ta, dolhadol,  
Dünya, sənin belən belə!

**BU GÜNDƏN**

Özümdə özümdən əzəl bildiyim,  
Canım əziz Vətən, bu günün nədi?  
Qarğalar, quzğunlar aldı üstünü,  
Yasamı dönübdü düyünen, nədi?

Niyə gözü yaşlı qaldın söylə bir?  
Niyə balaların hesab istəmır?  
Niyə susdun belə, Vətən, can Vətən!  
Yoxsa ixtiyarın əlindən gedir?

Özgələr dərdinə qəmlən bu gündən,  
Yumruq kimi sıxıl, cəmlən bu gündən!  
Daha ağlamağın zamanı deyil,  
Gözlərini qoru nəmdən bu gündən!

Bir vətən sədası alsın oğullar!  
Bir zəfərnidası çalsın oğullar!  
Qorusun ocağı, qorusun odu,  
Sabahla göz-gözə qalsın oğullar!

**BU GÜN**

Nə vaxtdan yazdım qaralamani,  
Alıb əlimə, seyr edirəm bu gün.  
Qələm yaralayıır, kəsir amanı,  
Heç bilmirəm özüm nedirəm bu gün.

Qopubdu dəftərim, varaq düşübdü,  
Çəkilib, o yana iraq düşübdü,  
Dilimdən sətirlər qıraq düşübdü,  
Misramçın yeni söz güdürüəm bu gün.

Sinəmdə qövr edən ələm əlindən,  
Mənə eylədiyi sitəm əlimdən,  
Günahkar, günahsız aləm əlindən,  
Bilin şikayətə gedirəm bu gün!

## ŞEİRDİ YOXSA

Yenə fikrə gedib, süzür göyləri,  
Könlümçün bu yeni seyrdi, yoxsa?  
Ötür həzin-həzin sərin bir külək,  
O da bir nəğməni deyirdi, yoxsa?

Gahdan bulud kimi dolub-boşalmaq,  
Olani, keçəni yadına salmaq,  
Nədir hər pislikdən solub-saralmaq  
Könül qəmtarı geyirdi, yoxsa?

Nədəndir qəlbimin saz, kamançası?  
Gahdan sıniq, gahdan saz kamançası?  
Sızlayıb, inləyən söz kamançası,  
Yaratdığı təzə şeirdi, yoxsa?

## NƏSİHƏTLİ SÖZ

Soruşma gövhərin qiymətini sən,  
Pas tutub, dəyəri azala bilməz!  
Bir kəs ki, dünyada əzab çəkmədi,  
Özünə inamı heç ola bilməz!

Bu həyat əzəldən bir kəhkəşandır,  
O həm abadlıqdır, həmi virandır,  
Gahdan nicat verir, gahdan puç edir,  
Kimsə ömr eyləyib, köç sala bilməz.

Ədalət kiriməz böhtan içində,  
Rəzalət böyüməz vicdan içində,  
Vurduğu yaralar al-qan içində,  
İblis qanadlanıb, kamala bilməz!

Dünyada var-dövlət yalnız yalandır,  
Mətahı fişqiran şahmar ilandır.  
Bir namus, bir mənlik, bir ad qalandır,  
Əsrlər ötsə də, qocala bilməz!

Zərəngiz sözünü de, rəvan eylə,  
Ömrünü-gününü firavan eylə,  
Şairlər mülküni çırağban eylə,  
Özülsüz bir bina ucalə bilməz!

1979

**QƏLƏMİM**

Sirrim, sözüm, sələmim,  
Ömrüm, günüm, ol əmim,  
Dolan ellər başına,  
Yaz eşqimi qələmim!

Ayrı muraz istərəm,  
Çoxdan bir az istərəm,  
Ömrüm bükülü qonçə,  
Açmağa yaz istərəm!

Qələm, sənə sərr dedim,  
Gəlməşdi bir-bir dedim,  
Göz yaşama mirvari,  
Sözlərimə dürr dedim.

**TANRI ƏMRİ**  
*(Bacıma)*

Karvanımı yarı yolda saxlama,  
Nəfəsimi tez-tez gəlib yoxlama,  
Bir gül idim, soldum daha qoxlama,  
Tanım əmri belə verdi, neyləyim?  
İndi çəkin zülüm dərdi, neyləyim?

Yetim oldum, heç anadan doymadım,  
Cavan oldum, bir nişanə qoymadım,  
Nakamlığı ömrə-günə qiymadım,  
Tanım ömrü belə verdi, neyləyim?  
İndi çəkin zülüm dərdi, neyləyim?

Gül canıma qaraları bağlama,  
Mən gedirəm, yetim bacım, ağlama,  
Həm özünü, həm də məni dağlama,  
Tanım ömrü belə verdi, neyləyim?  
İndi çəkin zülüm dərdi, neyləyim?

**ANA**

Ölümün ocağına ana olmuşam!  
 Sən məndən cavansan indi can ana!  
 Su kimi axmışam, qaba dolmuşam!  
 Ruhun keçirməsin həyəcan, ana!

Bunu illər ilə gözləmisən sən,  
 Hissin, xəyalınlı izləmisən sən,  
 Könlümü ruhuna bağlı bilmışəm,  
 Məni varlıqlınlı özləmisən sən!

Mən səni özümdə hiss eyləmişəm,  
 Ömrümü ömrünə həsr eyləmişəm,  
 Ruhun əsərinə yaşamışam mən,  
 Zövqümlə zövqünü vəsf eyləmişəm.

Anasızlıq dərdi nə yaman imiş?  
 Yandırıcı qəlbimi qəmin-kədərin,  
 Mən indi bilirəm necə güclüsən,  
 Yaşadırmış məni xatirələrin!

**ÇALAN, AY ÇALAN**  
*(Kəmaləyə)*

Ey çalğıçı gözəl, düşünəndə Sən,  
 Bilməm nə fikirlər keçir qəlbindən,  
 Dinləyib muğamı cuşa gəlib mən,  
 İstəmirəm susam, dayanam bir an,  
 Titrədi ürəyim, çalan, ay çalan!

Asta vur dilləri haray nə lazımk?  
 "Şur" u dinləməyə saray nə lazımk?  
 Şeir yazmaq üçün il, ay nə lazımk?  
 Kağız qoy qarşıma, bir də qələmdən,  
 Titrədi ürəyim, çalan, ay çalan!

Həzin nəğmələrin çeşmə tək axar,  
 İldirim tək oynar, şimşek tək çaxar,  
 Gurlayar, sel kimi, sanki dağ yıخار,  
 Elə bil dan gülər, çəkilər toran,  
 Titrədi ürəyim, çalan, ay çalan!

Nəğmədir, əlbət ki, həyatın dadi,  
 Nəğmə insanlığın mayasındadı,  
 Babalardır onun əzəl ustası,  
 Nə yaddan çıxan var, nə unudulan,  
 Titrədi ürəyim, çalan, ay çalan!

## VAR

Özümü heç vaxt  
Yoxsul bilməmişəm.  
Qüdrəti, şöhrəti  
Pulda görməmişəm!  
Ürəyim eşq ilə doludur,  
Demək varlıyam.  
Arzum həqiqət yoludur,  
Dağ vüqarlıyam!  
Varlılar eşqim  
Yanında varsız.  
Güclülər arzum  
Yanında gücsüz.  
Eşqim var -  
Başımda tacım var mənim!  
Arzum var -  
Hər dərdə əlacım var mənim!  
Nə arzudan, nə eşqdən qeyri  
Demərəm bir şeyə  
Ehtiyacım var mənim -  
Ömründə!

## QIŞ

Geyinib şaxtadan yapincısını,  
Ac yalquzaq kimi soxulur boran.  
Döyəcləyir çovğun ətəklərilə,  
Dolanır yamacı, çölü durmadan.

Külək gülə kimi ulayıb, gedir,  
Şaxtanı bizlərə culayıb gedir,  
Sırsıra bağlayıb eyvanlarda buz,  
Göyərən gözümü sulayıb gedir.

Sular körpü salır arxin üstündən,  
Sırsırlar baş-başa quruyub qalır.  
Göstərir özünü qış günü-gündən,  
Təbiət elə bil intiqam alır.

1979

## QƏRİBƏ NAXİŞLAR

Qadir insan əli, insan zəkası,  
Gözel mənzərələr yaradır hər an.  
Donmuş pəncərənin şüşəsi sanki,  
Bəzənib bir rəssam naxışlarından.

Şaxta öz nəqşini işləyib burda,  
Elə bil sənətkar beyni düşünüb.  
Hər kiçik cizgidə mahir bir hünər,  
Guya ki, bu şüşə rəsmə bürünüb.

Qəribə cizgilər, gözəl naxışlar,  
Demə, bu bir insan məharətidir.  
Düşünən beynin də, yaradan əlin də,  
Təbiətin dürlü bir hikmətidir.

1979

## GÖRƏRSƏN

Bu qoca dağların seyrinə dalsan  
Küləklər gurlayıb əsər, görərsən.  
Uca zirvələrdən uzanıb, gedən  
Dikdir cığırları enər, görərsən.

Dağların boynuna dolanan yollar,  
Baş-başa çatılmış xallı marallar,  
Son dəfə hökmünü verəndə bahar,  
Qara gözlərində kədər görərsən.

Yan-yana düzülən uca qayalar,  
Zirvədə dağ kəli, gör, nəyə bənzər?  
Qartal qızı vuraraq göyə yüksələr,  
Durnalar səfini düzər, görərsən.

Hər addım başında bir yeni hünər,  
Buludlar gurlayar, şimşəklər dinər,  
Yenilməz igidlər, məğrur gəlinlər,  
Neçə Nəbi görər, Həcər görərsən.

**PAYIZ**

Dəyişir donunu, dəyişir həyat,  
Payızın öz hökmü, öz qərarı var.  
Xəzələ qərd olmuş hər bağ, hər bağat,  
Səssizlik içində susar, uyuyar.

Laylaya çevrilər şırıltıları,  
Həmişə çağlayıb, axan suların.  
Tökülən xəzəlin xışıltıları,  
Axişan selidir xoş arzuların.

İtirər rəngini torpaq da, su da,  
Döşlərdə kəkliklər az-az görünər,  
Sallayıb çən, çıskın ətəklərini,  
Zirvədən zirvəyə duman sürünen.

**BAHAR GƏLDİ**

Bahar gəldi, nəfəsiylə  
Körpə otlar xışıldadı.  
Baş-başa dəyib çıçəklər,  
Həzin-həzin pıçıldaşdı.

Təbiət çatdı qaşını,  
Qaldırdı qarlı başını,  
Axıtdı sevinc yaşını,  
Sellər, sular aşib-daşdı.

Əl-ələ tutuşan dağlar,  
Ciçəkləyən yaşıl bağlar,  
Eyvani güllü otaqlar,  
Bu mücdəylə salamlaşdı.

Titrəşdi qızıl lalələr,  
Xonça tutan piyalələr,  
Köhnə dost tək şəlalələr  
Sal qayaya qucaqlaşdı.

1978

## DOLDU ÜRƏYİMƏ

Artırdı get-gedə sürəti qatar,  
Getdikcə uzandı, uzanan yollar.  
Doldu ürəyimə tənhalıq, qübar,  
Oba yatıb, gün gecədən keçəndə.

Uyuyur biyaban, çöl qaranlıqdır,  
Xeyallar uçuşur, o bir anlıqdır,  
Toran avazımış, göy dumanlıqdır,  
Sixılıram vaxtim, nədən, keçəndə?

Nizami yetirən o böyük şəhər,  
Məhsətisi olub, dillərdə əzbər,  
Beynimdə sixlaşdı dərin fikirlər,  
Qatar dayanıb, Gəncədən keçəndə!

1980

## ÖLMƏZ EŞQİM

Düşmənlərim at oynadır düzlərimdə,  
Buna necə dözsün ürək?!  
Ya bircə yol bu həyatdan  
Əllərini üzsün ürək?  
Sonra nədir? Ətalətdir,  
Siyasətdir, rəyasətdir elin günü,  
Nə imana gəlir düşmən,  
Nə bir dinə il uzunu!  
Ölüm saçan silah ilə  
Alsalar başım üstünü...  
Heç bir zaman ölməz eşqim,  
Bunu heç vaxt görməz düşmən!  
Bir gün olar, İnsəallah,  
Qalibəm mən, qalibəm mən!

**VƏTƏN**

Nəfəs canda yürüyən tək,  
Çataram dərdinə, Vətən!  
Alov odu bürüyən tək,  
Yetərəm ağrına ,Vətən!

Hanı, söylə, o növraqın?  
Qayğılıdır Kür qırağın,  
Oyansın oğlun, uşağın,  
Olmasın yanından ötən!

Söyüdlərin kölgə salar,  
Xan çinarların qocalar,  
Bu tarixidir yadda qalar,  
Boyun əymə yada, Vətən!

Oğulların igid ərdi,  
Xaini külə döndərdi,  
Sən tək ananın nə dərdi?  
Ver düşmənə qada, Vətən!

Haqq yolunda, haqq istəklə,  
Yağıları susdur, təklə,  
Bəslən yenə gül-ciçəklə,  
Yaşa bu dünyada, Vətən!

**ANDINI İÇMİŞ**

Andını içmiş,  
Canından keçmiş,  
Haqdan don geymiş,  
Bir fədaiyəm!

Elmini almış,  
Azdan çoxalmış,  
Qəlbini yuxalmış,  
Həzin göynəyəm!

Şər ilə yoxam,  
Var ilə toxam,  
Fəryadla yaxan  
Yanıq bir neyəm!

Pirlər kimiyəm,  
Ruh hakimiyəm!  
Tanrı diləkli,  
Bir kimsənəyəm!

Ərənlər andım!  
Haqqə tapındım!  
Pisən sapındım!  
Düzə gərəyəm!

**DİLƏRƏM**

Gur bir işiq görünübdür,  
Dünya nura bürünübdür,  
Sürünənlər sürünbüdürü,  
Yüyürüb, qaçmaq dilərəm!

Yarı yolda, yana-yana,  
Mən nə deyim bu cahana,  
Girməmiş qılıncılar qına,  
Sülhə yol açmaq dilərəm!

Heç bir bina hörməmişəm,  
Bir işim var görməmişəm,  
Nə ulduzam, nə günəşəm,  
Ziyalar saçmaq dilərəm!

Tanrı ömrümə nur salsın,  
Qoy adım dünyada qalsın,  
Bu qaranlıqlar yox olsun,  
Yelkənlər açmaq dilərəm!

Zərəngizəm əsil kökəm,  
Bu hünərimlə mən təkəm,  
Ya göy çəksin, ya mən çekəm,  
Göyləri qucmaq dilərəm!

**YENƏ YAZ GƏLDİ**

Xatiri əziz ellərə  
Yenə yaz gəldi, yaz gəldi!  
Bəzənib, gülən çöllərə,  
Yenə yaz gəldi, yaz gəldi!

Qaranluşlar qondu gülə,  
Bulaq coşub gəldi dilə,  
Çaylar döndü coşqun selə,  
Yenə yaz gəldi, yaz gəldi!

Bənövşələr üzə çıxdı,  
Gül, nərgizlər düzə çıxdı,  
Yaşıl otlar dizə çıxdı,  
Yenə yaz gəldi, yaz gəldi!

Bülbüllü gülüstan görüm,  
Zərəngiz, qalmadı dərdim,  
Sizə bənövşə göndərdim,  
Yenə yaz gəldi, yaz gəldi!

**OLSA**

Bir ahı min karvan çəkib aparmaz,  
Yaxıb, ürəkləri dağlayan olsa.  
Kim deyir fəğanı tufan qoparmaz?  
Həqiqi sinədən ağlayan olsa!

Obani-oymağı yuyarmı sellər?  
Həddində nişanə qoyarmı sellər?  
Coşub-çağlayarmı hərcayı yellər?  
Dağ kimi qabağın saxlayan olsa?

Babaların yolu ulu bir keçmiş,  
Neçə tarix yatır vərəqlənməmiş,  
Şəhid ruhlarımız hələ dinməmiş,  
Qəzəblər, nisfrətlər çağlayan olsa...

Hər daşın üstündə bir şəhid qanı,  
Axtar bu tarixi, arayib, tanı,  
Hər bir qəhrəmanım şöhrət ünvanım,  
Min kitab, min dastan bağlayan olsa!

**ELƏ CAN VERƏYDİM**

Hərdən dalgalanır, qabarır, enir,  
Könlüm fırtınalı sahillər kimi.  
Bəzən qəfəsində çırpır, döyüñür,  
Sevdalı, nəgməli bülbüllər kimi!

Dağları dolanan, qayalar aşan,  
İstərəm sel kimi çağlayam, coşam,  
Gah sükuta dalan, gah piçıldısan,  
Elə can verəydim sünbüllər kimi!

Sübəhün şəfəqiylə çımib, yuyunan,  
Günəşin eşqindən gülüb, sevinən,  
Xərif bahar yeli eşqiylə dinən,  
Sevgilər deyəydim al güllər kimi!

Elə gərək olsa, el üçün yanın,  
Hamının dərdini anlayan, qanan,  
Əməldə, məsləkə pirhesab olan,  
İnsan əbədidir aqillər kimi!

## GÖYÇƏ GÖLÜ

Sevan, Sevan! Sən Tanrıının  
Xalqına özü bəxş elədiyi  
GÖYÇƏ GÖLÜSƏN!

Canından da əziz olan,  
Göycə çıçayısan, göycə gülüsən!  
Səni kafırlar "Sevan" etdilər!  
Sonra da dönüb, xalqına  
Qanlı divan etdilər!  
Tərsinə yazdılar, halal dilimi!  
Yolundan perik saldılar  
Halal elimi! Qana çalxadılar  
Doğma yurdunda!  
Kömək də aldılar  
"Muzdlu ordudan!"  
Bəs nə vaxt sözümüzü  
Deyəcəyəm mən?  
Bayram libası  
Geyəcəyəm mən?  
Bu murdar kafırlar  
Nə istər səndən?  
Harama qismətməi  
Olsun bu Vətən?  
Nə ki Göycə gölü?  
İndi Göycə adlı  
Bir mahal yoxdur!  
Susubdur bu aləm,  
Qeylү-qal yoxdur!  
Bu yurdun sahibi  
Ölməyib, Göycə!

Hələ Xətailər  
Bilməyir, Göycə!  
Koroğlu, Babəkdi  
Bu yurdun oğlu!  
Gələcək bir vaxt ki,  
Nur ilə dolu,  
Bir ömür sürəcək  
Anamız Göycə!  
Alınacaq torpaq qarışbaqarış!  
Ev-ev, ağaç-ağaç,  
Küçəbəkүçə!  
Yenə özümüzə  
Məkan olacaq!  
Yenə pis gözlərə  
Tikan olacaq!  
Pirlər, nişangahlar  
Gözləyir bizi!  
O sirli agahlar  
Gözləyir bizi!

## YA QADİR ALLAH!

Çəkmə məni imtahana, ya qadir Allah!  
Çox gəzmışəm yana-yana, ya qadir Allah!

Dövrün qövrü, cəbrin kövrü incidib, məni,  
Ahim çıxdı alosmana, ya qadir Allah!

Duymamışam bir kimsənin şərini əvvəl,  
Ayılmışam handan-hana, ya qadir Allah!

Səndən gizli "ölüm!" deyib, ömür pozanı,  
Özün batır indi qana, ya qadir Allah!

Bitiribsən qönçə gülü tər budaq üstə,  
Yel əsməsin gülüstana, ya qadir Allah!

Əl uzadıb dərgahına, gecə sübhədək,  
Dayanmışam, ah-amana, ya qadir Allah!

Kim ki, kimin haqq işini pozdu, dağıtdı,  
Çatmasın canı-canana, ya qadir Allah!

Xeyiri şər, haqqı nahaq yazmamışam mən,  
Sağ əlimlə haqq divana, ya qadir Allah!

Cəmi canlı, inni-cinni, bəni-bəşərdə,  
Gəlsin hamı din-imana, ya qadir Allah!

Dünya özü başdan-başa bir cənnət olsun,  
Üzə gülsün xoş zəmanə, ya qadir Allah!

Nəs deyənin nəs sözünü kəsdi Zərəngiz,  
Hər zaman mərdi-mərdanə, ya qadir Allah!

## ARINIB-ƏLƏNMİŞƏM

Bahim yox, bezarım yox,  
Malim çox, bazarım yox!  
Sirlə dolu dünyada,  
Duasız güzərim yox!

Haqq məni qoymur əldən,  
Ürəyim doymur əldən,  
Yurda istiqanlıyam,  
Vəfaliyam, əzəldən!

Arınıb-ələnmışəm,  
Haqq nura bələnmışəm,  
Bir tanrıının quluyam,  
Dualar qılmaq peşəm!

## HAQQ DEYƏNDƏ

(*"İsmi gözəl, özü gözəl Məhəmməd"*)

*Yunis İmrə*

Bu dünyadı "döngəlik var, dönüm var!",  
Bir gün haqqa çevriləsi yönüm var,  
Haqq deyəndə səndən qeyri kimim var?  
Adı gözəl, özü gözəl Məhəmməd!

Sən binadan Haqq-Taala gözəli,  
Surətini çəkdi Haqqın öz əli,  
Ümmətinəm, eşqim təmiz, əzəli,  
Adı gözəl, özü gözəl Məhəmməd!

Mən Kəbəyə seyran etmək dilərəm,  
Ağlı, gözü heyran etmək dilərəm,  
Camı eşqə həmcan etmək dilərəm,  
Adı gözəl, özü gözəl Məhəmməd!

Üzərində Tanrımin öz gözü var,  
Haqq yolunun enisi var, düzü var,  
Haqq kitabı, haqq kəlamin, sözün var,  
Adı gözəl, özü gözəl Məhəmməd!

Zərəngizəm, eşqim, sözüm əzəli,  
Var ürəyimdə bu sevda özülü,  
Haqqım verə, çətinlərim düzələ,  
Adı gözəl, özü gözəl Məhəmməd!

## ŞÖLƏ HƏKİMƏ

(*Qazaxda uşaq həkimi işləyən Şölə xanımı*)

Şölə xanım nəvazişin,  
Qoy yayılsın ürəklərə!  
Bir xəstəyə baş çəkirsən,  
Döna-döna, neçə kərə.

Körpə-körpə balaların  
Sən çatırsan imdadına.  
İbn Sina şöhrətini,  
Arzularam mən adına!

Gözəl arzu, gözəl dilək,  
Qoy yaşatsın hər an səni,  
Ağ xalatlı qızlarınıla,  
Alqışlasın dövrən səni!

**QLAĞIMA GƏLƏN SƏS***(Nakam xalam oğlu Sabirə)***Qəmər xala:**

Dəmir qapıların mumə dönsün, Dərbənd,  
Sənə gedən yollar şuma dönsün, Dərbənd!

Oğul! Yola gedən oldun,  
Niyə düşdün, nədən oldun?  
Yandırın köksümü, bala!  
Bağrim zədən-zədən oldu!

Qara gəldi alın yazın,  
Açılmadı ömrə yazın,  
Səni görməyə tamarzı,  
Anan ruhsuz bədən oldu!

Ağladım, gülmədim, haşa!  
Bəxt şüşən dəydi daşa!  
Ölümün də bir tamaşa,  
Dərdin dərdim üstdən oldu!

**Sabir:**

Ana, yola baxma daha!  
Öyrətmə sinəni aha!  
Ömrə oldu mənə baha!  
Ana, yola baxma daha!

Dərbənd batdı al-qanıma,  
Doymadım cavan canıma,  
Ta gələnədək yanıma,  
Ana, yola baxma daha!

Taleyim başdan kəc oldu?  
Arzu, muradım gec oldu!  
Bütün əməyim heç oldu!  
Ana yola baxma daha!

**Səs:**

Saçı tağlı, a Sabir!  
Qapısı bağlı, a Sabir!  
Getdin qoydun xalamı,  
Köksü dağlı, a Sabir!

Nola bir quş olaydın!  
Əldən uçmuş olaydın!  
Yazılıq anan gələndə,  
Durub, oturmuş olaydın!

Yatdın yaş üstə, Sabir!  
Şəklin daş üstə, Sabir!  
Niyə belə düşübdür,  
Telin qaş üstə, Sabir?

\* \* \*

Allahın eşqiylə söz demişəm mən,  
 Allahdan əmrimi gözləmişəm mən!  
 Tanrı dərgahına yol alsa sözüm,  
 O gün aydın olar bu iki gözüm!

\* \* \*

Bir yaşıl yarpaq,  
 həyatdı mənə!  
 Bir zərif çiçək,  
 ümidi mənə!  
 Bir xoş təbəssüm,  
 nəfəsdi mənə!  
 Ömür verdin mənə,  
 əvəzsiz, Tanrim!  
 Eşqlə dolu bir qəlb,  
 bu, bəsdir mənə!

## BAHAR DUYĞULARI

Bülbülün naləsi yandırıldı aləmi,  
 Naləli nəfəsi yandırıldı aləmi,  
 Şərtdi meh qonçənin ağızını, bu dəm,  
 Ki, onun busəsi yandırıldı aləmi!

Al günəşin şəfəqi boyandı,  
 Təbiət yuxusundan oyandı,  
 Baxıb, lalənin alov donuna,  
 Yerdən göyə üfüqlər allandı.

Gül üzüyüb, çəmənə yiğışdı,  
 Bülbüller yasəmənə yiğışdı,  
 Təsvirim nə kağızda bənd aldı,  
 Nə bu qaynar sinəmə sığışdı.

Gözəllər mirvari bağlar,  
 Gözoldi mirvari bağlar.  
 Ciçəklər erkən oyanar,  
 Boynuna mirvari ağlar!

Qumrular bağa doluşdu birdən,  
 Sola, həm sağa doluşdu birdən,  
 Yudu aləmi şəfəqiylə Günəş,  
 Şad xəbər söyləyərək, səherdən!

Çıraqın piltəsi yanmaz,  
 Qıraqın piltəsi yanmaz,  
 Ürəyim od tutar, fəqat,  
 Ciyərin nəfəsi yanmaz!

Məhəmməd suru,  
 Haqq bizi qorū!  
 İnsan beşikdən,  
 Qəbrəcən yürür.

## ALLAHA PƏNAH

Arzular biçim-biçim,  
Ümidlə yol gedirəm.  
Bu gün var, gələcək var,  
Keçmişlə fəxr edirəm!  
Nədir alın yazısı?  
Hani tale qapısı?  
Bilmirəm, biləmmirəm!  
Ağlamaq gücələyir...  
Zülm ölümdən betər,  
Adamı puç eləyir!  
Donmuşam bu dəhşətdən,  
Ulu bir heyrətdəyəm!  
Yığdım dərdi içimə,  
Çəkdim qəmi özümə,  
Ağzı bağlı qönçəyəm!  
Dünyaca dərdlərimi,  
Heç kəsla bölgəmmirəm.  
Bir qaçıb, dərd əlindən,  
Ürəkdən gülənmirəm!  
Dözdüm Allaha pənah!  
Yenə də dözəcəyəm...

## KÖNLÜMÜN SƏSİ

Dindirir könlümü gizli həyəcan,  
Söylə nə tapmışan firtinalardan?  
Burax bu tərsliyi, unut kədəri,  
Susma itaətlə, gəzmə sərsəri!  
Dayanma hər şeyə biganə kimi.  
Hərdən alovlanma divanə kimi!  
Bir xeyri varındır bunun varlığı,  
Çıxararmı səni bəxtiyarlığa?  
Nədir, de bunların, nədir dəyəri?  
Dolanma biganə, gəzəmə sərsəri!  
Unut bu məlali, dərdi, ələmi,  
Gəl götür əlinə, götür qələmi.  
Yaz, yarat ilhamla, coşub-cağla sən,  
Yazmağa çox şey var, nə qədər desən?  
Neçə dastan bağla öz əllərinlə,  
Sənə ilham versin hər xoş mənzərə.  
Titrətsin qəlbini qoy xoş arzular.  
Dünyada yazmağa o qədər şey var.  
Yarat qoy ələmə yayılsın səsin,  
Doğma əllərindən gəlsin nəfəsin.  
Şerinə can versin açılan səhər,  
Bu aylı gecələr, nurlu gündüzlər.  
Çağlayan dəryalar, coşan dəryalar,  
Uyuyan dəryalar, qoşan dəryalar.  
Zirvəsi tərlənlə nəhəng qayalar,  
Göylərə baş çəkən dərzlər, tayalar!  
Əl-ələ tutuşan silsilə dağlar,  
Yaşılı-zümrüdü, meynəli bağlar.  
Kükribəyib-körürən vəhməli sellər,  
O leysan yağışlar, o əsən yellər...

Dalğalı dəniz tək göy biçənəklər,  
 Qızılı salxımlı yaşıl tənəklər.  
 Göydəki sayrısan ulduzlar kimi,  
 Nizamla dayanan sözü var kimi,  
 Parlayan işıqlar, boylu çinarlar,  
 Ömrə məna verən neçə qış, bahar,  
 İnsan yaratdığı bu gözəl büsət,  
 Həyatı xoş keçən neçə el-elat.  
 Gözləri oxşayan geniş küçələr,  
 Anbaan böyüyən, dönən bu şəhər!  
 Susuz səhralarda həyat yaranan,  
 Vaxtını qızılla ölçən hər insan,  
 Qoy bəzəyi olsun sənin ömrünün,  
 Oxşasın ruhunu hər toy, hər düyün!...  
 Xəfifcə titradi qəlbimin simi,  
 Danişdi birbəbir mənim dərdimi.  
 O belə söylədi, tez açaraq dil:  
 Bu məlum olsa da, bir daha sən bil,  
 Həyatın həm zili, həm bəmi vardır,  
 Hərənin özünüñ aləmi vardır.  
 Sənin söylədiyin həqiqətləri,  
 Dünyaya sığmayan bu hikmətləri,  
 Duyuram əzizim, yaranan gündən,  
 Onu yaxşı bil ki, bu dünyaya mən  
 Bir daş gəlməmişəm, olandan bəri,  
 Sevimli qoşmalar dilim əzbəri.  
 Atam oxuduğu gözəlləmələr,  
 Dilimdən düşməzdii hər axşam, səhər.  
 Duyuram hər şeyi dərindən dərin...  
 Hüdudsuz göylərin, uca göylərin  
 Gahdan duman gəlib, çən almasını,  
 Gahdan ayna kimi açılmasını

Gur yağış tökərək hərdən boşalıb,  
 Gah şimşek oynadıb, gah təbil çalışıb,  
 Bulud karvaniyla hücum etməsi,  
 Min toqquşma səsi, ildirim səsi...  
 Gah yeddi rəng alan göy qurşağıını,  
 Çox seyr eləmişəm ay qabağını.  
 Yaxşı tanışımı dağda çoban da,  
 Gahdan çıskın, tisək, qatı duman da.  
 Ruhumu titrədən bir layla səsi,  
 Göylərə yüksələn könül nəgməsi  
 Məni öz qoynuna çağırıb, səslər  
 Döşdə kəkklikotu, reyhan, süsənbər  
 Büllur təki axan dumdurı çaylar,  
 Şirin-şirin ötən cil torağaylar,  
 Daşdan-daşa uçan xinalı kəklik,  
 Körpə çay yanında göy əvəliklik.  
 Ruhuma xoş gələn nəgməli sular,  
 Xaş-xaş xaşıldayan o yaşıl lilpar,  
 Qoşa noylu bulaq, zümzüməli su,  
 Sərv budağında oxuyan qumru!  
 Ceyran məğrurluğu, qartal qüruru,  
 Türk edərmi məni bu gözəl duyğu?  
 Rahat qoymur məni hər axşam-səhər,  
 Sənin söylədiyin bu həqiqətlər.  
 Duyub-düşündükcə bu xoş aləmi,  
 Götürüb əlimə mən də qələmi,  
 Min şeir deyərəm hər gözəlliya,  
 Duygumla yaranan hər yeni nəgmə,  
 Qoy yalandan uzaq, qoy təmiz olsun!  
 Bu çağlayan həyat nəgməmiz olsun!  
 Həqiqət başqadır bu gün yurdumda,  
 Başimdən aşıbdır fikrim, dərdim də!

Qəlbimi titrədir qanlar, qırğınlar,  
Sorğusuz, sualsız məhv olan canlar!  
Torpaqlar dalbadal fənaya getdi,  
Millətim qırıldı, növraqım bitdi!  
Yurdun çağrışına qoşan cavanlar,  
Vətən eşqi ilə coşan cavanlar!  
Hamısı qırıldı naħaqq əlində,  
Qaldı bu millətim naəlac gündə!  
Şəhid qəbirləri durdu yan-yana,  
Düşmənlər qudurdu, susadı qana!  
Od ərşə calandı, Xocalı yandı!  
Günahsızam dedi, qurd maskalandı!  
Olmamışdı mənim millətim kölə!  
Yandı Əliflərim döndülər külə!!!  
Mənim millətim heç kölə olmayıb!  
Mən indi utanıb, çəkirəm ayıb!  
Danışa bilmirəm millət adına!  
Millətin mənliyi çəkilib qina!!!  
Balaca bir oğul bəs edər bəlkə,  
Göstərə qüdrətim hiyləyə, məkrə!  
İkicə saatda qanar düşmənim,  
Al-yaşıl alovda yanar düşmənim  
Oğul qüdrətini görər yağılar,  
Düşmənin tifaqın, vallah, dağdır!  
Onun damarından axan qızıl qan!  
Azğın düşmənimdən alar intiqam!  
Halal çörəyimi yedi bu düşman,  
Haqqı dandı, naħaqq dedi bu düşmən!  
Sığınacaq verdi, onlara xalqım,  
Sığınacaqsız və Vətənsiz qaldı!  
Naməndlər şər ilə qaynadi, coşdu,  
Bütün xanimanlar dağıldı, uçdu!

Şuşa kimi qala kafirə məskən!  
Nə deyim, Tanrıdan nə soruşum mən?  
Bu millət işi yox, bu şər işidir!  
Bu iş dünya işi, bəşər işidir!  
Diğa nə karədir ala torpağı?  
Ala, pəncəsinə sala torpağı?  
Nə karədir diğa, əl ata bilə?  
Nə karədir diğa, yurd tuta bilə?  
Heç vaxt qalib olmaz diğa yiğnağı!  
Çoxdan pozulmuşdu indi növraqı!  
Şəri o yanlıarda qaynadanlar var,  
Diğəni yerindən oynadanlar var!  
Silahı, bombanı göndərənlər var,  
Onu torpağıma əndərənlər var!  
Mat qalmışam məkrin, şərin içində!  
Ürək alov-alov nərin içində!  
Yera, Goyə üsyan bağırır qəlbim!  
Tanımı köməyə çağırır qəlbim!

## EŞQİNLƏ YAZIB-YARATDIM

Gecəmi gündüzə qatdım,  
Eşqinlə yazib-yaratdım,  
Sadiqəm, elminə çatdım,  
Hər sabahımdan Allahım,  
Keç günahımdan Allahım!

Qolum bağlı, gözüm nəmli,  
Yolum bağlı, sözüm qəmli,  
Zalim düşmən kinli-kinli,  
Doymur ahımda Allahım!  
Keç günahımdan, Allahım!

Bilməmişəm can hasarda,  
Eşqim-güllü bir bahardı,  
Hikmatım dərya qədərdi,  
Azım, çıxımdan, Allahım!  
Keç günahımdan Allahım!

Zərəngiz Dəmirçi yeymiş,  
Şadlıq libasını geymiş,  
Çilələr, şukr, köhnəymiş,  
Bezdim ahımdan, Allahım!  
Keç günahımdan Allahım!

## DÜNYA MƏNİM EVİM

Dağlarımda qara güvən,  
Könül, haqqə, yara güvən,  
İstəyən dostlara güvən,  
Olmasın fırtnam, deyim,  
Dünya mənim evim, evim!

Umub-küsüb, heç olmuşam,  
Xirdalanıb, puç olmuşam,  
Qapısınan qovuşmuşam,  
Xərcliyinə həsrət cibim,  
Dünya mənim evim, evim!

Alişmişam alovunda,  
Çırpinmışam tilovunda,  
Ömrüm boyu qaç-qovunda,  
Haqqım var, sevilim-sevim,  
Dünya mənim evim, sevim!

Zərəngiz bağın gəlibdir,  
O ulu haqdan gəlibdir,  
Verən Allahdan gəlibdir,  
Asimanı saplan təbim,  
Dünya mənim evim, evim!

## DÜNYANI BELƏ GÖRDÜM MƏN

Dünya gedir gedişində,  
Çərx hərlənir öz işində,  
Qaynar qazan biş-düşündə,  
Dünyani belə gördüm mən!

Dindirməsən danışmaram,  
Heç bir işə qarışmaram,  
Çox halalı uddu haram,  
Dünyani belə gördüm mən!

Yaxşı-pisi seçən canım,  
Ərən camın içən canım,  
Candan, başdan keçər canım,  
Dünyani belə gördüm mən!

Özü gözəl bir tamaşa,  
Dərd əlindən haşa-haşa!  
Qaynar qanım istər coşa,  
Dünyani belə gördüm mən!

Qulağıma gələn səsdi,  
Sədai-qaiybən əsdi,  
Zərəngiz Dəmirçi bəsdi,  
Dünyani belə gördüm mən!

## ŞEİR NƏDƏN YARANIR!

Şeir nədən yaranır?  
Bir qəlbin istisindən,  
Bir qəlbin acısından,  
Bir qəlbin tüstüsündən...  
Dədəm Qorqud çaldığı,  
Simin titrəməsindən,  
Neçə-neçə ərənin,  
Alovlu nəfəsindən!

Nizaminin ellərə  
Bəlli söz sənətindən!  
Füzuinin göylərdən,  
Dərin seriyyatindən!  
Məhsətinin qəlbləri  
Yaxan dərd-ələmindən,  
Natəvanın könlünə,  
Dağlar qoyan qəməndən!  
Nəsiminin "Ənəl həqq!  
Həqq mənəm!" aləmindən!  
Vaqifin gözəlləri  
Oda salan dəminidən!  
Sabirin bir əsiri  
Titrədən qələmindən!  
Hadinin həyatına  
Zəmanə sitəmindən!  
Şeir nədən yaranır?  
Göynərtidən yaranır,  
Hənirtidən yaranır!  
Vahid qəzelləriylə,  
Dünya gözəlləriylə,

Artırdı mətahını  
 Şeirin də, sənətin də!  
 Vurğun fəvqəlbəşərdi  
 Türkün şeriyətində!  
 Hüseynzadə dönüb,  
 Hüseyin Arif oldu  
 Qəm yandırdı köksünü  
 Şəhriyar o tay bu tay  
 Sevinçə qərib oldu,  
 Həsrətilə odlandı!  
 Xəlil Rza həqiqət  
 Tonqalına qalandı!  
 Şeir nədən yaranır,  
 Möcüzədən yaranır!  
 Qəhrəmanlıq alovu  
 Yandıranda, yaxanda  
 Aşıqlar cuşa gəlib,  
 Saz köynəkdən çıxanda!  
 Məndlərin, igidlərin  
 Nəfəsi kükreyəndə  
 Koroğlu nərə çəkib,  
 Yer və Göy titrəyəndə.  
 Şeir nədən yaranır?  
 İgidlik nəfəsindən,  
 "Misri", "Cəngi" səsindən!  
 Qurbaninin, Abbasın  
 Yaniq zənguləsindən!  
 Ümidli ürəklərin,  
 İşaran közlərindən,  
 Bəstinin qəlb göynədən,  
 Hicranlı sözlərindən,  
 Illərlə yol gözləyən,

O nəmlı gözlərindən!  
 Şeir nədən yaranır?  
 Bir pöhrədən yaranır!  
 Qəlbin göyərən şəmi,  
 Min ecazi, ilhamı,  
 Yaranır bu pöhrədən-  
 O ulu yollar gedən  
 Bir nəgmədən yaranır,  
 Qəlblərdə axtarılır,  
 Ürəklərdə aranır!  
 Yeni nəgmələr qoşub,  
 Bu sabahın eşqinə,  
 Qəlbimdə aşib-daşan  
 İntibahın eşqinə,  
 Mən bir nəgmə yaratmaq  
 İstəyirəm ki, onun  
 Nəfəsi təmiz olsun,  
 Xatiri əziz olsun,  
 Xösbəxtliyi daimi,  
 Yer, Göy, Asiman kimi...  
 Bir, iki, üç kəlməni  
 Deməyə meydan olsun!  
 Cahan gülsün başa-baş,  
 Elim firavan olsun!  
 Qurtarsın yurdda savaş,  
 Heç qan, ölüm olmasın!  
 Nəgmə qoşum ürəkdən  
 Elin azad gününə,  
 Könlümün rübabında  
 Azadlıq eşqim dinə!  
 Vətənimin hər yanı,  
 Qayğısız, abad olsun!

Qoy körpələr, analar,  
Bir-biriylə şad olsun!  
Cahan gülsün ürkəkdən,  
Azad, xoşbəxt görüm mən,  
Sərhədlərim alınsın,  
Bir qələbə çalınsın!  
Düşmənimiz kor olsun!  
Vətənim Azərbaycan,  
Azad, bəxtiyar olsun!

### "CƏNGİ" ÇALIN

Dağım, daşım haray çəkib, bağırır,  
Yanan torpaq oğulları çağırır,  
İgidlərin silkələnir, doğrular,  
"Cəngi" çalın əsgər yola düşəndə!

Bu ellərin ərənləri var olsun,  
Düşmənimə ölüm olsun, ar olsun!  
Qoy tanrıının özü bizə yar olsun,  
"Cəngi" çalın əsgər yola düşəndə!

Ürək çırpar köksüm adlı qəfəsdə,  
Qocalar da olsun döyüş həvəsdə,  
Dönmərəm mən yolumdan son nəfəsdə,  
"Cəngi" çalın əsgər yola düşəndə!

## FATMA XANIM

(əziz müəlliməmə)

Fatma xanım, ruhum sənin nəvazişinlə odlandı,  
Şeirim sənin mehrin ilə qanadlandı!  
Gülər üzün, şirin sözün, xoş tərifin bitməz oldu,  
Mənə olan sonsuz sevgin illər ilə sönməz oldu.

Bu sevdalı ürəyimə saf diləklər nəqş elədin,  
Xoş arzuma, niyyətimə nələr-nələr bəxş elədin.  
Baş əymışəm qarşında mən döna-dönə hər bir zaman,  
Bəli sənin öz haqqındı, sevgin ilə qazanmışan.

Ürəyimdə məhəbbəti birə on qat sən artırdın,  
Sözlərimdə şeiriyyəti saat-saat sən artırdın,  
Müəllimlik sevgisini şagirdinə elə verdin,  
Şagirdini şair etdin, sən bu xalqa, elə verdin!

## KÖÇDÜ

(Xalq yazıçısı İsmayıllı Şixliya)

Bir udum su verin, su verin mənə,  
Göynəyir nisgildən ürəyim yenə.  
Bu aləm gözümə bir təhər gəlir,  
Bəd xəbər üstündən bəd xəbər gəlir.

De, dumanmı çökdü sənət bağına?  
Ünlü bir sənətkar aradan köcdü?  
Vətən necə dözsün oğul dağına,  
Varlığı heçlikdən yaradan köcdü!

Bu sükut karvanı nə gedir belə  
Bağrina basaraq sənət oğlunu,  
Əsin ey küləklər, salın vəlvələ,  
Bəlkə son məzildən saxlayaqlı onu!

Axan izdihamın kəsin yolunu,  
Bəlkə səsimizlə oyandıraq biz.  
Qüruba meyl edən böyük bir ömrü,  
Bəlkə, bircə anlıq dayandıraq biz.

Bu dərdə təklənmiş elim neyləyər?  
Qələm qan ağlayır, əlim neyləyər?  
Qoy qəhqəhə çəkib gülməsin iblis,  
İsmayıllı Şixliya ölüm neyləyər?

## ƏRƏNLƏRƏ SÖZÜM VAR

Bu torpağın baharı var, yazı var,  
Candan keçən oğulu var, qızı var,  
Qəza, qədər, tale, qismət, yazı var,  
Təbiblərim məlhəm qoyun yaraya,  
İgid üçün igid gedər haraya!

Vətən andı içən oğul var olsun!  
Oğul gedən yola uğurlar olsun!  
Ulu Tanrımlı bu ərlərə yar olsun!  
Təbiblərim məlhəm qoyun yaraya,  
İgid üçün igid gedər haraya!

Bir əsgərim, aman, darda qalmasın,  
Can yarahı, intizarda qalmasın,  
Ürəyini qüssə, kədər almasın,  
Təbiblərim məlhəm qoyun yaraya,  
İgid üçün igid gedər haraya!

Arxamızda alovum var, közüm var,  
Qəlbimizdə mətanət var, dözüm var,  
Bu gün mənim ərənlərə sözüm var,  
Təbiblərim məlhəm qoyun yaraya,  
İgid üçün igid gedər haraya!

Vətən bizi çağıranda yüyürək!  
Haqq-ədalət uğurunda yüyürək.  
Daha dözmür qırğınlara bu ürək!  
Təbiblərim məlhəm qoyun yaraya,  
İgid üçün igid gedər haraya!

## SUSUR MİLLƏT

Bu halını ellər desin,  
Yaddaş desin, dillər desin,  
Geniş düzərlər, çöllər desin,  
Görəmədükümü, belə zillət?  
Niyə susur, niyə millət?

Dağlar desin, daşlar desin,  
Gözdən axan yaşlar desin,  
Düşüncəli başlar desin,  
Nədir bu süstlüklə, ətalət?  
Niyə susur, niyə millət?

Qəzəbdən od tutdu canım,  
Qarşı düşmən dörd bir yanım.  
Elə bircə mənmi yanım?  
Çəkim öz-özəmə xəcalət?  
Niyə susur, niyə millət?

Oğul nədir, qeyrət nədir?  
Cavab suala həmlədir!  
Minlər gedir, minlər gedir,  
Yüzlərsə etsin məsləhət,  
Niyə susur, niyə millət?

Vətən oğlu, vətən qızı.  
Qan götürdü yurdumuzu!  
Göndərək öz ordumuzu,  
Qoparsın tufan, qiyamət!  
Niyə susur, niyə millət?

## ÖZÜN YETİR

Pəncərəmdə yağan yağış,  
Mən göylərdən bir xəbər.  
Gedib çatdimi sözlərim,  
Bəlkə, dədim hədər-hədər?

Sözlərimi eşit nədir?  
Din-imanım əldən gedir.  
Çatmasa da ünüm-sözüm,  
Özün yetir, de, birləbir.

De ki, yaman hallılar var,  
Qara gələn yollar var.  
Tanım, özün bir rəhm elə!  
Gözü yaşlı canlılar var.

Yad əlində intizada!  
Gözü yolda, qəlbə darda!  
Vətən kömək edə bilmir,  
Balaları daş hasarda!

Zərəngiz Dəmirçi yanma!  
Boş boşuna alovlanma!  
Gündə bər qətnamə çıxır  
Heç birisinə inanma!

## NEYLƏYİM?

Gecikdi yurdumun yazı,  
Buna neyləyim, neyləyim?  
Çiçəyə, gülə tamarzi  
Cana neyləyim, neyləyim?

Alışiram dilim-dilim,  
Göyə bülənd oldu külüm,  
Od içində yanır elim,  
Ana, neyləyim, neyləyim?

Nisgillidir doğma vətən,  
Torpağında göyərmir dən,  
Nahaq yerə axıb-gedən,  
Qana neyləyim, neyləyim?

Qara bulud, çekilməsən,  
Leysan olub, tökülməsən,  
Torpağıma səpilməsən,  
Sənə neyləyim, neyləyim?

Başında zər tacını var?  
De, fələkdən öcünmü var?  
Zərəngiz əlacını var?  
Sənə, neyləyim, neyləyim?

## SEVİL XANIM

(*Sevil həkimə*)

Bu şəhədə bir həkim var,  
Ürəyi də Günəş kimi,  
Əlləri də Günəş kimi,  
Gözləri də Günəş kimi,  
Hərarət paylar.

Sevil xanım, Sevil xanım,  
Çox analar dilək dilar,  
Sənin o həssas üzəyin,  
Hər bir dərdi öncə biler.

Baxıb yaxından uzağa,  
Can verməyə, can almağa,  
Gələnlərə ana oldun,  
Dünyada yeganə oldun.

Şəfa tapanda xəstələr,  
Üzün gülər, gözün gülər.  
Xeyirə can atdin hər an,  
Özünü ucaldın hər an.

Xeyir işin, xoş niyyətin,  
Xoş sədası olasıdır.  
Analara kömək edən,  
Anaların anasıdır!

## ƏBƏDİ HÖRMƏT

Durub seyr edirəm, daş naxışları,  
Bir də vurayıdilar kaş naxışları...  
Daşların buz üzü, od baxışları,  
İllərin söz dili, söz yağışları.

Tarix dastanları yağır daşlarda,  
Tarix xatırələr tutur daşlarda,  
Tarix ünvanlara çatır daşlarda,  
Çünki, daşı qəlbən duymuş sənətkar,  
Gözünün oduyla öymüş sənətkar.

Daşlar əllər ilə nəqşələnibdir,  
Elə bil, nur içib, nur bələnibdir,  
Ürəkdən od keçib, od ələnibdir,  
Hani o ürəklər, hani o tumar,  
Hani bu nəqşəni vuran sənətkar?

Varmı bu daşları düzən ustalar?  
Qəmlər dəryasında üzən ustalar?  
Daşda gözəlliyi gəzən ustalar,  
De, yenəmi vardır, de yenəmi var?  
Daşa bu naxışı vuran sənətkar.

Sənət bir sənətdi, hikmət bir sənət,  
Ömür bir adətdi, xidmət bir adət,  
Hikmət də, sənət də, xidmət də zəhmət,  
Zəhmətin qiyməti əbədi hörmət!

## NİZAMİYƏ XİTAB

Allahın adıyla kəlam başlayan,  
Allah dərgahına üz tutan, insan!

Ey fəxrim, vüqarım, Nizami babam!  
Ulu şöhrətinə min-min ehtiram!

Nicatını uca Tanrıdan aldın,  
Ağila, kamala, qüdrətə doldun.

Sözün zəmanənin fövqündə durdu,  
Sənin tərifinlə taclar bərq vurdı.

Ey dünya mülkünün tek şahənşahı,  
Ey söz dünyasının qadir Allahı!

Söz sənlə yarandı ulu sənətdə,  
Olmadı bir kimsə sən cəsarətdə!

Bu dünya evində yeganə sənsən,  
Sirlər dəryasında dürdənə sənsən!

Ey sənət mülkünün sultani, şahı,  
Ey qüdrət tağının günəş, mahı!

Ulu qüdrətinə baş əyirəm mən,  
Uca sənətinə baş əyirəm mən!

Sənətin ölməzlik təbili çaldı,  
Sənlə ana yurdun başı ucaldı.

Beş xəzinə qoydun, beş qıtə toyu,  
Varsan qərinələr, əsrlər boyu!

Ruhuna yar olsun haqqın rəhməti,  
Ey uca xalqının şanı-şöhrəti!

## POEMALAR

**CAVAB VER**  
*Xocalıya həsr edirəm*

**PROLOQ**

41-45 deyəndə  
 Buhunvald yada düşür.  
 Xatın, ya Xerasima,  
 Neçə od qada düşür.

Onlar nədir?  
 Sadəcə düşmən azgınlığıdır!  
 Sürəkli atəş seli,  
 Əsgər cılğınlığıdır!

Ölüm! Ölüm!  
 Heç zaman  
 Yaxşı deyə anılmaz!  
 Qanlar axıdılıbdır,  
 Həqiqətdir, danılmaz!

Lakin! "Ölüm var, ölüm kimi,  
 Ölüm var, zülm kimi!".  
 Yox, heç kəs ola bilməz,  
 Xocalı elim kimi!

Bu ölümü yurduma  
 Kimlər qayıdı, İlahi?  
 Nəydi bu körpələrin,  
 Ahılların günahı?  
 Axişxa türklərinin  
 Başlarını kəsdilər!

Bu barbarlar, vəhşilər  
 Tufan kimi əsdilər!  
 Bir gecədə yurdumu  
 Al-qana boyadılar!  
 Diğə, hacix-hayışan,  
 "Yan, yan, ov" soyadılar.  
 Tarix nə belə zülm,  
 Nə belə şər görübdür!  
 Bu yaramaz tayfanı  
 Ta binayı-qədimdən,  
 El dərbədər görübür!  
 Babamın qapısında  
 "Annay" - yeyib, yallanıb,  
 Bunlar buqələmun tək,  
 Dondan-dona hallanıb!

Çayların tək al qanım  
 Sel olub axdı, haray!  
 Biganələr bu dərdə  
 Kənardan baxdı, haray!  
 Nə bir əlim yetmədi,  
 Nə bir ünüm çatmadı!  
 Əliyalın millətim  
 Keşik çəkdi, yatmadı!  
 "Səpi bizdən baltalar",  
 Silahları aldılar!  
 Döyüskən, mərd Xocalım  
 Müdafiəsiz qaldılar!  
 Gözlərinin oduna,  
 Ürəyinə qııldı.

Mühasirə daraldı,  
 Mühasirə yarıldı!

Neçə gündür dalbadal,  
 Güclü mübahisədir!  
 Eşitmirlər, qanmırlar  
 "Xocalı əldən gedir" -  
 Bunu deyən gənc yaman,  
 Hamını tənqid edir:  
 "Oturmusuz burda siz,  
 Deputat kreslosunda!  
 Can isti, ürək rahat,  
 Papqa qoltuğunuzda!  
 Nə var, nə yox o yanda,  
 Bilmirsiz, xəbərsizsiz,  
 Düşmən orda nə edir?  
 Torpaqlar əldən gedir,  
 Bir-bir satılır yurdular!  
 Heç olmasa, utanın,  
 Çəkinin, a manqurtlar!!!!"  
 Kimə dedi sözünü?  
 Kim eşitdi görəsən?  
 Bu gənc özünü yorur...  
 Qarşidasə fəlakət,  
 Təlatümlü gün durur!

Yağı düşmən üstünə,  
 Yumruğuyla çıxan, mərd!  
 Sinəsi parçalanıb,  
 Qanı sel tək axan, mərd!  
 Ölüm saçan tanklara

Gözünün odu neylər?  
 Bu birləşmiş şərlərə  
 Bircə türk Adı neylər?  
 Yetər ki, qanımızı

İçdi bu namərd yağı!  
 Ölüm saçan silahla  
 Qocaları, qızları,  
 Körpə, südağızları  
 Biçdi bu namərd yağı!  
 Dayan, dayan, imansız,  
 Tanrısız, yağı düşmən!  
 Bu qırğığın oğuzdur,  
 Görərsən dağı, düşmən!

Milli Məclis lal olub,  
 Danır bu həqiqəti?  
 Milləti qırıb yağı  
 Anmır bu fəlakəti?  
 "İki Adam ölübdür!"  
 Deyir deputat "bacı!"  
 Kürək verib kürsüyə,  
 Baxır zala qiyqacı.  
 Belə də zülm olarmı?  
 Bundan böyük dərd varmı?  
 Millətini qırıblar,  
 Oğul olan susarmı?  
 Zal qaynayır başabaş,  
 Gözlər dolu qanlı yaş!  
 Heç kəsə söz verilmir,  
 Haqq irəli sürülmür!

Qanlar axıdılıbdır,  
 Heç bir tədbir görülmür!  
 "hərb naziri" mat qalıb,  
 Sözün düzünü bilmir!?  
 "Yuxarılar barmağı",  
 Elitanın maymağı,

Özünü maskalayır,  
 Sözünü maskalayır.  
 Xəyalən Xocalıdan  
 Yığdıği silahları  
 Üst-üstünə qalayır.  
 Yuxarıdan bu "işə"  
 "Spasibo" alacaq!  
 Yaziq, özü bilmir ki,  
 Tarixdə manqurt kimi  
 Bədnam bir iz salacaq!

Yumruğuyla tankların  
 Üstə gedən ərlərim!  
 Sinasını odllara  
 Sipər edən ərlərim!  
 Sizin nə günahınız?  
 Bircə gün də yatmadız!  
 Vətəni Vətən kimi  
 Qorudunuz, atmadız!  
 Bəli, qorudunuz siz,  
 Yanıb-kül olsanız da...  
 Əlis kimi qəhrəman  
 Unudulmaz dünyada!

İyirmi dörd döyüşü  
Sona qədər döyüşüb!  
Neçə dəfə oğullar  
Mövqeyini dəyişib!  
Başda Əlif Hacıev,  
Dalında mərd ığidlər!  
Xeyli düşmən öldürüb,  
Yağıları güdüblər!

Əliyalın milləti  
Qoruyublar beləcə.  
Düşmənin qaynağını  
Dağıdıblar o gecə!  
Ölüm-dirim tufanı,  
O gün bərqərar olub!  
İgidlərlə düşmənlər,  
Qeyri-bərabər olub!  
Çinqıl kimi yağının  
Ortasında tək gülüm!  
Mərd adını mərd kimi  
Ucaltdı mənim elim!  
Neyləsin ki, yağılar  
Tamam səfərbər idi!  
Mənim bədbəxt millətim  
Bundan bixəbər idi!

Bir eli qırdı yağı!  
Min eli qırdı dağı!  
Azadlıq yollarında  
Əbədi alovlanan  
Məşəli qırdı yağı!

Xocalı dad elədi,  
Gəlmədilər fəryada!  
Xocalı dad elədi,  
Salmadılar heç yada!

Soraq gəldi Bakıya!  
Soraq gəldi dünyaya!  
Yandı-yıxıldı ellər,  
Millət düşdü ah-vaya!

Bakılının yuxusu  
O gün ərşə çəkildi!  
Təzə-təzə qəbirlər  
Xiyabana əkildi!  
"Şəhidlər Xiyabani!" -  
Ağlayan Qərənfildi!  
Yenə də ağı deyib,  
Analar saç yoldular!  
İnsan dənizləriylə  
Meydanlarım doldular!  
Bu qədər insan, ya Rəbb!  
Bir yurdum qorunmadı?  
Yanıb-yıxıldı ellər,  
Bizim nəyimiz azdi?  
Qeyrətimiz, arımız?  
Yoxxa sərvət, varımız?  
Silahımız, ordumuz?  
Hey basılır yurdumuz?!  
Nədir bunun səbəbi?

Kimdir buna günahkar?  
 Nicat ver bizə Tanrı!  
 Bizi bu dardan qurtar!  
 Birləşmiş "ağa"lara,  
 Hürüşən diğalara  
 Bircə uşaq bəs edər!...  
 Yumruq vursaq bəs edər!  
 Vallah, qaçar diğalar!  
 Vallah, ... diğalar!  
 Ayaqları tökülsə,  
 Ətəyimin yeliylə,  
 Vallah, uçar diğalar!  
 Onları öyrədən var,

Arxasında duran var!  
 Bu qlobal hiyləni  
 O yanarda quran var!  
 "Bu yan"lar, o "yan"larda,  
 "Ov"larda və "yan"larda,  
 Bəlkə daha uzaqlara,  
 Barmaqları duzaqda!  
 Daha çox işləyənlər  
 İşləyib, dişləyənlər!  
 Qoy yixilsin, İlahi!  
 Bizi tək onların da  
 Ürəkləri, qəlbləri  
 Bir sixilsin, İlahi!  
 Hökmünə inanıram!  
 Bu dərd ilə yanırıam!  
 Göstər gücünü, Tanım!  
 Bir al öcümü, Tanım!

Axi sənsən Yaradan!  
 Bir qəbildəndi insan,  
 Qoy duysunlar hökmünü!  
 Göstər mənə o günü!

Bir balaca jurnalist,  
 Bu dərdə dözəmmədi!  
 Torpaq üstə rahatca  
 Hamı tək gəzəmmədi!  
 Nələr saldı yadına?  
 Nə düşündü bu igid!  
 Həqiqətçin çırpındı,  
 Hey döyündü bu igid!  
 Dərhal coşdu, qaynadı  
 O, yerindən oynadı!...

Düşmənlərin üstüne  
 Silahsız getdi Çingiz,  
 Kameranın gözüylə  
 Gör nələr etdi, Çingiz!

Bax, necə ər doğubsan,  
 Yaşa, var ol, ay ana!  
 Sən özün qəhrəmantək,  
 Gəlibşən bu cahana!  
 Bir balaca oğulun  
 Hünəri asimanmış!  
 Könüllü qəhrəmanlıq  
 Özü elə vulkanmış!  
 Çəkdi elin dərdini  
 Kamera yaddaşına,

Göydən odlar töksə də,  
Dayanmadan başına!  
Hər körpəyə, qocaya  
Doğma kimi ağladı!  
Vulkan kimi bağırdı!  
Tufan kimi çağladı!  
Nə idi bu igidlik?  
Nə idi bu çırpınma?  
Babəkmi dirilmişdi?  
Dönmüşdə yaddaşımı?

Neçə-neçə qırğınlar  
İzsiz, soraqsız qaldı.  
Bu tarixi dəhşəti  
Çingiz yaddaşa saldı.  
Əvvəlki qırğınları  
Bize unutdurdu.  
Xocalı unudulmaz,  
Çingiz var, kamera var!  
Çingiz var, həqiqət var!

İgidlər torpaq olub,  
Torpağına qarışdı!  
Köksün üstü qan gölü!  
Xocalım, nə qarğışdı!  
Xocalı, gözəl şəhər,  
Neçə elin var idi?  
Ürəyinin başında,  
Heç nisgilin var idi?

Sən özün bir gül idin,  
Vətənimdə, elimdə!  
Yanıqlı bayatisan,  
İndi ana dilimdə!

Əzizim, qandı, haray!  
Dörd yanım qandı, haray!  
Namərdlərin əlində  
Xocalım yandı, haray!

Əzizim, od tutubdu,  
Od yanıb, od tutubdu!  
Qırılıb Xocalılar!  
Torpağı yad tutubdu!  
Qırılıb Xocalılar!  
Torpağı yad tutubdu!

Əzizim, nədən oldu?  
Sovulub, gedən oldu.  
Xocalı tək el yandı,  
Bilmədim nədən oldu?  
Əzizim, nədən deyim?  
Ruh deyim, bədən deyim?  
Xocalı oda yandı,  
Ağını nədən deyim?

Əzizim, atmadım mən,  
Oyaqdım, yatmadım mən!  
Xocalı tək torpağı  
İtirdim, satmadım mən!

Əzizinəm, güc gəldi,  
Yağı mənə güc gəldi!

Talandı mərd Xocalım!  
Doxsan iki kəc gəldi!

Əzizim, uçdu, neylim?  
Əlimdən uçdu, neylim?  
İndi Xocalı ruhu,  
Bir qərib quşdu, neylim?

Əzizim, Göyün altı,  
Talandı göyün altı.  
Bu qırğını eylədi,  
366! Üç yüz altmış altı!

Əzizim, soldu, köcdü!  
Dərd bizi oldu, köcdü!  
Yer kürəsi eşitsin,  
Xocalı doldu, köcdü!

Əzizinəm, binələr,  
Yada qaldı, binələr!  
Nola, igid ərlərim,  
Düşmənləri yenələr!  
Əzizinəm, adətdi,  
Dərdi yenmək adətdi.  
Düşmənə əsir düşmək,  
Yesir olmaq pis dərddi!

Əzizinəm, pis dərdi,  
Qoyma, gələ pis dərdi,  
Azad ol, mənim könlüüm,  
Qov ürəkdən pis dərdi!

Əzizim, çəkərik biz,  
Bu dərdi çəkərik biz.

Bizdə nifrat yox idi,  
Təzədən əkərik biz!

Əzizim, nə düşməndi?  
Yüz fe'li, yüz fəndi.  
Atalar dedi: "Düşmən,  
Yüz il qala, düşməndi!"

Əzizinəm, yaşım var,  
Sirrim var, sirdəşim var.  
Xocalı tək dərd yoxdu!  
Hər dərd gələn başım var!

Əzizim, üz qarası,  
Yamandı, üz qarası.  
Məglubiyyət pis dərddi,  
Onun da yüz yarası!

Əzizim, torpaq gedir,  
Əlimdən torpaq gedir.  
Sevinməsin düşmənlər,  
Başım üstə Haqq gedir!

Əzizim zəlil olduq,  
Şah ikən, zəlil olduq!  
Düşmən yenilmədisə,  
Şikəst və əlil olduq!

Əzizim damsız qaldıq,  
Binəsiz, damsız qaldıq.  
Özgəyə ümid olduq,  
Piltəsiz, şamsız qaldıq!

## EPİLOQ

Aləmə car çəkdi  
 Sarı rus bir vaxt.  
 "Qırkı alman bizi,  
 Qırkı dünyani!"  
 Almanın əsgəri  
 Mədəni idi,  
 Çekirdi tüsəngi,  
 Alırdı canı!  
 Bəs sənin əsgərin  
 Neylədi, bilsən? -  
 Bakıda törənən  
 "20 Yanvar!"  
 Tiflisdə etdiyin  
 O "9 Aprel!"  
 Qazaxistandakı  
 Qızğın, qadadır!  
 Bəs Rumun elləri?  
 Bəs Əfqanistan?  
 Çeçen çıxa bilmir,  
 Qan çanağından!  
 İndi sən verdiyim  
 Sualdan utan!  
 Söylə, dinc Xocalı  
 Neylədi sənə?  
 Dağ çəkdin!  
 Dağ çəkdin!  
 Uavab versənə?  
 Bir insan cəlladı,  
 Bir qəssab, əsgər,

Sənə təhrik ilə  
 Bu hökmü verər.  
 Bəs sənin insafın  
 Hardaydı, ey rus?  
 Oldun erməninin  
 Feliylə mənhus?  
 İnsan da insanı  
 Yandırmı heç???  
 İnsan da insanı  
 Boğazlayırmı???  
 Qarşında dayanmış  
 Müqəddəs körpə,  
 Onun bu dünyada  
 Günahı varmı???  
 Uavab ver sözümə  
 Sən ey qaniçən!  
 Sən axı insansan,  
 Vəhşi deyilsən!!!  
 Tutduğun işlərdən

Peşman ol, bir!  
 Bu dünya sən görən  
 Dünya deyildir!  
 Durar gözlərinə  
 Günahsız qanlar!  
 Sorğusuz, sualsız  
 Ölən o canlar!!!  
 Günahsız körpələr,  
 Qızlar, qarilar...  
 Ey cəllad başına

Dünya dar olar!...  
 Bu mənfur erməni  
 Səninçün əziz?  
 Mənim məmləkətim  
 Düşmənin idi?

Qoca tarix səndən  
 Cavab istəyər!  
 Bir şair sözünə  
 Cavab ver indi!  
 Bir şair sözünə  
 Cavab ver indi!  
 Cavab ver!!!

## MƏNİM ŞAIR QARDAŞLARIM

*N.Rəfibəylinin əziz xatirəsinə*

Haqqı görüb, ürəyindən oyulanlar,  
 Gözlərindən tabutları boyلانانلار,  
 Haqq bağırb, diri-diri soyulanlar,  
 Müqəddəslik çeşməsində yuyulanlar,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Bəxtiyardı, dünyaların bəxtiyarı,  
 Söz mülkünün, söz yurdunun ixtiyarı.  
 Məmməd Araz - əsrimizin nər şairi,  
 Ələkbərdi - söz şairi, sərr şairi.  
 Məmməd Aslan - nurlu bir ömür şairi,  
 Məmməd Namaz - yaddaşının dürr şairi.  
 Vaqif Bəhmən - Goy şairi, Yer şairi  
 Özü diri, sözü diri soydaşlarım,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Nüsrət getdi, əlim yandı, dilim yandı,  
 Davud getdi, elə bildim elim yandı,  
 Akif Səməd dünyasını dəyişəndə  
 Dörd ətrafım - sağım yandı, solum yandı!  
 Xəlil Rzam - səməndər tək alovlandı!  
 Haqqı sapa düzən şair,

Dünyamızı məhvərindən üzən şair,  
 Yaşamağı, daş dibində göyərəndə,  
 Kol üstündə bir böcəkdə gəzən şair...  
 Kəlməsi haqq tərzisi, sözü mizan,  
 Haqqı görən, haqqı deyən, haqqı yazan,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Ramiz Rövşən göy üzünə daş atdimi?  
 Neçə əsrin daldasında  
 Qalan bu qan yaddaşımı  
 Təzələyib oyatdimi?  
 Fikrət Qoca nəfəsində  
 Əli Kərim yaşadımı?  
 Fikrət Sadiq cümlə-cümələ,  
 Kəlmə-kəlmə körpələri hayladımı?  
 Əlağa Kürçaylı - şerin  
 Cins Adamı, soy Adamı!  
 Qabil - əsrin nər Adamı, hay Adamı!  
 Ahil vaxtı "əsgər" oldu,  
 Tay eləmə, hər Adamı,  
 Yamanlığa çəpər oldu.  
 Yumruq çəkdi, tufan saldı,  
 Öz elinə sıpər oldu!  
 Heyran qaldı dindaşlarım,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Abbas Abdulla Hacalı,  
 Öz ad-saniyla ucalır.  
 Məmməd İsmayıllı çağladı,  
 Lap vaxtında, o, elinə gün ağladı.  
 "Gənclik" oldu yeni əsr, yeni dünya...  
 Tofiq Bayram "Etiraf"ı  
 Yeni bir səhifə açdı.  
 "Gənclik" yazdı, gənclər yandı, yaraqlandı,  
 Neçə ömür soraqlandı, "37" varaqlandı!  
 Bu jurnalda, deməsək haqqı danarıq,  
 Hüseyn Əfəndi, Sabir, Gündüz,  
 İntibahı, oyanışı vərəq üstə.  
 Hamidan da tez elədi.  
 Bu günümə ayna oldu.  
 Keçmişləri təzələdi...  
 Silkələndi, itiləndi yaddaşlarım,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

İlyas Tapdıq Tanrısına tapındımi?  
 Ürəyinə, dünyasına qapandımi?  
 Kəlmələri dürlü-dürlü, ünvanında,  
 Hər sözü bir cəngavərdi dörd yanında  
 Əziz şair Musa Yaqub,  
 Şöhrəti, şanı unudub.  
 İslam Səfərli səfərdə,  
 "Behişt" deyilən bir yerdə,  
 Ramiz Duyğun, Vaqif Bayat

Nə təmtəraq, nə də büsat!  
 Dilsiz-dilsiz yandı Dilsuz,  
 Yandı, alovlandı Dilsuz!  
 Yusif Həsənbəy, Nəriman,  
 Sözlər oldu cana dərman!  
 Hafız Baxış, naxış-naxış,  
 Nəğmə-nəğmə cilalandı,  
 Hər sözündə torpaq Andı,  
 "Vətən andı!"

Ağa - Laçından gəlməşdi,  
 Sözün içindən gəlməşdir.  
 Eloğlu da çirmələnib,  
 Sözə bicindən gəlməşdi.  
 Çingiz Əlioğlu bir zaman,  
 Oldu şərə xeymə quran.

Zəlimxan Yaqub - pəhləvan,  
 Aşıq köçündən gəlməşdi.  
 Bəlkə, sazin çanağından,  
 Lap saz içindən gəlməşdi!  
 Dastan qoşan, soy soylaşan,  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Bir oğulun həsrətlisi,  
 Bir əsirin həsrət səsi,  
 Türkün şairi Hüseyn Arif.  
 Zövqü ayrı Hüseyn Arif!

Dönüb xalqa ozan oldu, ocaq oldu!  
 "Əgəl aldı, yer gizlədi!"  
 Cismi bizdən uzaq oldu.  
 Ağamalı Sadiq Əfəndi,  
 Haqq bağırdı, qoçaq oldu.  
 Eldar Baxış şəhidiymiş? Mən bilmədim.  
 "Vətəndaş" tək sığındığı Anam Torpaq,  
 Başı altda yumşaq oldu!  
 Bircə günümüzə anılan, öz adıyla  
 Əsrimizin soraq verən, ayna tutan  
 Ülvı kimi balaca bir uşaq oldu.  
 İbrahim Göyçaylı başdan,  
 Şerə, sözə arxalandı.  
 Eldar döndü Azər oldu -  
 Eldar-Azər, Azər-Eldar!  
 Dağbəyi Qaçay Köçərlı!  
 Şəhid atası adlandı!  
 Sözü də od tutdu, yandı!  
 Cismi də od tutdu, yandı!  
 Xəlil Rza səhifəsi təzələndi!  
 Haray, haray çağdaşlarım!  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!

Şair babam, Vurğun babam,  
 Səmasından enib gəlsin! -  
 Şəhriyaram nisgilini yerə qoysun,  
 Bu günümlə dinib gəlsin!

Osman kimi qayım, qutsal,  
Bünövrəsi, özülü var bu binanın!  
Nəbisi var, Cabiri var, Dəmiri var,  
Tahiri var, Şamosu var,  
Rüstəmxanlı Sabiri var  
Bu binyanın.  
Çağır qoca Kələntəri  
Götürsün qələm-dəftəri,  
Şirin-şirin sətirlərim səpələnər,  
Şerim nəhri coşa gələr, ləpələnər.  
Məstan Günər - canda təpər, canda hünər,  
Şeri yazıb, körpələrə el eləyər.  
Gəray Fəzli kəmərbəstə,  
İslamı var könlü xəstə,  
Behrudi bir Zal oğlu Zal,  
Ayri hünər, ayri cələl!  
Səyavuş, İsgəndəri,  
Hey axdiqca alın təri,  
Sapa düzsün sətirləri,  
Söz - özü haqqın qədəri!...

Xanım Xatın Kəmaləsi,  
Gülgünü var bu binanın!  
Xəzangülüm, Nurəngiz Gün,

Şeri məğrur, qəlbə küskün...  
Pəriləri, Bəstiləri haraylayan,  
Gülaram, narinc Xatunum,

Natəvanın xəzinəsindən pay paylayan,  
Söz söyləyən, qəlbə həsrət, canda ismət.  
Vəfəsizlər, vəfalısı,  
Kəlmələri şerimizin nur xalısı!  
İlmə-ilmə bəşərə söz toxuyanlar,  
Kəlməsindən müşk-ənbər qoxuyanlar,  
Tellərini əş boyuna hörən gəlin!  
Bir qələbə nəğməsiyçün,  
Ömrü qurban verər gəlin!  
Bircə anlıq həyat eşqi,  
Dünyalara bəs eləyən,  
Özü kövrək, şeri dönməz Tinatının!  
Həssas qəlbli yaz çıçayım!  
Arzusu sülh, məramı sülh,  
Eşqindən dönməz çıçayım!  
Nələri var, nələri var bu binanın?  
Hünərlilər hünəri var.  
Aslan kimi bir oğlanın  
Belində haqq kəməri var.  
Əli Tuđə, Oqtay Rza, Şəmşad Rza,  
Zahid Xəlil, Hikmət Ziya,  
İslam Sadiq, ya Xələfli Əlirza  
Qane oldu hər vaxt aza:  
Dürlü sözlər yaza-yaza  
Rüfət Əhməd, Arzu Əsəd,  
Eldar Nəsib, Vüqar Əhməd,  
Nadir Məmmədli, Məhəmməd  
Yeni inam, yeni həvəs...,

Şerimizdə təzə gediş, təzə nəfəs,  
yanqısı var, təpəri var bu binanın!  
Şücaət, Alqayıt və Barat,  
Rəfiq Sarıvəlli, Hidayət,  
İncə zövqə, şerə qiymət -  
Şairlərin külliyyatı  
Yurda Tanrı mükafatı!  
Anam Nigar, ağam Rəsul,  
Yadigarı, Anarı var bu binanın!  
Körpə Salam və Elnarə,  
Səngəri var bu binanın!  
Salıb bir vaxt itirdiyi,  
Ələ düşməz Mirvarisi, Dilbaz qızı  
Məhsətinin yadigarı, naz-naz qızı,  
Ağızda dili titrədən  
Kədəri var bu binanın!  
Axar, axar göz yaşalarım,  
Mənim şair qardaşlarım!  
Mənim şair qardaşlarım!  
Dədəm Qorqud yada düşər, soraqlanar,  
Nizamilər, Fizulilər varaqlanar,  
Beşcə günlük bir qonağıq,  
Kim bilir nə qədər sağlıq?  
Yaşadıq Allah eşqinə!  
Könül, şürk elə bu günə!  
Gözlərimin önündədir,  
Neçə ömür, neçə dünya...

Hikmətinə, şöhrətinə,  
Ləngərinə, cürətinə,  
Barındığım, güvəndiyim  
Sirlərinə dizin-dizin süründüyüm,  
Sözlərimə həsrət-həsrət yerindiyim,  
  
Misraları - gözlərimin yarış yeri,  
Mənaları - şüurumun görüş yeri.  
Şair oğlu, şair Vaqif,  
Şerə vaqif, sözə vaqif!  
Rəfiq Zəka Xəndanoğlu,  
Oxuduqca kəlmələri, misraları  
Alay-alay, qoşun-qoşun, dən-dən olur!  
Səyavuş Sərxan, Zeynal Xəlil,  
Novruz Gəncə, Adil Cəmil,  
Həmid Abbas, Teymur Elçin,  
Yaşadı, yaratdı elçün!  
Şerim, sözüm, ələdiyim, arıdıyim,  
Nemətindən barındığım, yarıdıyim,  
Bəhrəsinə güvəndiyim gündəşlərim!  
Mənim şair qardaşlarım!  
Mənim şair qardaşlarım!  
  
Rəsul Rza yadigarı,  
Əsrimizin şah Nigar!  
Ala gözlü, Telli Nigar,  
Öz eşqi, öz əməli var.  
Bu söz də ondan yadigar...

Hələ neçə söz deyəcək!  
 Qəlbə sazlı, sözlü qızlar,  
 Yanar qəlbin közü sizlər.  
 Ya Gūlərə, ya Şahnigar,  
 Məhsətidən bir yadigar  
 Xanımına, İradə Afət,  
 Sözdə örpək, sözdə qeyrət.  
 Sazda hünər, sözdə hünər,  
 Fəridə Ləməna qədər,  
 "Məhsəti" - şair gəlinlər.  
 Şeirə, sözə səfərbər...  
 Fəridə Ləməna qədər!

Bələ xəyalı səfərdən,  
 Könüll tel-tel olur hərdən.  
 Olan oldu, keçən keçdi,  
 Naməndlər qanımı içdi!  
 Əliyalın, günahı yox!  
 Milləti, atəşlər biçdi!  
 Gözüm su içmir aləmdən,  
 Qurtarsaq bu zülüm qəmdən!  
 Qəm demə gəl, qədər söylə.

Torpaqdan pay gedər? - söylə!  
 Yurdumuzu bölüm-bölüm,  
 Oba-oba alıb düşmən!  
 Məni dərdə salıb düşmən!

Bir hayqırıb, qılınc çəkən olacaqmı?  
 Yoxsa, torpaq yad əllərdə qalacaqmı?  
 Qurtarsa elim bu dardan,  
 Mən çıxardım intizardan!  
 Güller candan baxışlarım!  
 Axar sevinc yağışlarım!  
 Mənim şair qardaşlarım!  
 Mənim şair qardaşlarım!



Şairənin bacısı, milli ordunun könüllü döyüşçüsü  
Vəfa Dəmirçi qızı Mansurova (Qayalı)

## VƏFAM MƏNİM

(Əziz, nakam, mərd, hünərlı  
bacım Vəfaya ithaf edirəm)

Ey dişİ aslanım,  
Qəhrəmanım, sən!  
Bir ad qoyub, getdin  
Onu bilirsən?  
Gəzdiyin yerləri  
Soraq-soraq mən  
Gəzib yazacağam  
Bu gündən belə.  
Yaddaşlarda qalan  
Nakam ömrünü  
Güçüm çatan qədər  
Hünərim ilə,  
Həsrətim, nisgilim  
Kədərim ilə ...  
Düzüb yazacağam  
Bu gündən belə.  
Başıma töküür  
Ələmim, bacı!  
Hönkürür əlimdə  
Qələmim, bacı!

366 motoatıcı  
Son dərəcə qatı,  
Vəhşi, yırtıcı!  
Bir diviziya gəlir  
Gecəyarısı,  
Heç nadən xəbərsiz,

Şəhərin üstə...  
 Gecə "qalib" olur,  
 Səhərin üstə!  
 Xocalı boyda bir  
 Ağrı yarandı!  
 Yurdumun görənək  
 Dağı yarandı...  
 Çingiz ekran boyu  
 Gəzir, ağlayır,  
 Görünən dəhşətlər  
 Sina dağlayır.  
 Əlində kamera  
 Hönkürür Çingiz:  
 "Ey düşmən, ey cəllad,  
 İmansız, dinsiz!  
 Ay Allah, ay Allah!  
 Üç yanında uşaq  
 Edib nə günah?  
 İxtiyar qoca,  
 Səksən yaşılı qarı,  
 Gecə qırıb-töküb  
 Cəllad bunları?"  
 Ağlayır jurnalist  
 Boğulur səsi.  
 Çünkü basılıbdır  
 Gecə ölkəsi.

Vəfa baxa bilmir  
 Ekrana artıq.  
 Hönkürür içindən  
 O, qırıq-qırıq!  
 Dolanır başında

Odlu bir fikir,  
 Ərlərə xas olan  
 Bir qeyrət çəkir.  
 Keçir arxa evin  
 Daş divarından,  
 Götürür əlinə  
 Zağlı tüsəngi!  
 Atamın əlinin,  
 Gülü bu tüsəng,  
 Həmişə gizlin bir  
 Vahimə kimi,  
 Sarmışdı bizləri,  
 Dəyməzdik ona ...  
 İlk dəfə də Vəfa  
 Atmışdı onu  
 Gözəl bir hədəfin  
 Nişangahına!  
 Hər bir vəziyyətdə  
 Danəndə atam,  
 Saxladı özünü  
 Axıra kimi.  
 Lakin bu dəhsətə,  
 Oda dözməyir...  
 Bir yandan qızının  
 Keçirdiyi hal,  
 Dilləndirir onu:  
 "A qızım, axı sən..."  
 "Qorxma, ata  
 Axırıncı güllə  
 Mənim olacaq!  
 Bu yanın, dağılan  
 Ana torpağa,

O zəlil qocaya,  
Dilsiz uşağa,  
Qiyan yağırlara  
Qənim olacam!"  
Gözündə şimşəklər  
Alışır, sönüür,  
Sanki yaralanmış  
Aslana dönür!  
Atasına sarı  
Boylanır yena,  
Bir dəstək istəyir,  
Bu son fikrinə...  
Qımışır yavaşça,  
Üzü çökəlir,  
Başı dumanlanır,  
Köksü dikəlir.  
Gözləri qiyılır:  
"Ata, axı..."  
"Hə, qızım, get, get,  
Orda güllə də var,  
İki bağlama.  
Götür, lazım olar!  
Əgər səbir etsəydin,  
Mən sağalardım,  
Özüm də sizlərə  
Həyan olardım"  
"Yox, ata, xəstəsən,  
Sən sağal hələ,  
Bir də ki, ölməyib  
Cavanlar elə.  
Bir dəstəsə,  
Yığa bilməyəcəyik?!"

Vəfa çıxır çölə,  
Birbaş sərhəddə!  
Dözəmi bilərdi  
Bu zülüm dərdə?  
Anası bir aslan  
Doğmuşdu onu...  
Həyatın verdiyi  
Keşməkeşlərdə,  
Bişib, bərkimişdi  
Bu cəngavər qız.  
Əgər hünər  
Lazım olan meydanda,  
Bir ordu qırardı  
Şəksiz, şübhəsiz!  
Aslan törəməsi,  
Elin əriydi!  
Atanın ən dürlü  
Bir gövhəriydi!  
İgidlər sayağı  
Elə susardı.  
Ürəyində Vətən  
Sevgisi vardi!  
"Vətən birincidi!" -  
Deyərdi hər an.  
Verdi Vətən üçün  
Əsl imtahan!  
Əlində silahı,  
Vətən qorudu!  
Mənim igid bacım,  
Şanlı, şöhrətli,  
Elin qəhrəmanı,  
Elin əridi!

Avey dağı qaynar  
 Qarışqa kimi,  
 Ürəyi təpərli  
 Ərlərlə doldu.  
 Qeyrəti, namusu  
 Olan oğullar  
 Vəfaya sadiq bir  
 Silahdaş oldu!  
 Gəlirdi cavanlar  
 Dəstəbədəstə!  
 "Ay Vəfa, nə desən  
 Gözümüz üstə!  
 Bircə sən nişanı  
 Tez öyrət bize!  
 Ar olar bu papaq  
 Bu qeyrət bize!  
 Biz yurdum yağıya  
 Döyüssüz versək,  
 Ana torpaq söylər:  
 "Min lənət!" size!  
 Sən bizi arxalan  
 İgid bacımız!  
 Qaçmariq heç bir vaxt,  
 Biz də sənin kimi,  
 Daima sərvaxt,  
 Sərhesab olarıq.  
 Darixma, bacı!  
 İndi bizik, doğma  
 Yurdun əlacı!"  
 Qımışır sakitcə,  
 Razılıq edir,  
 Beynini, hissini

Həyacan didir!  
 "Tezcə səngərləri  
 Qaza bilsəydik.  
 Döyük mövqeyini  
 Möhkəmləndirib,  
 Arada atama  
 Bir baş çekərdim.  
 Çok da dillənməyir,  
 Bizim bu kişi!  
 Mənim müdrik atam,  
 Müqəddəs atam,  
 Kaş, yanında olam,  
 Köməyə çatam!"  
 "Eksperimentalni"  
 Cərrahi müdaxilə,  
 Öd kisəsi, mədə qarşıq  
 İyirmi yeddi tikiş  
 Qoyublar ona!  
 Bir dəfə ağrıldım  
 Söyləmir, hər an  
 Elə lənətləyir  
 O naməndləri!  
 Xəstədi, el dərdi  
 Candan içeri!  
 5-cə gün səbr edib  
 Oturmadı heç!  
 Bakıda həkimlər  
 Saxlayamadı:  
 "A kişi, doqquz gün  
 Yatmalısan sən!"  
 "Yox, həkim!  
 Dərdin alm,

Dura bilmərəm!  
 Torpaq əldən gedər!  
 Gərək orda olam,  
 Hər gün, hər səhər.  
 El də məni görə,  
 Otura rahat!"  
 Beləcə qayıtdı  
 Kəndinə o gün,  
 Geldi, gördü, heyhat!  
 Kənd olub "köckün"!  
 Dəhşətə bax, insan  
 İradə ilə yaşarmış,  
 Doğrudan, doğrudan, Allah!  
 Bu müdrik insanı  
 El də çox sevir.  
 Ona arxalanır,  
 Ümid eyləyir.  
 Eşitdi "köckünlər",  
 "Qayıdır evinə  
 Dəmirçi kişi!"  
 Hamı yenidən  
 Evinə qayıtdı  
 Binəqədidi dən,  
 Kimi yataqlardan,  
 Kimi Gəncədən,  
 Kimi Mingəçevir,  
 Kimi Sumqayıt...  
 Nə bilim, haralar,  
 Köckün ünvanları  
 Oldu bəxtiyar!  
 Gedənlər qayıtdı,  
 Ocaqlarına!

Yenidən ev tikdi  
 Uşaqlarına!  
 Sevindi bu kəndin  
 Cavanı, piri,  
 Bir müdrik  
 Olmuşdu  
 Vətən çəpəri!  
 İndi balası da...  
 Xəstə atasına  
 Qulluq etməkdən  
 İmtina ha etmir -  
 Həm ana payı,  
 Çətinə düşəndə  
 Köməyi, hay!

Tanrıdan qisməti  
 Bircə atası...  
 Lakin xəstə Vətən  
 Könüll butası!  
 Belə öyrətmüşdi  
 Onu əzəldən!  
 Kişinin özünün  
 Budur "günahı".  
 Can verib Vətənin  
 Xəstə canına  
 Vəfa bu torpağın  
 Oldu pənahı!  
 Gecəni gündüzə  
 Qatdı beləcə!  
 Axır arzusuna  
 Çatdı beləcə!  
 Sağına, soluna  
 Nümunə oldu!

Gizlənən oğullar  
 Qeyrətə doldu!  
 Silahı götürdü,  
 Hami səfərbər!  
 Qeyrətli oğullar  
 Gəldi araya!  
 Kənddən uzaqlarda  
 Yaşayanlar da,  
 Kəndin harayına  
 Qayıtdı gəldi.  
 Oğul, qız Vətənçin  
 Qeyrət çəkəndə,  
 Həyatda yaşamaq  
 Çox-çox gözəldir!

Töküldü igidlər  
 Dəstəbədəstə.  
 Aveyin sevinci  
 Aşib-daşırı!  
 Gözləri intizar,  
 Qulağı səsdə,  
 Avey oğullarla  
 Soraqlaşırı.  
 Hamının dərdini  
 Bilirdi Avey!  
 Elin ən mərdini  
 Bilirdi Avey!  
 Avey gül-gül ötür  
 Başdan ayağa,  
 Sanki, mücdə gəlib  
 Bu qoca dağa!  
 Gözündən ağlayan

"Damcılı" bulaq,  
 Dayanır bir anlıq,  
 Kəsilih qulaq:  
 "Balam, bu Aveyə  
 Nə olub görən?  
 Dünən titrəyirdi  
 Topun səsindən?  
 - Avey, xeyir ola?  
 - Xeyir olmayanda  
 Nə olasıdır?  
 Bulaq, xeyrin olsun,  
 Ax yavaş-yavaş  
 Dünən bir şey gördüm  
 Gözümlə, qardaş!"  
 - "Nə gördün?"  
 - "Gördüm ki, bir nəfər  
 Qalxır yuxarı,  
 Düz sinəm uzunu  
 Yarır otları.  
 Güllərə mehriban  
 Yanaşdığından,  
 Bir də ayağının  
 Xəsif səsindən...  
 Gördüm, bu oğlan yox,  
 Qız uşağıdır!  
 İnandın buna?!"  
 - "Yox, əşsi! Nə danışırsan?  
 Elə şey olmaz!"  
 - "Necə ki, olmaz?  
 Özüm danışdırıdım  
 Bircə qulaq as,  
 Deyir ki: "Qıracam

Bu murdarları!  
Deyir babalarım  
Yadigarları,  
Bu qədim qalalar  
Gərək qoruna!  
Gərək qada verək  
Düşmənə biz ki,  
Müqəddəs qoynuna,  
Halal barına  
Haram əllərini  
Uzatmayalar!"  
Sənin başın elə  
Qarışmışdı ki,  
Əyildi su içdi  
Sənin gözündən,  
Bəs xəberin yoxdu?"  
- "Yox, heyf, bilmədim!  
O qədər su içən  
Olur ki, məndən  
Hamisəna fikir  
Verə bilmərəm!  
Yaxşı ay Avey!"  
- "Bəli, nə deyirsən  
Əzizim bulaq?"  
- "Heç olmasa, sağ ol!"  
Dedinmi, ana?  
Bağrından iz açan  
O qız balana?"  
- "Dedim, dedim!  
Bəs nə, deməyə nə var?  
Dağın hörməti də  
Dağ boyda ola!

Dedim: "İgid qızım  
Min yaşa səni!  
Vermərəm yüz igid  
Qardaşa səni!  
Sizlərdə deyilən  
O məsəl ki var,  
Lap doğru deyibdi  
Onu babalar.  
Yerində deyilib,  
Bircə qulaq as:  
"Aslanın erkəyi  
Dişisi olmaz!""  
Üzü işıqlandı,  
Gözləri güldü.  
Üzündən, gözündən  
Nurlar töküldü.  
Bilirsən nə gözəl  
Qız idi, bulaq?  
Nə tərif söyləsən  
Az idi, bulaq!  
Sinəm doldu, sanki  
Şairlər kimi!  
Az qaldı şəninə  
Təriflər qoşam!  
Köksünü ötürdü  
O, pirlər kimi.  
Dedi: "Dağım, indi  
Gəl halallaşaq!"  
Halal-hümmət edib,  
Yola düzəldi.  
Yerişi, duruş  
Yol ədası da

Xanımlar sayağı  
 Elə gözəldi!  
 Hələ bu bir yana,  
 Qəlbində çılgın  
 Vətən eşqi gördüm  
 Bu odu, gözü.  
 Heç şəhid oğlan da  
 Görəməmişəm mən!  
 Köksü körük kimi  
 Qalxıb, enirdi!  
 Gözləri yaşarır  
 Danışanda da,  
 Səbirlə düşünür,  
 Hirslə dinirdi!  
 Onun qeyrətində  
 Olsa oğullar,  
 Burda nə bir düşmən  
 Nə ölüm olar!"

Vəfa düşüncəli,  
 Oturmuşdu tək:  
 "Görən bu dərdləri  
 Kimlər çəkəcək?  
 Torpaq əldən gedir  
 Bir-bir, ay Allah!  
 İndiyəcən etdik  
 Nələri günah?"  
 Tanrıının da dərdi  
 Çox idi yaman,  
 Lakin qoymurdur heç  
 Bu qızı gözdən.  
 Deyirdi: "Qoymaram

Qız əldən gedə!  
 Düşmən bir belə də  
 Yamanlıq edə!  
 Bir elin mərdidir  
 Bu balaca qız!  
 Qalası, yurdudur  
 Bu balaca qız!"  
 Ahını eşitdi  
 Onun bu dəmdə.  
 Dedi: "Yaş yerinə  
 Ağlar didəmdə  
 Sənin ellərinin  
 Unutqanlığı!  
 Aldatdı sizləri  
 Bu kaşırların,  
 Yalançı dostluğu  
 Mehribanlığı!  
 Bir də dandınız siz  
 Mənim haqqımı!  
 Göylərin Tanrıısı  
 Mən ola-ola,  
 Biri "Vicdan"" adlı  
 Tanrı yaratdı.  
 Biri "Quran"ımı  
 Tonqala atdı!  
 Biri unutdurdu  
 Adımı tamam!  
 Özünüüz elə apardınız ki,  
 Dünyani sanki mən  
 Yaratmamışam!  
 Biri dedi:  
 - "Zəhmət yaratdı yeri!"

Biri dedi:

- "Hünər yaşadır diri!"

Biri dedi:

- "Qanun ömrə məhəkdi!"

Biri dedi:

- "Əməl dünyada təkdi!"

Biri dedi:

- "Keçmiş, gələcək ki var,

Hamısı insanın

Öz əlindədir!"

Nə qədər güzəştərlər

Eylədimə mən,

Hamısı qəsdimə

Yonəldi, bilsən!

Dünyani cənnətə

Döndərdikcə mən,

Məscidlər kluba

Dönürdü, hökmən!

Sizdə mənim haqqım

Danıldı müdam,

Odur, fəlakətə

Düşdünüz balam!

Haqqımı danmayan

Tək sənsən elə,

Onunçun gəlmisən

Sən bu haqq yola!

Atanın dilində

Əzbərdi adımlı,

Xoşbəxt etmək idi,

Onu muradımlı.

Adıma qurbanılar

Kəsibdi, igid!

Sizin üstünüzdə

Əsibdi, igid!

Qoymaram tək qala,

Nigaran qala,

Yamanlıq edənlər

Gələr zavala!

Onun qəlbəi gərək

Gülsün həmişə,

Pislik eləyənlər

Bilsin həmişə!

Bir gün Tanrılığım

Olacaq aşkar,

Sizlərə rəhmimin

Öz töhfəsi var!

Yerin də, Göyün də

Tanrısı mənəm!

Çətin, Tanrılıqdan

Usanam, dönəm!

Haqqı Yer üzünə

Gətirəcəyəm!

İnsanlığı haqqı

Yetirəcəyəm!

O Qadir, o Adil

Tanrı mənəm, mən!

Yenilmərəm heç vaxt,

Tək mənəm, yenən!

Mənəm dünyalara

Hakimi-mütləq,

Qadiri-Sübhanam

Danılmaz bir Həqq!

Şakirəm, Qəhharam,

Həmişə varam!

Bütün bəndələrə,  
Mən xilaskaram!  
Qabiləm, Munisəm,  
Ulu pərgaram,  
Dara düşənlərə,  
Kömək duraram!  
Aləmlərin Rəbbi,  
Rəhmanı mənəm!  
Bəşərin Xalıqi  
Səlamu mənəm!  
Musavir, Qaffaram,  
Vahhabam, Müdam.  
Yaranış hökmünü  
Mən verdim, insan!  
Müminəm, Məlikəm,  
Muhəyminəm mən,  
Bəlli həqiqətəm,  
Müəyyənəm mən!  
Alıməm, Həkiməm,  
Əzizəm özüm,  
Bütün bəşər edir  
Adıma təzim!  
Rəhiməm, Rəhmanam  
Xalıqi-Sübhan!  
Can içində cana  
Mənəm pasibən!  
Varisi-Şahidəm,  
Ər oğlu ərəm!  
Dünya nüvəsində,  
Dürrü-gövhərəm!  
Zül Cəlal, Vəl İkram  
Deyirlər mənə!

Əl-Səbr, Əl-Sübhan  
Deyirlər mənə!  
Həm Vali, həm Hami,  
Həm Vəkiləm mən!  
Təmiz ürəklərdə  
Açan güləm mən!  
Məcidəm, Vahidəm  
Səmədəm, bilin!  
Hakimi-bəşərəm,  
Şahidəm bilin!  
Əzizəm, Hafızəm,  
Bəsirətəm mən!  
Batinəm, Zahirəm  
Fəzilətəm mən!  
Əvvəl-Axır-Qəyyum,  
Müqəddəm mənəm!  
Can içində cana  
Can verən mənəm!  
Ruhlar Hakimiyəm,  
Əl-Həqqəm, şəksiz!  
Dünyada dirilik  
Olmazdı mənsiz!  
Cəmi canlıların  
Tək mənəm Nuru!  
Çalımsa təbilim,  
Çağrılsısa, surum!  
Dağlar muma döner,  
Oynar yerindən!  
Qurtulmaz Yerlə Gøy  
Mənim Əmrimdən!  
Ədilü-Lətifəm,  
Şahlar Şahiyam!

Göylərin Cəlallı,  
Tek Allahıyam!  
Cahana məlumdur,  
Dörd dürr kitabım!  
Aşkarımdan çıxdur,  
Gizli hesabım!  
Duyan ürəklərdə  
Həsbi-haləm mən.  
Nuri-müqəddəsəm  
Zül Cəlalam mən!  
Cəllə Cəlaluhdur  
Adımın biri,  
Sevən ürəklərdə  
Yaşaramdırı!  
Hər kim ki, adımı  
Yüksəkdə tutar,  
Mənim hökmüm ilə  
Olar ixtiyar!  
Mənəm ruh Hakimi,  
Cahan sərvəri!  
Dirilik sarıbdır,  
Hökmünlə yeri!  
Yeddi qat Goy,  
Doqquz ərişin Piriyəm,  
Əbədi, daimi,  
Ölməz, diriyəm!  
Hikmətimi bilən,  
Eylər itaət!  
İtaətin şərti;  
Daim ibadət!  
Bir qara qul kimi  
İbadət etsən,

Zamanın fövqünə  
Sən yüksələrsən!  
Mühiti-Əzəməm,  
Batini-Təvvab!  
Mənim hökmüm ilə,  
Çəkilir hesab!  
Yerin, Goyün, Ərşin  
Sərdarı mənəm!  
Dünyanın Günəsi,  
Baharı mənəm!  
Əl-Vacidəm özüm.  
Əffsu-Raufam!  
Axirətim, Dünyam,  
Əbədi yuvam!  
Yerin, Goyün hökmü  
Fərmanımladır!  
Fatehi-zəmanəm,  
Nişanım budur!

Vəfa xəyallardan  
Ayıldı birdən.  
Lap yaxından gələn  
Güclü bir səsi  
Eşidib, döndü!  
"Mənim dayım qızı,  
O qorxmaz, ejdaha  
Vəfa budurmu?"  
Görüşdü onunla,  
Səmimi Vəfa.  
Alqışladı onun  
Bu gəlişini.  
Haşvəli! Başında

Bir neçə igid  
 Köməyə gəlmışdı  
 Doğma ellərə!  
 Adı Rüstəm Rüstəmov  
 Olsa da onun,  
 Həşvəli deyirlər  
 Eldə, obada!  
 Bir zamanlar  
 Rusiya ovlağı olmuş!  
 Bu igid oğlanın,  
 Qaçaq oğlanın,  
 Hamı deyirdi ki,  
 Haşvəli kimi  
 Bilən olmaz, bəlkə  
 Eldə, mahalda!  
 Hələ yeniyetmə  
 Olan zamanda,  
 Kənddə ad qoymuşdu  
 Biliyi ilə!  
 Bu oğlan Lomonosov  
 Universitetində  
 Həmin bilik ilə  
 Əla alırdı!  
 Rusların dilində  
 Seminar danışsa,  
 Rusların özü də  
 Heyran qalırdı!  
 İndi o Haşvəli,  
 Dönmüşdü kəndə!  
 Bəli, lazım idi  
 Kəndə bu qoçaq!  
 Qoçaqlıq heç bir vaxt

İtmir, azalmır.  
 Qoçaqlar heç zaman  
 Geridə qalmır!  
 Kəndin arasına  
 Düşdü bu oğlan,  
 Kənddən ianə tək  
 Vəsait yiğdi.  
 Öz hökmü, qüvvəsi,  
 İradəsiylə  
 Bir qərargah qurdu!  
 Bəli, təkcə onun  
 Hünəridi bu!  
 Mən bunu deməsəm,  
 Heç yaxşı olmaz!  
 Kənddən topladığı  
 O pullar ilə  
 Silah da gətirdi,  
 Güllə də aldı.  
 Tank da, BTR də,  
 Top da düzəldi!  
 İgidlər əlində  
 Hər şey gözəldi!  
 Elinə, yurduna  
 Arxa dayandı!  
 Bəzən arsız, pirsiz  
 Olan adamlar  
 Deyirlər: "mənə nə?  
 Mən qarışmiram,  
 Mənim işim deyil!"  
 Eləsindən hədə-qorxu yoluyla,  
 Hesabı üzünə oxumaq ilə,  
 Birtəhər, səmt ilə,

Bir iş düzəldirdi,  
Güclə Haşvəli!  
Bəziləri isə  
Qiymətləndirib,  
Onun bu əvəzsiz  
Xidmətlərini.  
Bu gün də deyirlər:  
"Sağ olsun, o vaxt  
Yaxşı-yaxşı işlər  
Gördü Haşvəli!"  
Haşvəli qiymətçin  
İşləmirdi, yox!  
Onu bu işlərə  
Sövq edən,ancaq  
Vətən dərdi idi  
Torpaq qeyrəti!  
Ar olsun, gizlənən  
Qorxaqlar sizə!  
Çox vaxt danırsınız  
Siz həqiqəti!  
Olan həqiqətlər  
Qalır bir yana  
Olmayan söhbətlər  
Eləyirsiniz!  
Görülən işləri  
Qiymətdən salıb,  
Tənəli qeybatlər  
Eləyirsiniz!  
Elin dar gündündə  
Irəli durmaq,  
Hər Vətən oğlunun  
Əsas borcudur!

Təəssüflər olsun,  
Çoxunuz, nahaq  
Bu əzəli borcu  
Tamam unudur.  
Unutmaq bir yana  
Ara qatırsız!  
Sonradan bağırıb:  
"Mən, mən!" - deyərək,  
Hazır şöhrətlərə  
Gəlib çatırsız!  
Min qurğu quraraq  
Yıxdığınızın,  
Sonra kölgəsində  
Rahat yatırsız!

Vətən göylərini  
Bulud alanda,  
Oğul, qız üzəklə  
Silah götürsə,  
O Vətən ölmür!  
Satqını daşından  
Çox olan ölkə,  
Heç zaman, heç zaman  
Müzəffər olmur!  
Olmadı Vətənim  
Döyüsdə qalib,  
Ancaq böhtənlarda,  
Söyüsdə qalib!  
Bir-bir əldən getdi  
Kəndlər, şəhərlər.  
Döyüssüz məglubdu...  
Nədən əsgərlər?!

Birinci şəhidi  
 Verdi torpağım,  
 İkisini birdən -  
 Söndü növraqım.  
 Bu böyük kəndin  
 Qızıl Hacılyा  
 Köməyə gedən  
 Şahinlə Mehmana  
 Dəyən gullədən  
 Səbri tükəndi.  
 Elə bil Yer dindi,  
 Göylər də dindi!  
 Buludlar ağladı,  
 Şimşəklər çaxdı.  
 Vəfanın göz yaşı  
 Sel olub axdı!  
 Bütün el töküldü  
 Şəhid dəfninə!  
 Dünyadan kamını  
 Almayan igid!  
 Yurdunda bir nişan  
 Qalmayan igid!  
 Nə idi bu köçün?  
 Nə idi suçun?  
 Garılmış əsəblər  
 Oyanmışdır!  
 Analar fəryada  
 Danmışdır!  
 Bu yağı düşmənin  
 Axı qəsdi nə?  
 And içdi Vəsalar:  
 "Duraq bu gündən

Bu zalim, bu qəddar  
 Yağı qəsdinə!"

Bir gün Vəfa dönüb,  
 Gecə növbəsindən evə gələndə  
 Bir ovuc giliz də  
 Gətirdi evə.  
 Dedik ki, "Bunları  
 Kim atıb, ay Vəfa?"  
 Qamışdı yavaşa:  
 "Qaranlıq da xeyir  
 Verəmiş hərdən,  
 İnsan dar ayaqda  
 Olan zamanda"  
 Ön xətdə mövqeyi  
 Tutub, durmuşdum,  
 Elə bu anda,  
 Hiss etdim öz-özümə  
 Nişangahdayam!  
 Anam sağ olsayıdı,  
 Deyərdim anam  
 Namaz üstəymış!  
 Yayındım fəhm ilə  
 Yonələn səsdən,  
 Elə bil qəsdən,  
 Zalim kafir  
 Çarpaz yağış edirdi!  
 Gullələr başımın  
 Üstündən, yandan  
 Ölüm seli kimi,  
 Leysan gedirdi!  
 Uşaqlar yamanca

Səsikmişdilər.  
 Hamısı qışqırıb,  
 Tələb edirdi:  
 "Ay Vəfa, aşağı yat,  
 Yayın barı!" -  
 Nə isə, yatmadım  
 Aşağı bir an,  
 Güllə də yağırdı  
 Elə durmadan.  
 Sığındım Allaha,  
 Çıxdım sabaha!  
 Səhər oldu, xeyli  
 Giliz döşürdük -  
 Kafırlərdən özgə  
 Nə hədiyyə ki?  
 Uşaqlar yamanca  
 Sataşdı mənə:  
 - "A Vəfa, qəhrəman  
 Olmaq istərsən!"  
 - "Yox e, şəhid olmaq  
 Keçir fikrimdən".  
 Biri lap inandı,  
 Xeyli də qorxmuşdu.  
 Rəngi ağararaq dedi:  
 - "A bacı, bizləri  
 Gəl yetim qoyma!  
 Hərdən belə şeylər  
 Danışrıq biz.  
 Heç incimirik də  
 Bir-birimizdən.  
 Bu giliz yadigar  
 O vuruşmadan!"

Götürdüm əlimə  
 Gilizi sanki,  
 Sümüyündə ilik  
 Dondu elə bil!  
 Buz kimi gilizin  
 Vəhməsi varmış!  
 Giliz bir üzütmə  
 Gətirdi mənə,  
 Titrədim öz-özümə  
 Hey dönə-dönə,  
 Beynimdə xəyalən  
 Getdim səngərə,  
 Döşəndim yerə.  
 Öpdüm, qucaqladım  
 Ana torpağı!  
 Dedim: "Anam, qoru,  
 Sən bu uşağı!  
 Qoyma bir güllənin  
 Tuşuna gələ!  
 Anamı sən özün  
 Gel əvəz eylə!  
 Axı, anam yatır  
 Sənin qoynunda!  
 Müdriklər deyiblər:  
 "Vətən anadır!"  
 İndi ümidi də  
 Təkcə sənədir!"  
 Eşitdin səsimi  
 Ey Ana Torpaq!  
 Sağ-salamat döndü,  
 Evə bu uşaq!  
 Lakin tale, qədər

Başqa söz dedi...  
 İlahi, öz hökmün,  
 Öz iradın var!  
 Sənin də Tanrılıq  
 İstedadin var!  
 Sənsən Yeri-Göyü  
 Yaradan Xalıq!  
 Verən də özünsən,  
 Alan da özün!  
 Məsləhət də sənin,  
 Hökm də əlbət!  
 Yaşayan əbədi  
 Qalmır həmişə,  
 Yaşadan əbədi  
 Yaşayır, fəqət!  
 Dayanmır atəşlər,  
 Kəsilmir bir an,  
 Gəlir üstümüzə  
 Gündə həyəcan!  
 Gah Qubadlı gedir!  
 Gah Ağdam gedir!  
 Kəlbəcər alışır!  
 Laçın dad edir!  
 Xalq qalıb naəlac,  
 Qulağı səsde!  
 Gündə bir torpağa  
 Girirlər qəsde!  
 Şuşa, Malibeyli  
 Düşmən əlində!  
 Füzuli, Cəbrayıł  
 Axır nəfəsde!  
 Axı bu ölkənin

Hanı sahibi?  
 Bu uçurum dərənin  
 Görünmür dib!  
 Bəlkə quyuları  
 Yaman dərində!  
 Dünyanın qaraca  
 Donu yerində!  
 Cavanlar al-yaşıl  
 Bəzənmək istər.  
 Bugünkü gərdəklər  
 Qara sərbəsər!  
 Gedən şəhidlərdən  
 Soraq gəlməyir!  
 Bu işin sonunu  
 Heç kim bilməyir!  
 Yağılar güdükü  
 Elin qanına!  
 Xəbərdar olmuruq  
 Şəhid sanına!  
 Qapılar döyülür  
 Vayla, şivənlə!  
 Bir iğid yoxdu ki,  
 Bu xalq güvənə!  
 Şəhid məzarları  
 Durur yan-yana,  
 Elə matəm gəlib  
 Azərbaycana! Heç kəs  
 Baş açmayıır  
 Bu vəlvələdən!  
 Kolgəsindən qorxan  
 Beş-üç diğanın  
 Hünəri bu qədər

Artıbdı, nədən?  
 Axi kimdi bunun  
 Dalında duran?  
 Silah özgədəndir,  
 Bəs kimdir vuran?  
 Sən demə, vuran da  
 Özgələr imiş...  
 Silahsız ərlərin  
 İradəsiylə, ürəyi,  
 Hünəri, od nəfəsiylə  
 Alınan yurdılarda  
 Qalan cəsədlər  
 Bunu sübut edir...  
 Budu, müxtəsər,  
 Bir xalqa qurulan  
 Tələdə, demə,  
 Neçə nəhəng dövlət  
 Siyasət güdər!  
 Mənim torpağımın  
 Piri, müdriki,  
 İrəli duranlar  
 Ya bir, ya iki!  
 Hamı çəşib sanki,  
 Bu oyunlardan.  
 Ayıra bilmirik  
 Xeyiri şerdən!  
 Aləm qarışkıdı,  
 Yoxdu bir sonu!  
 Dəyişibdi iblis  
 Bəzəkli donu.  
 İndi qara geyir!  
 Qara xəbərlər,

Tabutlar, itkinlər,  
 Hər gün, hər səhər...  
 Döyür qapıları,  
 Yoxdu axırı!  
 Bir yandan da  
 Qaçqın didərginlərin  
 Ahi, fəryadları  
 Qalxır göylərə!  
 Millət zülm əlində  
 Qırılır hədər!  
 Əsir götürülür,  
 Qızlar, gəlinlər!...  
 Yurdun ürəyinə  
 Çəkildi bu dağ!  
 Mənə çox çətindir  
 Bunu unutmaq!  
 Elimin namusu  
 Tapdaq altında!  
 Əsəblər çarmıxdı,  
 Yurd qara gündə!  
 Bir ümid, bir işiq  
 Görünmürdü heç,  
 Həyatlar viranə,  
 Ümidimiz puç!  
 Getsin o günləri  
 Görməyək daha!  
 Cörək ömürlərdən  
 Olmuşdu baha!  
 Səfalət gelmişdir  
 Elima sanki,  
 Sar uşub qonmuşdu  
 Gülüma sanki!

Gözü tox, qəlbə tox,  
 Bir millətik çox!  
 Heç kəsə əl açıb,  
 Dilənmədik, yox!  
 Nə bir haray çəkdik,  
 Qırıldıq deyə!  
 İcimizə çökdük,  
 Yorulduq deyə!  
 Böhran ağuşuna  
 Aldı milləti!  
 Çox qara günlərə  
 Saldı milləti!  
 Bir gün Vəfa gəldi:  
 "Götür, yaz bunu!"  
 - Nəyi ay Vəfa?  
 Nədi o yazdığını?  
 Bəs, xeyir ola?  
 Aldım, oxudum!  
 Dərdə bax bir qızda!  
 Yazılıb kağızda!  
 "Müsəlman namusu,  
 Dünya həsədi!"  
 Qurudu boğazım:  
 - A Vəfa, bu söz  
 Cox ağır bir sözdü  
 Yaza bilmərəm!  
 "Eh adın, sanın var,  
 Sənin də elə!  
 Düz deyir atalar:  
 Sənə güvəndiyim dağlar,  
 Sənə də qar yağar!"  
 Get, daha qurtardıq,

Yazmırsan, yazma!"  
 Duruxdum bir az,  
 Axı, bu, heç bir vaxt  
 Belə deməzdi, qəti!  
 Çünkü böyüyəm mən,  
 Ondan neçə yaş.  
 O da gözləyərdi  
 Xətri, hörməti.  
 Dedim: "Yaxşı, bacı  
 Baxaram yenə,  
 Bir gedış edərəm  
 Sənin xətrinə!"  
 Qımışdı, sevindi,  
 Yaman ürkəkdən!  
 "Əşsi, yazarsan sən  
 Özüm bilirəm!"  
 Cıxdı getdi.  
 Bu söz tutmuşdu məni,  
 Bu sözün qayıғısı  
 Başında bir yük!  
 Söz var karvan-karvan  
 Dəvələr çəkməz!  
 Söz də var -  
 Bir quşun saldığı  
 Bir tük!  
 Amma cəlb etmişdi  
 Bu söz beynimi!  
 Sanki yandırıldı  
 Bir köz beynimi!  
 Axır ki, bu sözü  
 Yazdım, bir səhər  
 Gəlmışdır evimə,  
 Oxudum, kövrəldi,

Sevindi, nə qədər?

Durdur var-gəl etdi,

Bir də oturdu.

Dedi: "Bir şey də yaz,

O Ulu Göyə

Bəlkə O bizlərə

Dura köməyə!

Yoxsa, bu kafirlər

Qırıldılar bizi!

Bu qanlı terrorun

Ocağı, közü

Hansı xarabada

Qalanır, görən?

Ela bizmi olaq

İtkin gözləyib,

Şəhid dəfn eyləyib

İnamı ölü?"

Bir balaca qızda

Vətənə, yurda

Bu qədər məhəbbət?

Nə deyim, Vallah!

Vətən bunu bılır?

Bilirmi, fəqət!?

Kəndim 11 şəhid

Verdi vətənə!

Şahin Cəbiyev,

Mehman Cürənov,

Araz Əmilov,

İslam Əsgərov,

Rövşən Pənahov,

Natiq Şərifov,

İmran Mancanov,

Əmir İbrahimov,

Vahid Osmanov,

Natiq Hacıyev,

Fidat Məmmədov...

Ağlaya-ağlaya

Yas tutdu Vəfa,

"Şəhid qardaş"lara

Öz ürəyində!

Hamisini Vəfa

Müşayiət etdi,

Əsgər dostlarıyla

Birgə, bərabər

"Dəfn karvanı"na

Başçılıq etdi!

"Şiş təpə" deyilən

Bir seyrangahda,

Uyuyur Vəfanın

Əməl dostları:

Ömürlər də yarı,

Əməl də yarı!

Birisə Bakıda

Dağüstü parkda

"Şəhidlər xiyabanı" -

Əzəli, əbədi ziyarətgahda!

Bir şəhid uyuyur,

İgid eloğlum -

Rəsul Veyisov.

Sabah balasının

Fəxr yeridi!

Heç zaman ölməyib,

Hər vaxt diridi!...

Kəndə düşən düşmən  
 Mərmilərindən,  
 O alçaq düşmənin  
 Pis əməlindən,  
 Dörd sakin evində  
 Şəhid olubdu,  
 Əbdüləzim Vəliyev,  
 Səyyad Rəhimov,  
 İnayət Aliskəndəroğlu,  
 Balaca Aliyə -  
 15 yaşı vardı  
 Bu körpə qızın!  
 Parlaya bilmədi  
 Həyat ulduzu!  
 Kəndin 2 oğlu  
 İtkindir hələ:  
 Haqverdiyev Vasif,  
 Eyvazov Göycə!  
 Analar dözməyir  
 Oğul dərdinə!  
 "Oğul!" deyə-deyə  
 Köçdü dünyadan  
 Göycə yanğısıyla  
 Nuraya ana!  
 Tanrımlı rəhm eləsin  
 Ana ömrünə,  
 Analar çatsınlar  
 Görüş gününü!  
 Hamının dərdini  
 Çəkirdi Vəfa!  
 Gözündən acı yaş  
 Tökürdü Vəfa.

\* \* \*

Bir gün dedi:  
 "Gərək bu namərdəleri  
 Bu alçaq, bu yassar,  
 Bu qorxaqları  
 Qırıb qurtaraq!  
 Ondan sonra rahat  
 Yaşarıq barı!"  
 Dedim ki, "Ay Vəfa  
 Yox, belə olmaz!  
 Heç olmasa sakit,  
 Toxtaq ol, bir az"

Bir əsgər yoldaşı  
 Danışır: "Bir gün,  
 Gecə növbəsini  
 Birgə çəkirdik.  
 Birdən bizim kəndin  
 İşığı keçdi!  
 Doğrusu, pisikdik.  
 (Müharibə gedən  
 Hər bir ölkədə,  
 Qənəat ən vacib  
 Bir şeydi, bəlkə!)  
 Vəfa durdu, baxdı  
 Düşmən tərəfə.  
 (O qədər də uzaq  
 Deyildi elə)  
 Gördü ki, hər tərəf  
 İşiq, çıraqban.  
 Vəfa dedi: "Dayan!  
 Qoymaram ki, mənim  
 Kəndim işıqsız,

Bu murdar diğalar  
İşqli ola!"  
Uşaqlar yalvardıq!  
"Ay Vəfa, aman!  
Bizim başımızda  
Bəla açarsan"  
Çəkdi snayperi,  
Elə bu anda,  
Düşmən tərəfində,  
Lap ucqarıda  
Bir procketor vardı,  
Dərhal qaraldı!  
Onun arxasında  
Keçdi bütün kənd!...  
Döyüşə hazır bir  
Vəziyyət aldıq  
Hücumu yüz faiz  
Gözlədik, artıq!  
Bütün gecəni  
Gözlədik düşməndən  
Gələn qüvvəni!  
Səhər açıldı,  
Bir xeyli məsləhət  
Məşvərət etdik.  
Ağır silahları  
Sərhədə çəkdik.  
Daha heç növbəni  
Dəyişmədik də.  
Evdə olanlara  
Xəbər göndərdik.  
Yığışdıq könüllü  
Ordu səfərbər!

Dedik döyüşək biz  
Ölenə qədər!  
"Öldü var, döndü yox!""  
Söylədi Vəfa:  
"Xocalının qanı  
Alınsın burda!  
İgid qardaşlarım,  
Ölüm də haqdır,  
Qisas da bilin!  
Qana qan alaq biz,  
Qoçaq, mərd olun!"  
Nə isə... Hazırlıq  
Gördük nə qədər?  
Axşam düşdü  
Baxdıq, qarşı tərəflər  
Susubdu, işiq da  
Yanmir sərbəsər!  
Düz bir həftə işiq  
Yanmadı orda!  
Nə deyim, vallah  
Anamdan olanı,  
Deyim ki, yəqin  
İnsan görməmişəm  
Bu qızı hünərdə!"

Kəndin kişiləri  
Mərəkələrdə,  
Həmişə Vəfəni  
Öyürdü ər tək,  
Bu qızı nümunə gətirirdilər  
Hərdən bir-birinə  
Tənə edərək.

Bir qız hünərini  
 Öyürdü onlar,  
 Kəndin qəhrəmanı  
 Deyirdi onlar...  
 Bəzən söylənilən  
 Tərifli sözlər  
 Tezçə yaddan çıxır,  
 Unudulur da!  
 Bir tale, bir ömür  
 Yaddan çıxarmı?  
 Nə deyim? Dünyada  
 Həqiqət varmı?  
 Kəndin qadınları,  
 Həm gəlinləri  
 Onun səliqəsi  
 Deyib yanırlar!  
 Vəfadan öyrəndik  
 Filan işləri  
 Deyərək, bu qızı  
 Tez-tez anırlar!  
 Bir gəlin danışdı  
 Bulaq başında,  
 Dedi: "Məhləmizdə  
 Beş-on uşaq var.  
 Hamısı bir yerə  
 Yiğilib hər gün  
 Vəfanı görməkçün  
 Toplanırdılar!  
 Bir gün uşağıma  
 Açıqlandım mən,  
 Dedim ki, soyuyur  
 Get iç, çayını!

Dedi: "Yox, əsgər qız  
 Keçməyib hələ!  
 Vətəni qorumaq üçün  
 Gedir o! Sən də  
 Çay-çay deyib  
 Qişqırma mənə!"  
 Doğrusu, mat qaldım,  
 Uşağı bir bax!  
 Uşaqlar da, demə,  
 Qiymət verəmiş?"  
 Bəli, uşaqların  
 Verdiyi qiymət  
 Böyük verdiyindən  
 Daha gözəlmüş!  
 Böyüklərdə həssəd  
 Olur çox zaman.  
 Uşaqsa, dumdur  
 Bir göl suyudur.  
 O gölə nə cürə  
 Düşürsə, əksin  
 Eləcə həkk olur,  
 Uşaq unutmur.  
 Yaxşı ki, unutqan  
 Deyil bu millət!  
 Hərdən olur, bəzən  
 Unudulur haqq.  
 Bəzən burulğana  
 Düşürük ruhən,  
 Sonradan ayılıb  
 Haqqı tapırıq.  
 Haqqa qranıtən  
 Heykəl tapırıq!

Nə deyim, gec olur  
 Həqiqi qiymət  
 Verilən ad-san da  
 Gec olur, fəqət!  
 Ad-sanı güdməyə  
 İnsanlar çox vaxt  
 Ad-sanın dalınca  
 Qaçmırlar da, heç.  
 Adı bəlli olan  
 İgidlər bəzən,  
 Adı çəkilməyi  
 Xoşlamırlar da,  
 Onlar əl-ayağa  
 Düşür o zaman,  
 O zaman ki, Vətən  
 Qalıbdı darda...  
 Vəfa da belə bir  
 Qəhrəman idi.  
 Sakit, düşüncəli  
 Bir insan idi!  
 Heç kəsin pisini  
 İstəmirdi o!  
 Heç kimdən bir kömək  
 Gözləmirdi o!  
 Hamının işinə  
 Yarayan idi!  
 Hər işin həllini  
 Arayan idi!

Nə deyim? Hərdən  
 Ağlı topuğunda  
 Olan adamlar,

Bəzən özünü çox  
 Ağılı sayar!  
 Bu müqəddəs yerdə,  
 Səngərlərdə də.  
 Belə "ağillilar"  
 Tapıldı, fəqət!  
 Biri də Vəfaya  
 Verdi məsləhət!  
 "A bacı, bura,  
 Bu səngər  
 Sənin yerin deyil!  
 Yazıqsan, çıx get,  
 Evdə rahat yat!  
 Ya da burda elə  
 Aşbazlıq et sən.  
 Bala, güllə dəyər,  
 Vallah, olərsən!  
 Sənin nə işin var  
 O vuruşlarda?  
 Nə olsun bu torpaq  
 Qalıbdı darda? "  
 Vəfa güldü ona  
 Elə oradaca  
 Verdi cavabını.  
 Dedi: "Ay qaşa,  
 Mən tək qadın cildində  
 Ərlər ərənlər,  
 Bil ki, dar ayaqda  
 Əsl iş görər!  
 Sən tək kişi cildli  
 Tülkürlər, qaçar!"  
 Utanmaz-utanmaz

İrişdi "qağa".  
 Dedi: "Zarafat etmə,  
 Düşmən gəlsə, əgər,  
 Qaçacam, qalacaq boş  
 Qazdığın bu səngər!"  
 Vəfa qəh-qəh çəkib  
 Güldü ürəkdən,  
 Bu cılız,  
 Günüçül,  
 Yaziq gədaya!  
 Təəssüflər olsun,  
 Cox vaxt da elə  
 Bu gədalar verir  
 Bizi fənaya!

Oturub "üç gül" ün  
 Yasdı daşında,  
 Vəfa dərin-dərin  
 Xəyalalı dalmış.  
 Körpəliyi gəlir  
 Gözü öünüə:  
 O xoşbəxt həyatdan  
 İndi nə qalmış?  
 Nə ana, nə onun  
 Laylaları var!  
 Nə həzin nəğməsi,  
 Nə incə səsi!  
 Nə də gözəl-gözəl,  
 Nazlı balalar...  
 Atam saz çalardı,  
 Gözlərini yumub  
 Oxusa, pəsdən,

Göydəki quşlar da  
 Qanad salardı.  
 Axarlı, baxarlı  
 Bir bağça, bir ev  
 Dolub, boşalardı  
 Qonaqlar ilə!  
 Bu evdə hər uşaq  
 Bir istedaddı,  
 Məktəb öyünərdi  
 Uşaqlar ilə!  
 Vətənin üstünə  
 Gələn təlatüm  
 Birinci elə bil  
 Bu evə gəlmış!  
 O xoşbəxt günləri  
 İndi Vəfaya,  
 Şirin yuxulara  
 Bənzəyən keçmiş!

Bir dəfə atamın  
 Gözəl bir dostu,  
 Həm Türkün, türklüyün  
 Azman şairi!  
 Azəri yurdunun  
 Fəxri, vüqarı!  
 Hüseyn Arif də  
 Bizdə qonaqdı.  
 Bu qonaq bir elə  
 Şərəf idisə,  
 Bir evə nə qədər  
 Vüqar gətirdi!  
 Bütün el axışdı

Onu görməyə!  
 Atam Damcılida  
 Ziyaft verdi!  
 Bu əziz qonağın  
 Şəninə o gün  
 Otlar, ağaclar da  
 Səcdəyə durdu!  
 Daşlar da, elə bil  
 Canlı idilər!  
 Şairin şəninə  
 Bədə içildi!  
 Özünə tərifli  
 Sözlər deyildi!  
 Onda dağ da sanki  
 Bir insan idi,  
 Qaya da, elə bil  
 Cansız deyildi!

Vəfanın bacısı  
 Şer yazırıdı,  
 Şair onu görmək  
 Üçün gəlmişdi!...  
 Bəli, uca olur  
 Dahilər, hər an  
 Dahiliyi qədər  
 Sadə bu insan!  
 Şera, sənətə  
 Olan marağrı  
 Ona güc gəlmişdi!  
 "A Dəmirçi, söylə,  
 Gətirdiyin şeri  
 Yazan nəyindi?"

Atam demişdi ki,  
 Üçüncü qızım  
 "Elə şey olmaz!  
 Belə müdrik sözü  
 Uşaq yazammaz!  
 Bir gətir görüm  
 Onu sən hələ!"  
 Sonra dəyişmişdi  
 Fikrini şair:  
 "Qışda mən gələcəm  
 O tərəflərə,  
 Sizə də gələrəm!  
 Əhdinə sadiq bir  
 İnsan idi o!  
 Dedi və geldi!  
 Bir evə bir şərəf  
 Bəxş elədi o!  
 Özünü qəlbərə  
 Nəqş elədi o!"

Vəfanın atası  
 Bir sənətkardı.  
 Ağaca, qurucu  
 Taxtaya bəzən  
 Vurdugu naxışlar  
 Sanki bahardı!  
 Hami alqış deyir  
 Bu ustalığa!  
 Bu insan, çox sadə  
 Rahat insandi.  
 Bunu yaratmışam!  
 Onu qurmuşam!

Demədi, güvəndi  
 Sənətə, ömrə!  
 Elə bir insan ki,  
 Tabedi əmṛə!  
 Tanrısından gələn  
 Hər bir əzaba  
 Dözdü kişi kimi  
 Dözdü atamız!  
 Lakin Vəfasızlıq  
 İncidir onu!  
 Taleyin onunla  
 Bu sərt oyunu!  
 Əydi bircə ildə,  
 Əydi demərəm  
 İncidi həyatdan,  
 Küsdürdü tamam!  
 Bu ömrü başqa cür  
 Yaşayır atam!  
 Düzdü, Şükr Allah'a!  
 Balaları var.  
 Balanın balası  
 Nəvə, şirin bar!  
 Lakin bir həqiqət  
 Var ki, dəyişməz.  
 Dağın ətəyində  
 Gülsə də bahar.  
 Başına qar yağsa,  
 Qardı elə qar!  
 Atamın ürəyi  
 İncədən incə,  
 Tanrım ömrə versin,  
 Öz istəyincə!

Vəfanın bacısı  
 Birjurnalıst ki,  
 Sözdən naxış salar  
 Söyüն üzünə!  
 Xəbəri eşidib  
 Gəlmışdı kəndə!  
 Gördü kənddə hər şey  
 Yerli yerində!  
 Qərargah, könüllü  
 Əsgərlər səf-səf  
 Özünümüdafə təşkil olunub,  
 Səngərlər qazılıb,  
 Hardan-haraya?  
 Dedi yazacağam  
 Mən bu hünəri!  
 Mənim igid bacım,  
 Sən qəhrəmansan!  
 Qoy bilsin Vətənin  
 Tanısın səni!  
 Qımışdı yavaşca  
 Bir az əsəbi,  
 Dedi: "Yazmaq keçir  
 Könlündən ağər,  
 Yaz, qoy fərəhlənsin,  
 Könüllü əsgər,  
 Mənəsə, toxunma  
 Yoxsa, gülərlər,  
 Deyərlər ki, yazdı  
 Öz bacısından.  
 Sənə nə lazımdır  
 Vətən, ya ad-san?"  
 Sakitcə başını

Buladı bacım,  
Sözdən can tonqalı  
Qaladı bacım!  
Radioda gözəl bir  
Veriliş oldu.  
Hamidan danışdı  
Jurnalist bacım,  
Təkcə bacısından  
Deyə bilmədi!  
Yaman kövrəlmışdı  
Niyə, bilmədi?  
Bəzən insan duyur  
Nəyisə, fövqəl!  
Bəlkə duymuşdu, o  
Könül sazında  
Qəmlə köklənəcək  
O günü, əvvəl?  
Nə deyim? Fərmanı  
Yaradan verir!  
Həyatda, hərə bir  
İmtahan verir!  
Həqiqi imtahan  
Vermişdi bacım!  
Ər tək sinəsini  
Gərmişdi bacım!

\*\*\*

Yaxşı səsi vardı  
Vəfanın, hərdən,  
Məktəbdə tədbirmi,  
Ya bir bayrammı?  
Olanda, yalvarıb  
Oxudardılar, hökmən!  
Vəfa da yandırıar,

Yanardı, qəlbən!  
Bu səsə vurulub,  
Valeh olmamaq,  
Nə deyim? Duyğusuz  
Uansız bir yarpaq,  
Titrəyib düşərdi  
Budaqdan, inan!  
O ki qaldı, canlı  
İnsan olasan!  
Hərdənbir səngərin  
Səssizliyində  
Zülmə edərdi,  
Vəfa öz-özünə.  
Məktəb illərini  
Ya da salardı...  
Mühəribə onu  
Hər şeydən etdi.  
Vəfa qəbulə yox,  
Döyüşə getdi!  
Sənədini verib  
Universitetə,  
Təzəcə dönmüşdü.  
Vəfa elinə.  
Gördü el də, batıb  
Qəmə, kədərə!  
Atıb imtahani,  
Gəldi səngərə:  
"Diplom Vətən qorunur!"...  
Dedi bir kərə.

Torpağa tökülsə  
İgidin qanı,

Qərənfil bitirir,  
 Lalə bitirir -  
 Çox qədirbiləndir  
 Bu Ana Torpaq!  
 Qanın töhfəsini  
 Bizə yetirir!  
 İnsanlarsa, çox vaxt  
 Görülən işi  
 Danır bilə-bilə,  
 Əmək itirir!  
 Kaş, əmək çəkənin  
 Verilə haqqı!  
 Öz qədərindəcə  
 Görülə haqqı!  
 Heç kəsin əməyi  
 Getməsin hədər,  
 Kaş, hərə özünü  
 Olduğu qədər,  
 Görünə dünyada  
 Qala əbədi.  
 Halal qiymətinin  
 Ala əbədi!

Vəfa uşaqlıqdan  
 Xatalı idi!  
 Tanrıdan vergili  
 Butanı idi!  
 Ayırmırdı heç vaxt  
 Yadi doğmadan  
 Deyirdi ki:  
 "Eyni yaranıb insan.  
 Hamının halına

Yanmaq gərəkdi!  
 Müsəlmanı qardaş  
 Sanmaq gərəkdi!  
 Dünya bəşəriyyət  
 Xəlq olan gündən.  
 İnsan xeyir işə  
 Can atıb, daim  
 Dünyani yaxşılıq  
 Xilas edəcək!  
 Bu şərdən, möhnətdən,  
 Qara qüvvədən!  
 Bəşər azad olsa,  
 Gülüstan olar!  
 Yaşayış daha xoş  
 Firavan olar!  
 Qəlbindən Tanrıya  
 Yol olan insan!  
 Rəhmi səxavəti  
 Bal olan insan,  
 Ölмeyir dünyada  
 Qalır əbədi!  
 Parlaq bir qələbə  
 Çalır, əbədi!  
 Mənim həsrətim də  
 O qələbədir!  
 Qəlbim duyur nəsə?  
 Çox qəribədir?  
 Elə bilirəm ki,  
 Gələcək bir gün,  
 Mələk tək Göylərdən  
 Enəcək bir gün!  
 Qardaşlıq deyərək,

Bütün dünyani  
Özünün qəlbiyələ  
Yenəcək, bir gün"

İndi nə Vəfa var,  
Nə odlu qəlb!  
Döyünmür: "Vətənim,  
Elim!" - deyərək  
Sağ olsun "Atəşkəs!"  
Yaradan kişi!  
Ölümələr, qırğınlar  
Dayanıb, gerçək!  
Lakin oba-oba  
Alınan yurdalar,  
Bu gün də, göz yolda  
Bir xıffət çəkir,  
Düşmən tapdağında  
Olan torpağım.  
O bir Allah bilir  
Nə zillət çəkir?!

Yaralı qəlbimin  
Soyumur odu!  
Mənim igidimin  
Söylə, bəs nədən?  
Birçə dəfə olsun  
Çekilmir adı?  
Qoy bilsin, eşitsin  
Mənim Torpağım!  
Pozulan zamanda,  
Büsət, növraqım,  
Bir igid bu qədər  
Cəfa çəkibdir!

Vətən dar ayaqda  
Olan zamanda,  
Birinci qeyrəti  
Vəfa çəkibdi!

Vətən Vətən olur  
İgidləriylə!  
İgid ad qazanır  
Öz hünəriylə!  
Bu sözü demərəm,  
Şahid olmasa!  
İgidlik yaranmır  
İgid olmasa!  
Bütöv bir el mənim  
Şahidim bu gün!  
Qoy, rahat uyunsun  
İgidim bu gün!  
Ürəyi, eşqiylə  
Vətən sevənim...  
Onun sevgisinə  
Siz də güvənin!  
Bu sevgi, ellərə  
Çatan sevgidi!  
Vətən boyda qəlbə  
Yatan sevgidi!  
Göylər Yer üzünə  
Çökəməsin deyə,  
Çiynini dayaq tək,  
Tutan sevgidi!  
Köksünün tutumu  
Dünya qədərdi!  
Dünyavi bir eşqə

O, səfərbərdi!  
 Qoy bilsin, eşitsin  
 Qara qüvvələr!  
 Tutduğu bəd işlər  
 Hamısı hədər!  
 Vəfa qalib kimi  
 Yaşadı ömrü!  
 O qalib adına  
 Bir mücdə gülər!  
 Onun varlığı da,  
 Ruhu da qalib!  
 Mən çox inanıram,  
 Həmin gün gələr!  
 O qalib adına  
 Bir mücdə gülər!

23.07.2002

**GÜLLƏLƏNMİŞLƏR**

(X.Natəvanın, Ü.Hacıbəyovun və Bülbülün ermənilər tərəfindən güllənləmiş büstlərinə baxarkən)  
 "Gözündən gullə dəysin!"  
 "Ürəyinə gullə dəysin!"

(El deyimi)

**P R O L O Q**

Atalar gülləni tanımişdilar,  
 Odur ki, gülləylə yanmışdilar.  
 Gullənin qorxusu, vəhməsi vardı...

\* \* \*

Nənəmin taxtadan təknəsi vardi -  
 Çörəkdən keçərdi, qandan keçərdi,  
 Sərvətdən keçərdi, candan keçərdi,  
 Babalar qeyrəti, adı keçməzdi,  
 Yaxını keçərdi, yadi keçməzdi.  
 El namus üstündə məhvə gedərdi,  
 Bir idi nisgili, bir idi dərdi...

\* \* \*

...Qaraca torpağa, quruca ota,  
 Tökülən yarpağa, alışan oda,  
 Anaya, vətənə, məsum körpəyə,  
 Qurana, saf suya, dağa, çörəyə,  
 Pak bilər, and içər, əhd edərdilər,  
 Dərdi məhəbbətlə əridərdilər.

Ocağa, torpağa bir sevgi vardi,  
Bunlar Vətənimçün atributlardı!

Bir vaxt eşitdiyim deyimlər məni,  
Bir belə yerimdən oynatmadı heç,  
Ürəyimi ovub, gözümü töküb,  
Qəlbimi, qanımı qaynatmadı heç.  
Gördüm gözlərimi aldı güllələr,  
Məni dərd-möhənətə saldı güllələr.  
Güllə - gözdən keçib, ürəkdən keçib,  
Güllə - qəlbdən keçib, kürəkdən keçib.  
Güllə - xalqın şöhrət, şanına dəyiib,  
Güllə - bütün xalqın canına dəyiib.  
Güllə - simasızlıq nümunəsidir,  
Güllə - bir nahaqqın "qisas!" səsidi!  
Güllə - nadanlığın təntənəsidir,  
Güllə - insanlığın faciəsidir!

Görən Üzeyir bəy özü bildimi?  
Yazdığı musiqi dünyaya hakim!  
Təkcə "Uvertüra" bəs edərdi ki,  
Deyəm, bu bizlərik, söylə bəs siz kim?

Xan qızı Natəvan gözləri dolmuş,  
Elə bil ki, məndən imdad istədi,  
Şuşa, Cıdır düzü getmişdi əldən,  
Söylə, bu büstlərin günahı nəydi?  
Aldın torpağımı amansız yağı,  
Unudardım mənə çəkdiyin dağı.  
İndi bu işinə nə deyim sənin?  
Yanır od içində ruhum, bədənim!  
İnsanın günahı bağışlanar da,  
Bu günah bir səhvin nəticəsisə...  
Bu nə günah oldu, nə də dərd oldu,

Sanki, Götərmiş Götərmiş  
Göy boşaldı, dəryalar doldu.  
Özü-özlüyündə tarixi bir dərd,  
Bu dərdi çəkməyə dağlar gərəkdi,  
Nə uşaq, nə ahil, nə mərd, nə cavan,  
Bunun qarşısını ala bilmədi!...  
Bir gəda saymadı ulu milləti,  
Güllələndi xalqın mənəviyyatı.

Bülbül, ana yurdun əziz övladı,  
Sənə şöhrətin də kömək olmadı?  
Bəlkə faciəni bilmədi xalqın,  
Susdu eşqin, sözün, səsin, fəryadın?  
Sənə gözündənmi güllələdilər?  
Xalqı dözümdənmi güllələdilər?  
Nədir bu büstlərin, nədir günahı?  
Barı yerdə qoyma Tanrıım bu ahı!

Heykəl sükut edir, ürəyim üsyan!  
Ey "yan"lar ölkəsi! Sən də alış-yan!  
Bir belə dəhşəti tarix götürməz!  
Yox! İnsan bu qədər xainlik bilməz!  
Niyə naqışlıklar aldadır səni?  
Vətənin şeytanlar, şərlər vətəni!  
Hələ çox sevinmə, dünyanın şəri,  
Tanrı yaratdığı fövqələbəşəri

Nahaqqın əliylə heç vaxt itirməz!  
Daş öz nüvəsinə çəkir gövhəri,  
Sular çırpınsa da, onu götürməz.  
Hamının ağzında tikə güdərsən,  
Anadan olanı şər oğlu, şərsəni!  
Kafş! Torpağında hələ dolan gəz!  
Günəşini buludlar gizləyə bilməz!  
Bu Odlar yurdudur, odlar diyarı,  
Yeyib-talasan da azalmaz varı!

Tutduğun torpaqlar geri alınar,  
Mənim yurdumun da haqqı bilinər!  
Xan qızı Natəvan, Üzeyir, Bülbül,  
Bir əsrin bir əsrə sorağıdır, bil!  
Yassar! Tapdadığın o qara torpaq,  
Qədim Azərbaycan torpağıdır, bil!

Xurşud Banu! Səni doğma yurdunda  
Niyə gülлəldi bu dini tərsələr!  
Ata ocağından didərgin ruhun,  
Qarabağ haqqını çağırar, səslər!  
Çaşib tariximiz bu gün öündə,  
Çaşdırıb bizləri bu acnakəslər!  
Bəlkə bir igidim hucum günümüzdə,  
Bütün dünyaları çağırar, səslər?  
Gəlsin, Yer də, Goy də həycana gəlsin,  
Barı, dünya baxıb, imana gəlsin  
Bu sırr məkanında, şər bazarında,  
Şəxsiyyət satılır, hər bazarında!  
İnsanın varlığı heçə enibdir,  
Enib, gözgörəsi necə enibdir?!

Kar-kağız insandan qiymətli olub,  
Qarğalar şahindən cürətli olub!  
Dağlar, daşlar mumdan yumşaq olublar,  
Liderlər, titanlar uşaq olublar!  
Yenilir yenilməz gərənəklərim,  
Qarışqaya dönür şir biləklərim!  
Poladı ot kimi biçmək olarmış?  
Keçilməz dəryanı keçmək olarmış?  
Aləmə heyrətdə yarandı insan,  
Bu gün insan qoyur aləmi heyran.  
Şər başı üstündə insan oğlunun,  
İnsanı insandan bu gün qoruyun!  
Amanı gəlsinlər Goydə fələklər,

Ta ki, başa çata yerdə diləklər.

### E P İ L O Q

Nədir bu mütilik, nədir, İlahi?  
Bir vətən üç şəxsin olmur pənahı?  
Bəs mənim haqqımı kim tələb etsin?  
Yoxsa ki, varlığım əlimdən getsin?  
Bəşəri susduran atalət nədir?  
Varımız, yoxumuz əlimdən gedir.  
Axı, bu torpağın öz sahibi var!  
Dağın zirvəsi var, yerin dibi var!  
Göllərim, göllərim elindir axı,  
Bu şirin dillərim elindir axı.  
Dəryanın sərvəti elin malıdır.  
Şeiri, sənəti elin malıdır.  
Niyə buna sahib çıxan olmasın?  
Mənim gülüstanım, Yarəb, solmasın!  
Mənim gözüm qanlı yaşıla dolmasın?  
Elin gülüstəni viran qalmasın!  
Mənəvi varlığım olub nişangah,  
Bu xalqa kömək ol, kömək ol, Allah!

## 20 YANVAR

(1990-ci ildə rus-erməni hərbi birləşmələrinin təcavüzü  
nəticəsində canları fəda etmiş Bakı şəhidlərinin  
xatirəsinə ithaf edirəm)

### PROLOQ

Tale imkan versə, qismət yar olsa,  
Vətənim təzədən bəxtiyar olsa,  
Bu dərdim ellərə çatıb, car olsa,  
Sınan arzulardan yazacağam mən,  
O yanıqlı tardan yazacağam mən!

İnsan qırğınıını törətdi insan,  
"Lay duvar igidlər" köçdü dünyadan,  
Qırmızı laləyə döndü qızıl qan,  
Qişdakı bahardan yazacağam mən,  
Qərənfil yollardan yazacağam mən!

Mızrab telə dəydi, tel yanıb getdi,  
Ürək ağrı dedi, dil yanıb getdi,  
Oğul nakam öldürdü, el yanıb getdi,  
Gördüüm ah-zardan yazacağam mən!  
O qəmdən-qübərdən yazacağam mən!

Körpələr çiçək tək soldu, ağladım,  
Ataların gözü dolu, ağladım,  
Analar saçını yoldu, ağladım,  
Qəfil intizardan yazacağam mən,  
Çəkilən ahlardan yazacağam mən!

Zərəngiz, dərdini dərindən demə,  
Düşmənim üzədədi, sərindən demə,  
Qan gedir gullələr yerindən demə!  
Gullədə zəhərdən yazacağam mən,  
Bu gündən, səhərdən yazacağam mən!

Bir qara gün gəldi  
Yurdumun üstə!  
Neçə dərd qalandı  
Dərdimin üstə!  
"Topxana qırıldı!" -  
El dad edirdi!  
Qaçqın, didərginlər  
Fəryad edirdi!  
Demə, bundan güclü  
Bir dərd də varmış,  
Gəlirmiş günahsız  
Xalqın üstünə!  
Qafalarda qəzəb,  
Ürəklərdə kin,  
Demə yol gəlirmiş  
Bu qara günə?  
Yurdumuzu qətlə  
Yetirmək üçün,  
Mənfur siyasətin  
Bitirmək üçün,  
Namərd qəsdimizə,  
Girilmiş gizli!  
Düşmən iş görürmüş,  
Qəsdli-qərəzli!  
Şəhər fəğan edir,  
Yollar bağırır!

Ağaclar bağırrı!  
 Kollar bağırrı!  
 Bədənimdə qanım  
 Tərsinə axır,  
 Ürək guppultuyla  
 Köksümdən çıxır!  
 Daşmı yağıdı Göydən  
 Ay Allah, nədir?  
 Bu sürək təkərlər  
 Hayana gedir?  
 Bakı təlatüməndə,  
 Bakı dərddədir,  
 Varlığım, ay Allah,  
 Əlimdən gedir!  
 Yoxmu bir saxlayan  
 Qoşun-ləşkəri?  
 Gənclərin hikkəsi  
 Candan içəri!  
 "Öldü var, döndü yox!"  
 Bağışlamarıq!  
 Qoy dünya bilsin ki,  
 "Bizlər də varıq!"  
 Əl-ələ tutuşub,  
 Cavanlar həmən,  
 Deyirlər: "Tank keçməz  
 Yox, üstümüzdən!  
 O bizim "ölkənin"  
 Tanklarırsa,  
 Sovet qanunları  
 Şüarıdırısa?  
 O bizi öldürməz,  
 Əzməz, heç zaman!..."

Qırıldı gənclərim,  
 Qırıldı, aman!!!  
 Gəncləri qanına  
 Qəltən etdilər!  
 Etdilər, etdilər,  
 Yaman etdilər!  
 Nə soruşan oldu,  
 Nə bilən oldu?  
 Olmuş olacaqdı  
 Bu dünən oldu!  
 Mənim cavanları  
 Şəhid oldular!  
 Səkilər, küçələr  
 Qanla doldular!

Yamandı oğulun,  
 Mərdin ölümü!  
 Unutmadı xalqım,  
 Dağı, zülümü!  
 Qəlbindəki dərdi  
 Ağladı bu xalq,  
 Qırx gün oğul yası  
 Saxladı, bu xalq!  
 Qırx gün xalqın dili  
 Bayatı ötdü!  
 Qırx gün Azərbaycan

Qətlə yas tutdu!  
 Qırx gün əli-qolu  
 Sustaldı xalqın,  
 Təkcə haqq sədası  
 Ucaldı xalqın!  
 Üşyan eylədi xalq

Bu haqsızlığa!  
Kimi çadır qurdı  
Keçdi achiğa.  
Bu da bir aksiya,  
Bu da bir üşyan!  
Doldu qoşun ilə  
Dörd tərəf, dörd yan!  
Qoşun içində xalq  
Mərdanə gəzdi,  
Gözgörəsi, bu xalq  
Hər dərdə dözdü!

Düşmən iş görürdü  
Qəsdli-qərəzli!  
Hara üz tutduqsa,  
Qovdular bizi!  
Eşitmədi nadan  
Məmurlar sözü!  
Qərarlar verildi  
Hey gizli-gizli!  
Biri taxtdan düşdü,  
Getdi, gəndi!  
Biri təzə gəldi,  
Dedik yenidi!

Olmadı yenə də  
Bir dərdə yanan!  
Olmadı bu xalqın  
Halını qanan!  
Xalq özü dərdini  
İçində çəkdi!  
Asfalt yollara da  
Qərənfil "əkdi"!

Qərənfil, İlahi,  
Dərdə şərikmiş?  
Qərənfilin işi  
Həqiqi işmiş.  
Qərənfil bu qana  
İlk ünvan oldu!  
Şəhidi bacı tək  
Ağlayan oldu!  
Ağladı bacı tək,  
Qardaşa bu gül!  
Yazıldı tarixə,  
Yaddaşa bu gül!

Aylarla bu gülü  
Bəsləyən insan!  
Hər işimə yetər,  
Bəs deyən insan!  
İndi bəs nə üçün  
Tökür yollara?  
Binaya, ağaca,  
Yaşıl kollara?...  
O qədər qərənfil

"Calanmışdır" ki!  
Məzarlar üstünə  
Qalanmışdır ki!  
Bu, təskin edirdi  
Xalqı, elə bil,  
Yolboyu "Xalçalar"  
Tamam qərənfil!  
Qərənfil ikinci  
Qan oldu xalqa,  
Şərəf oldu xalqa,

Şan oldu xalqa!  
Qərənfil dastamı  
Yazılısa cild-cild,  
Nə tərif, nə təsvir  
Qurtaran deyil!  
Şəhid məzarları  
Üstə qərənfil,  
Ağladı bacı tək  
Şəhidi bu gül!

Analar nişançün  
Xonça tutarlar!  
Analar gəlinçün  
Yola çıxarlar!  
Ay Allah!  
Analar yağıbdı Göydən?  
Əlləri xonçalı,  
Başı qaralı?!  
Yollara nə qədər  
Ana çıxıbdır,

Analar hüzünlü  
Günə çıxıbdır!  
Ana ağı deyir,  
Ana saç yolur,  
Ana bənövşə tək  
Saralır, solur!  
Yüz otuz iki oğul!  
Ana ah deyir.  
Yerdə qalmayacaq  
Bu günah deyir!  
Sovet qanunları  
"Uca" taxtında,

Sovet qanunları  
Ayaq altında!  
Qarbaçov qaniçən  
Yazov cəlladdı!  
Bu xalqın məhvini  
Kim imza atdı?  
Alar qisasımı  
Cənabım Allah!  
Bakatin, Girenko  
Hökümüzə günah!  
Primakov aldatdı  
Xalqı başabaş,  
Dedi ki, gözlənmir  
Bakıda savaş!...  
Zəkalar arxayı  
İşdən çəkildi,  
"Ağalar", məmurlar  
Getdi, əkildi!  
Tənha qaldı xalqım  
Zülüm öündə!

Dünya cavabdehdir,  
Elim öündə!  
Baki haray çəkdi,  
Kar oldu dünya,  
Həmişə yamanla  
Var oldu dünya!  
Pisin qulağını  
Çəkmədi qəti,  
Yamana yaxşılıq  
Oldu adəti!  
Qərbin, BMT-nin  
Səsi gəlmədi,  
Neçə qətnaməsi

Eşidilmədi!...  
 Gördü dəhşətləri  
 Susdu, dinmədi!  
 Halalca haqqımız  
 Yox, bilinmədi!  
 Bu qara ləkələr  
 Heç silinmədi!

Dünyanın dərdini  
 Çəkərdi xalqım,  
 Yaxşılıq toxumu  
 Əkərdi xalqım!  
 Gahdan Vyetnamda,  
 Kampuçiyada,  
 Gah da Banqladeşdə  
 Ya da Kubada  
 Olan müharibə

Bəlliyydi bizə,  
 Dəstək də verirdik  
 Həməsrimizə.  
 Lakin, mənim xalqım  
 Öyümədi heç!  
 Haqqı haqq yerində  
 Deyilmədi heç!

Bir qara vahimə,  
 Bir qara zülmət!  
 Bir qara təlatüm,  
 Bir qara vəhşət!...  
 Zülmət gecədəki  
 Azğınliga bax!  
 Özünü itirmir,  
 İtirmir bu xalq!

Buynuzlu tankların  
 Üstünə cumur,  
 Tırtılı çırpılır -  
 Gözünü yumur!  
 Haqq! Azadlıq! - deyə  
 Döyüñür bu xalq!  
 Qəhrəmanlarıyla  
 Öyünür bu xalq!  
 Tanrıdan xəbərsiz  
 Düşmən iş görür,  
 İgidlik Yer ilə,  
 Göylə ölçülür!  
 Yetmiş il qəfəsdə  
 Olan milləti,  
 Mərdliyi qanında  
 Qalan milləti,

Məğlub etmək olmaz!  
 Talamaq olar!  
 Torpağını qanla  
 Sulamaq olar!  
 Qaniq itlər kimi,  
 Quduz köpək tək,  
 Axan al qanını  
 Yalamaq olar!  
 Bir xalqı qanına  
 Boyadı "qatıl!"  
 Aldı öz üstünə  
 Bu adı "qatıl!"  
 Günahsız xalqına  
 Günah yaxıldı!  
 Ay Allah! Neçə ev  
 Uçdu, yıxıldı!  
 Neçə ev oğulsuz,

Gərəksiz qaldı!  
Neçə körpə yetim  
Köməksiz qaldı!  
Neçə gəlin ərsiz,  
Bəzəksiz qaldı!  
Analar oğulsuz,  
Çörəksiz qaldı!  
Atalar yurdçusuz,  
Dirəksiz qaldı!  
Yurdlar uçuruldu,  
Özülsüz qaldı!

Bu nə qan gölündür,  
Nədir, İlahi?  
Nəydi bu millətin,  
Nəydi günahı?  
Sahibsiz papaqlar  
Tökülüb yerə?  
Qərənfil döşənib,  
Adı mərmərə?  
Bu yerə, palçıqə,  
Otluğa nədən?  
Bu qədər su töküb  
Yuyublar görən?  
Qatıl! Günahını  
Gizlətmək istər!  
O qara gecədən  
Doğulan səhər...  
Həm şərəf, həm şöhrət,  
Şan günümüzzdür!  
Bizim ad günümüz,  
San günümüzzdür!  
Unudulmuş xalqı  
Yaşatdı bu gün!

Düşmənimi qat-qat  
Alçaldı bu gün!  
Bu gün birliyimiz  
Aşkara çıxdı!  
Bu gün diriliyimiz  
Aşkara çıxdı!  
Bu günlə ellərə  
Tanındı adım!  
Bu günlə bir dünya  
Şöhrət yaşadım!  
Bu günlə bir ömür

Fəxr daşdım!  
Mənim doğum günüm  
Bu gündür, bilin!  
Bütün doğumlardan  
Üstündür bilin!  
Bu gün şöhrətimə  
Şöhrət qalandı!  
Bu gün tariximə  
Qüdrət calandı!  
Bu günlə başladı  
İstiqlalımız!  
Bu günlə yaşadı  
Hər məlalımız! -  
20 Yanvar xalqın  
Haqqı savaşıdır!  
18 Mart xalqın  
Qan yaddasıdır!  
Yadımıza düşür,  
Yaddan çıxanlar!  
Bu gün xatırlanır,  
Unudulanlar!

## E P İ L O Q

Demə yaddan çıxar  
"20 Yanvar"!

Qoca tarix kimi,  
Bir arxası var!

Haqqın arxasında  
Haqdır havadar!  
Zaman özü haqqı

Sevər, yaşadər!  
Bir xalq məhvə gedər  
O zaman, yəqin,  
Özü tarixini  
Qura bilməsin!  
Əsrlər yaşayıb,

Mənim millətim!  
Zamana yoldaşdır,  
Adım, şöhrətim!  
Vaxt olar düşməni  
Yenər qüdrətim!  
Bir haqq sorağıyla  
Dinər qüdrətim!  
Dolanar qüdrətim,  
Dönər qüdrətim!  
O gün yaxındadır  
Gələcək, bilin!  
Yurdumun sabahı  
Güləcək, bilin!

(son)

## YANARAM SÜLEYMAN

(əziz Məlahətə təsəlli)

## ATA:

Oğul, belimi sindırma, oğul!  
Oğul, atanı yandırma, oğul!  
Can oğul, fəxrimi aparma mənim,  
Yaramın közünü qoparma mənim!  
Boyum bərabəri, can oğul getmə,  
Cəfəkeş atanı bağrıqan etmə!  
Hünərim, hörmətim sənə bağlıdır,  
Əzəldən atanın qəlbə dağlıdır.  
Başımın vüqarı, tacı can oğul,  
Fəğan edir, ana, bacı, can oğul.  
Yanaram Süleyman, bu ada sənsiz!  
De, necə yaşayım dünyada sənsiz!

## ANA:

Oğul, anan qurban yoluna, getmə!  
Oğul, bax sağına, soluna getmə!  
Oğul, cavan canın başımın tacı,  
Olaram üzünü görmək möhtaci.  
Qoy baxım doyunca kaman qaşına,  
Bu yazıq ananı çevir başına!  
O gözəl üzünü görməsəm bir gün,  
Ömrüm qaralara bürünər bütün!  
Üç igid daldası enli kürəyin.  
O şirin dillərin, yumşaq ürəyin  
Axırda dadına yetmədi, oğul?  
Ağrin ürəyimdən getmədi, oğul!  
Oğul, bax gözümüzdən axan yaşıma,

Oğul, bax ağlayan tək qardaşına!  
Yanaram Süleyman, bu ada sənsiz!  
De, necə yaşayım dünyada sənsiz?

## QARDAŞ:

Qardaşın yoluna qurban, ay qardaş!  
Ayrılır canımdan, bil, can ay qardaş!  
Yaralarına qardaşın qurban,  
Getmə gözümüzdən, can qardaş, aman!  
Dərdli ürəyimi oyma, can qardaş!  
Arxamı arxasız qoyma, can qardaş!  
Sadağa verərəm yolunda başı,  
Köməksiz qoyarmı qardaş qardaşı?  
O zalim əcili qov, aman qardaş!  
Getmə gözlərimdən, getmə can qardaş!  
Yanaram Süleyman, bu ada sənsiz,  
De, necə yaşayım dünyada sənsiz?

## BACI:

Qardaş, köynəyinin yaxası qandı,  
Qardaş, bir aylı gör bu nə tufandı!  
Gedən yoluna qurban, ay qardaş,  
Axma gəl belə, get yavaş-yavaş!  
Yumma gözlərini, baxma yad kimi,  
Uçma quş kimi, getmə od kimi!  
Bir bax halına yanan bacına,  
Sorus dərdi nə, gör əlacı nə?  
Bağrımın başı köz oldu, qardaş!

## II

"Ölüm!" nə yaman söz oldu, qardaş?  
Şahənşah canına bacın sadağa,  
Qardaş, gözümüzdən getmə irağa!

Axır zamanındı, gəl görüm səni,  
Amandı odlara yandırma məni!  
Təxti-Süleyman tək adına qurban!  
Ürəyimdə yanar oduna qurban!  
Süleyman deyəndə canım od aldı,  
Canım əziz qardaş, səndən nə qaldı?  
Ağlaram, dünyaya edərəm üşyan!  
Yaralı canına ürəyim qurban!  
Yanaram, Süleyman, bu ada sənsiz  
De, necə yaşaram, dünyada sənsiz.

## KİÇİK BACI:

Körpə bacını da bir eşit, qardaş,  
Gedirsən haqq yola, get yavaş-yavaş!  
Uzağa salma gəl qəbrini, aman!  
Alma əlimdən səbrimi, aman!  
Məzarın üstünə gullər əkərəm!  
Gözümüzdən od kimi yaşlar tökərəm!  
Can qardaş, yatdığını torpağa qurban!  
Bu canım yolunda sadağa, qurban!  
Ömrünə-gününə qurban olaram,  
Bir can de qardaş, yüz can olaram!  
Ağzımın bal dadan tamisan, qardaş,  
Sən məndən ötəri hamisan, qardaş!  
Xətrimi necə də əziz tutardın,  
Can qardaş, səbrimi aldın apardın!  
Yanaram, Süleyman, bu ada sənsiz,  
De, necə yaşayım dünyada sənsiz?

## SÜLEYMANDAN

**ATAYA:**

Muradım gözümdə qaldı, can ata!  
 Demədi adıma öz balam "ata!",  
 Dörd aydı qeydimə qalmışdin mənim,  
 Toy edib, könlümü almışdin mənim.  
 Bilmirəm ömrümü fələk qarğadı?  
 Yoxxa, nəzər kəsdi, qədər budadı?  
 Anama söylə ki, çox yas qurmasın,  
 Könlümün quşunu çox uçurmasın.  
 Qardaşım böyüyüb, yerim alacaq.  
 Sənə də, ona da həyan olacaq!  
 Neyləyim, taleyim belədi ata,  
 Demə ki, düşmənim elədi ata!  
 Hayif, cavan canım fənaya getdi,  
 Dərdi-qəmim ata, anaya getdi!

**ANAYA:**

Ana qurban olum, ana amandı!  
 Ana, gəl ayrılaq, axır zamandı!  
 Əzəldən yazım yazılıdı belə,  
 Verdiyin südü, gəl halal eylə!  
 Oğluna baxmaqla ana doyanmaz!  
 Ana, oğlun gedir, daha dayanmaz!  
 Çıxarmaz yadından oğlu analar,  
 Ananın ahından dağlar da yanar!  
 Cavan canimdən doymadım, ana!  
 Sənə bir nişanə qoymadım, ana!  
 Ana, təskin edə bilmirəm səni,  
 Ana, nakam deyib ağlama məni!  
 Dünyadan arzumu kamımı aldım,

Soldu cavan canım, yarıda qaldım!  
 Tanrı verən ömrü yaşadım, ana,  
 Qara yazılmazdı, kaş, adım, ana!

**BÖYÜK BACIYA:**

Bu yaralı canım bacıma qurban!  
 Bacı, hər ağrına-acına qurban!  
 Sil, göz yaşlarını, ağlama daha!  
 Aman çəkib qara bağlama daha!  
 Bacı, ömrüm-günüm qaraya döndü,  
 Yaram sağalmayan yaraya döndü!  
 Bacı, yazım budu, taleyim budu,  
 Alnıma yazılıb, əcəlim sudu!

**QARDAŞA:**

Qardaş, hər yaramı görəndə şan-şan,  
 Olaydı hər yaram gözünə qurban!  
 Arxamın arxası, ey gözüm qardaş!  
 Səndən uzaqlarda ölməzdim mən kaş!  
 Amandı qardaşım, yanıb ağlama,  
 Bağrımın başını çarpez dağlama!  
 Mənim də taleyim, qismatım budur,  
 Bu Tanrı qoyduğu ömür yoludur!

**KİÇİK BACIYA:**

Körpəcə bacıma deyin sözümüzü,  
 Deyin görə bilməz daha üzümü!  
 Qəbrimin daşını öpüb ağlasa,  
 Məzarıma çiçək səpib ağlasa...  
 Əkdiyi güllərə qulluq edəndə,  
 Ürəyi yaralı durub gedəndə,  
 Firavan günümü yada gətirsin,

Dərdimi yollarda salıb itirsin.  
Bilsin ki, həyatım bura qədərdi,  
Ağlamaq, göz yaşı hamı hədəri.

\* \* \*

Mən ki gedər oldum, əziz anacan!  
Ağlaya-ağlaya qaldın, neyləyim?  
Heyif ki, yetmədi ömrüm sonacan,  
Qəmlı bir xatırə oldum, neyləyim?

Bir gül idim, qönçə qaldım açmadım,  
Bir quş idim, pərvazlandım, uçmadım,  
Qəza gəldi, qədərimdən qaçmadım,  
Məzarım sükuta daldi, neyləyim?

Atam gülüstanı burda salıbdır,  
Anam niyə belə tez qocalıbdır?  
Bacılarım gözü yaşılı qalibdir,  
Qardaşım, sən nicat ol, indən belə!

"Gəcavə"nin şal örtüyü aldımı?  
Vaxtsız əcəl meylin mənə saldım?  
Qulağıma bir səs gəldi qeybdən:  
"Ay Süleyman, bir nişanən qaldımı?"  
Dedim dərd yükləmə üstə dərdimin,  
Bu sorğunun cavabı yox, dərdi min!

## MÜŞFİQ

(nakam şairimiz Mikayıł Müşfiqə)

Əldə qələm düşünürəm,  
Min rəng gəlir mənə aləm,  
Başı qarlı uca dağlar,  
Six meşələr, yaşıl bağlar,  
Saf havalı göy yaylaqlar.  
Sərin sulu buz bulaqlar,  
Uca sərvlər, xan çinarlar,  
Dağlar qızı liliparlar.  
Qulac qollu söt dolaylar,  
Zülməmeli coşqun çaylar.  
Qoşa vələs, qoşa palid -  
Ləçək tutan göy şabalıd.  
Çobanların tütək səsi,  
Qoyun, quzu mələşməsi.  
Dağlar ruhu-qalın duman  
Gəlib, gedər zaman-zaman.

\* \* \*

Cərgələnən meyvə bağı,  
Göz oxşayan solu, sağı  
Mehman sevən abad kəndlər,  
Ruh oxşayan qurğu, bəndlər  
Aynabəndli dümağ evlər,  
Hər tərəfdə zəhmət, hünər.  
Gülərzüzlü ev yiyesi,  
Bol qonağı, bol sürfəsi.

Göylərəzən tikililər,  
Üzə gülən böyük şəhər,

Yaraşıqlı, gen küçələr,  
Qranitdən abidələr.  
Quş qanadlı təyyarələr,  
Yer altında kiçik şəhər,  
Neft çıxaran fəhlə qardaş,  
Şəhərəcən düşünən baş.  
Sırr axtaran mərd insanlar  
Xarüqələr yaradanlar -  
Yurdumuzun övladları  
İgid oğlu, mərd qızları,  
Yarat deyir yaradana,  
Bunlar dursun, qoy, bir yana.

Düşünürəm, əldə qələm,  
Min rəng gəlir mənə aləm.  
Qəlbim siğmir ağuşuna,  
Könlümün səyyar quşuna  
Uç deyirəm göylərəcən,  
Nəzər salım illərə mən.  
Asimanı fəth elə, gəl,  
Qoy yüksəlsin yüksək əməl!

Heyranlıqla seyr edirəm,  
Ötüb keçir gözlərimdən,  
Neçə ömür, neçə dünya,  
Nə yoxdu varlıq adına?

Neçə sənət aludəsi,  
Neçə şeir, şair səsi...  
Bu torpaq - müqəddəs ana  
Nələr vermedi cahana?

Gözəl yurdumuzun gözəl sənəti,  
Artırıldı dünyada şanı, şöhrəti!  
Nizami kəsildi şeir hakimi,  
Aradi sözləri mühəndis kimi!  
Nəsimi, Füzuli bu xalqa şöhrət,  
Onlarla göylərə yüksəldi sənət.  
Zakir xalq halına alışdı-yandı,  
Yaralı vətəni qibləgah sandı.  
Vaqif eldən ötrü yazıb-yaratdı,  
Səbuhi vətənçün qaşını çatdı.  
Kəsmədi qəlbinin göynərtiləri,  
Sabir çox aradı bu xoş səhəri.  
Uçuq səhnələri boyadı Cəfər,  
Ucaltdı göylərə bu adı Cəfər!  
Vahid tək yarandı bizim ellərə,  
Şirin nəğmə kimi düşdü dillərə.  
Dağlara bac verib, bac aldı Vurğun,  
Dağlardan yüksəyə ucaldı Vurğun!  
Mənim sə məqsədim bu deyil ancaq,  
Yarımçıq bir ömrün sorağındayam,  
Üşdüür könlümü həyəcan, fəraq,  
Sənət dəryasının qıraqındayam.  
İndi deyəcəyim səhbətləri mən,  
Ellərin dilindən alıb, yazıram,

Sikayət nəgməli qəm rübabımı  
Hissimin əliylə çalıb, yazıram.

Kağızlar qarşımızda qalaq-qalaqdır,  
Xəyalımsa, mənə xeyli uzaqdır...  
Dolanır başımızda qərib fikirlər,  
İllərə köksünü gərib fikirlər.  
Çiynində ağır yük daşıyır fikir,  
Ölüm anında da yaşayır fikir.  
İnsanı məhv edər zaman, unudar,  
Fikirdə işiqli bir gələcək var!  
Gələcək eşqinə yaşayır insan,  
Həyatın yükünü daşıyır insan!  
İnsanın üzünə gülməsə zəfər,  
Bəzən qalib gəlir həyatda pislər!

İnsanı yaşıdan xeyir əməldir,  
Eşq ilə süslənmiş dünya gözəldir.  
Aləmə nur verən xoş niyyət ki, var,  
Onun vadisində dirilik olar!

Hər xeyirxah əməl, hər xeyirxah iş,  
Yaşayar əsrər, illər boyunca.  
Bir həyat yaradar bir yeni vərdiş,  
Böyük əbədilik deyilmə, bunca?

Böyük bir ölkənin böyük bir oğlu,  
Xalqına bağlıdır yaranan gündən.  
Bəzən keşməkeşli, bəzən uğurlu,  
Bir miras qoyubdu hər gəlib-gedən.

Bir səba duyğulu, bahar mücdəli,  
Çılğın nəgməkarım alışdı, söndü.  
Qəlbində arzular dilə gələli,  
Nəgməyə tapındı, nəgməyə döndü.

Qoymadı qələmi əlindən yerə  
Ona ilham verən hər xoş mənzərə  
Yazdırdı yeni bir həyat nəgməsi,  
Tanişdı xalqına bu gəncin səsi.

Bu səs sədlər aşır, sərhədlər aşır,  
Bəbəklər saralır, solur öündə.  
Yurduna ilhamla nəgmələr qosur,  
Ömrünün şiravan, xoşbəxt günündə.

Böyük masa, üstü dolu qalaq-qalaq vərəqlər,  
Yazır şair dayanmadan nəsə hər axşam-səhər  
Bir an belə ayrılmayırlar, o, masanın dalından,  
Yer də göy də töhfə alır, bir şair amalından...  
O yazır öz ölkəsinin şöhrətini, şanını,  
O yazır öz dağlarının çənini, dumanını!  
Cahan duymaz bir şairin arzusunu, qəsdini,  
O yazır öz qartalının fitrətini, şəstini!  
O dindirir daş dibində yalqız bitən bənövşəni,  
O, tanır addım-addım hər bağçanı, hər gülşəni.  
Üsfüq gülür, dan söküür, günəş batır, ulduz yanır,  
Şairimsə, bir an belə nə dincəlir, nə dayanır.  
Çəşmə kimi ürək sözü səpələnir vərəqlərə,  
Nəgmə qosur ilk bahara dönə-dönə neçə kərə.

Nəğmə qoşur sevgisinə ruh oxşayan kəlmələrlə,  
Yeni aləm yaradır o incə, zərif ilmələrlə.  
Xəşif səhər mehi kimi duyusunun seli incə,  
Yurdumun Vazehi kimi rübabının teli incə.  
Yaratdığı nəğmələrin mənası ümməndan dərin,  
Təbi qaynar bulaq kimi, həzin-həzin, sərin-sərin.  
Dağlar aşan şəlalələr hönkürüşür ələmiylə,  
Yaşillaşan sıx meşələr cana gəlir qələmiylə.  
Onu çəkir ana yurdun hər obası, hər oymağı,  
Quş qonmayan qayaları,  
zümrüd donlu göy yaylağı.

Çox cavandır bu şairim, yeni düşür dildən-dilə,  
Neçə dastan yazacaqdır xalqı üçün indən belə.

O yenə fikirli, o yenə laldır,  
Cumub xəyalların dərinliyinə.  
Baş alıb zirvədən bir qartal kimi  
Lacivərd göyləri seyr edir yenə.  
Xəyallar, nə qədər qəribəsiniz,  
Soyuq hənirti tək ötüşsəniz də.  
Gah toxtamış qoca, gah körpəsiniz,  
Aləm vərəqlənir səhifənizdə.

Qəlbə ehtizaza gətirib hərdən,  
Min dərdi-aləmlə göynədirsiniz.  
Gah da sıyrılaraq, qərinəldən,  
Yarıb, keçmişləri seyr edirsiniz.

Bir aləm yaradıb, siz ecazlarla,  
İnsanı göylərə qaldırırsınız.

Kükredi, köpürüb köksünü daim  
Gələcəkdən ilham aldırırsınız.

Şairin xəyalı ənginliklərdə,  
Seyr edir alıcı bir tərlən kimi.  
Hər yaxan axşamda, gülən səhərdə,  
Dəyişir göy kimi, asiman kimi.

Nə deyir xəyallar şairimizə,  
Nə yazar dayanıb, durmadan görək?  
Min məna verərək, kəlməyə, söze  
Gah tutulub, gahdan gülümsəyərək?

\* \* \*

Odur öz yurdunun, elinin oğlu,  
Ürəyi bir böyük eşq ilə dolu,  
Arzusu - sabahın gələcək yolu,  
Nisgili - dərdimdi, məşəqqətimdi.

Onun yaratdığı yeni nəğmələr,  
Şerində canlanan reyhan, süsənbər,  
Onu salamlayan hər yeni səhər,  
Mənim də əbədi səadətimdi!  
Şeirində ucalan vüqar, əzəmət,  
Ölməmiş dünyada, ölməmiş sənət,  
Şairə məhəbbət, şeirə məhəbbət,  
Dünyalara bağlı məhəbbətimdi!

Heç vaxt unudulmur böyük bir hünər,  
Nizami, Füzuli, Vaqif, Ələsgər,  
Qiymətdə xəznədən yüksəkdi əsər,  
Bu mənim öz hissim, öz hörmətimdir!

O əsər yaradır, aləm yaradır,  
Ruhuna, eşqinə, zövqünə layiq,  
Hər bitən əsərə imza da atır,  
Belədir imzası: Mikayıl Müşfiq!

Mikayıl Müşfiqdir, Müşfiqdir, bəli,  
Xalqımın bu cavan, gözəl şairi.  
Gülümsər üzünə eşqi, əməli,  
Əzizdir ellərçün onun xatiri!

Xalqın əzizidir, balasıdır, o  
Cahan sevgisindən min töhfə alır,  
Dünyada əbədi qalasıdır, o  
Müşfiq cavan qalır, dünya qocalır!

Yazır, yazdıqca da coşur elə bil,  
Of tale, kim dedi sən o adı sil?  
Doydu həyatına o qələm necə?  
Aman, Tanrımlı! Qiydın ona sən necə?

Bir ömür yaşadı, təmiz, müqəddəs,  
Keçir xəyalımdan yanlıqlı bir səs,  
"Yazmaram, a dostlar, sizdən olmasam!" -  
Bəs niyə dağlılib, uçmadı məhbəs?

Kaş ki, kor olaydın, ey mərdiməzar!  
Nakam bir insanı yandırıb-yaxdın!  
Ədalət hissini unutdun tamam,  
Dosta düşmən oldun, qiyqaçı baxdın!

Ev yıldın, qan tökdün yorulmadın sən,  
Sellərlə yuyuldun durulmadın sən,  
Üzünə baxanda iyəndi millət,  
Millətə oğul tək vurulmadın sən!

Sevilən, seçilən sənətkarları  
Yüz hiylə quraraq, sildin aradan!  
Talandı xalqımın mənəvi vari,  
Baş aça bilmədik bu macaradan!

Yanıq bir dağ basdırın elin bağrına,  
Neçə sənətkara kəsildin qənim!  
Darıldın sənətin böyük uğruna,  
Əlimdə qələmim göynəyir mənim.

Kafır! Müşfiqə də qiymaq olarmı?  
Niyə fəlakətə saldın onu sən?  
De, indi başına bu dünya darmı?  
Tarix qarşısında xəcalət çəksən!

Qəmin də mənalı, Müşfiq, a Müşfiq!  
Ömrün niyə belə möhnətə düşdü?  
Baxışın qəlbimi yandırıb, yaxır,  
Qismətin nə yaman dəhşətə düşdü?

Kaş tale verməzdı o sərt üzləri,  
Yandırıb, odlara yaxdı bizləri,  
Günahsız, köməksiz, ah, o gözləri,  
Tanrımlı, necə qiydın, zillətə düşdü?

Xalqımın nisgili, nakamı Müşfiq,  
Şeirin lezzəti, bal tamı Müşfiq!  
Yazan qələmlərin ilhamı, Müşfiq,  
Neyçün ömür payın fırqatə düşdü?

Eşqin təbiətdi, yazı qabaqda,  
Ömrün bir nəgməydi, sözü qabaqda,  
Şöhrətin alovdu, közü qabaqda,  
Alişdi, qəfildən zülmətə düşdü!

Ömrünü şeirinə qurban eylədin,  
Eşqində qasırğa, tufan eylədin,  
Bir el gözəlini canan eylədin,  
Bu eşqin dillərə, səhbətə düşdü!

Sevən ürəklərin məşəli sönmür,  
Getdiyin yolların heç geri dönmür,  
"Baxırsan, baxırsan şəklin də" dinmir,  
Həsrətli bir qarı minnətə düşdü.

Doğma balasını sevəndi bu xalq,  
Şairinə hər vaxt güvəndi bu xalq,  
Şeirinin hər sözü, hər bəndi bu xalq,  
De, yoxsa, son misran qürbətə düşdü?

## E P İ L O Q

Müşfiqim, ruhuna borclu qələmim,  
Bəlkə də, ilhma dolmayıbdı o,

Odur bu dünyada xəyal həmdəmim,  
Şeirsiz, duyğusuz olmayıbdır o.

Adına layiq bir bəhrə verməsə,  
Bağışla şairim, bağışla məni!  
Qəlblərdə döyünen, çırpınan səsə,  
Bərabər sayıram dünyada səni!

Könül həyəcanla çırpınır, vurur,  
Xalqın ürəyinə hicranın durur,  
Sən elə bir oğul oldun Vətənə  
Gözünə nisgilsən, qəlbinə qürur!

Yaşadın, şairim, sən qətiyyətlə,  
Ruhuna səcdələr edirik bu gün.  
Yaratdın nəgməni xoş bir niyyətlə,  
Sevdalı yolunla gedirik bu gün.

Çoxları eşqindən pay aldı, bilsən,  
Sevgin könüllərə hökmüran oldu.  
Bu xalq sevdilərə könüldən, qəlbdən,  
Məhəbbət ruhuna son ünvan oldu!

1978-79

(son)

## ŞAİRİN ÖLÜMÜ

*(Xalq şairi S. Vurğun əziz xatirəsinə  
təzədən işləmə)*

Vurğun - bir millətin sənət şahidir,  
 Vurğun - şeirimizin eşq Allahıdır!  
 Vurğun - sənət, şeir kəhkəşanıdır,  
 Vurğun - söz nəhridir, söz ümmanıdır!  
 Vurğun - fövqəlbəşər eşqə talibdir!  
 Ondan şəhdi-şəkər sözlər qalibdir!  
 Vurğun - eşq verib, canlar alibdir!  
 Vurğun - ömürlərə sayə salibdir!  
 O, bir sirri-xuda şeir bulağıdır,  
 Əbədiyyən axan söz qaynağıdır!  
 Onun demədiyi bir kəlmə yoxdur,  
 Ona mənim borcum hamidan çoxdur.  
 Borcumu verməyə meydan istərəm,  
 Məni dinləməyə insan istərəm!  
 Çəkilsin qış, gəlsin baharım mənim,  
 Qoy gülsün üzümə rüzgarım mənim!

Böyük oğulları yaradan həyat,  
 Bəs niyə götürür aradan həyat?  
 Xilqətin bəşərə töhfəsi insan,  
 Neyçün gəlir asan, köçür də asan?...  
 Alovlu bir könül dayanır nədən?  
 Bəs nədir, bəs nədir ömrə hökm edən?

Açıqdır qapısı filarmoniyanın,  
 Əlindən tərpənmək olmur insanın.

İtirmiş oğlunu ağ saçılı Ana,  
 Bədbəxtlik üz verib Azərbaycana!  
 Hamının üzünü çulgamış kədər,  
 Lakin, siziltular hədərdi, hədər...  
 Bu nə ağlaşmadır, nə hicqırıqdır?  
 Şairlə son görüş, son ayrıldıqdır!

Solanda titrəşən izdihama bax!  
 Şairə bəslənən ehtirama bax!  
 Enmiş sinəsinə insan oğlunun,  
 Həmişə dik duran vüqarlı başı,  
 Gözünə görünmür heç bir kəs onun,  
 Burada tanımır qardaş-qardaşı.  
 Kütlə dəniz kimi titrəşir lal-lal,  
 Hamının üzündə eyni bir sual,  
 Yatan doğurdanmı Səməd Vurğundur?  
 Aman, azığın ölüm, bu nə oyundur?

Şairim uyuyur sükut içində,  
 Mahuda bürünmüş tabut içində.  
 Ah! Onun görkəmi necə dalğındır,  
 Qəlbində arzular yiğin-yığındır!  
 O böyük ürəkdə gör nələr yatır?  
 Qatı açılmamış səhifələr yatır...

Torpağı dindirən, daşı dindirən,  
Hər bir kəlməsilə el sevindirən,  
İndi, bəs, nə üçün dinməyir heyhat!  
Ağlayır təbiət, ağlayır həyat...

Elə bir bu dərdə yanır ürəkdən,  
Çaylar ağı deyib hönkürür bərkdən!  
Quşların nəgməsi yasa dönübdür,  
Dünyanın işığı sanki sönübdür!  
Hüdudsuz asiman elə qəmgindir,  
Axıtdığı yaşı yox, qandır, ifrindir!  
Uca Şah dağını duman çulgamış,  
Buludlar gurlayıb, bərkdən ağlamış.  
Dəli dağ intizar, gözü yoldadır,  
Gədiklər həsrətdə, sağda, soldadır.  
Bülbülün fəğani sinə dağlayır,  
Reyhandır göynəşir, şəbnəm ağlayır!  
Ceyranlar, cüyürlər boynunu burur,  
Turaclar, kəkliklər çox qəmgin durur.  
Uçan qartalın da dərdi böyükdür,  
Sirdası itirmək çox ağır yükdür!

Vurğun şeir evinin şah övladıdır,  
Vətənimin nadir istedadıdır.  
Yaratdığı hər söz elin varıdır,  
Sevgili yurdunun iftixarıdır!  
Şeiri, sənəti sevəndi bu xalq,  
Şairinə hər vaxt güvəndi bu xalq!  
Yazdığı şeirlə ucaldı Vurğun,

Təəssüf, vədəsiz qocaldı Vurğun!  
Lakin əsərləri həmişəyaşar,  
Həmişə cavandır, həmişə bahar!  
Bahara istəklim söylədi Vurğun!  
Şeirini bahara bələdi Vurğun!  
Şeirinin hər sözü, hər bəndi bu xalq!  
Xalqını sevəni sevəndi bu bu xalq!  
Bir əsrdir Vurğun yaşayır, haqdır,  
Hələ çox əsrlər yaşanacaqdır!

Bəzən daşa dönür əlimdə qələm,  
Bəzən coşa gəlir ürəyimdə qəm.  
Fikirlərim məni üzüdür bəzən,  
Hərdən bu dünyani heç istəmirəm!  
Deyirəm ki, Vurğun dursayıdı görən,  
Xalqı müsibətə sürüklərdilər?  
Neçə torpağını talayıb xalqın  
Yurdunda diğalar turp əkərdilər?  
Ağır müsibətlər yaşadı xalqım,  
Dağdan ağır dağlar daşdı xalqım!  
Mərdliyi, namusu talandı xalqın!  
Qanı dəryalara calandı xalqın!  
Şairim dözməzdi bu haqsızlığa!  
Nəfəs də çəkməzdi dinətərs dığa!...

"Zəncinin arzusu" düşdü dillərə,  
Dedi dönə-dönə neçə min kərə!  
Qələmilə zənci bayraqdar oldu,  
Şairim də ona havadar oldu!

Dərdini xalqlara yetirdi onun,  
Azadlıq haqqını gətirdi onun!

İndi öz xalqını tapdayır düşmən,  
Bu ağrı-acıya yanıram qəlbən!  
Şairimin ruhu havadar olsun!  
Özü də, yurdu da daim var olsun!  
Bilirəm, bu matəm əbəsdir, əbəs,  
El yolunda yanın heç zaman sönməz,  
Vurğun əsrlərlə yaşayacaqdır,  
Onun hər kəlməsi, hər sözü haqdır!  
Haqqın arxasında düşərsə insan!  
Zamanın fövqünə ucalar inam!

Ucaldı şairim bir ulu haqla,  
Hər zaman diridir bu yaşanmaqla!  
Onun yaratdığı həyat lövhəsi,  
Vaqifin, Xanların həqiqət səsi...  
"Ötən tarixləri yadına salar,  
Tarix həqiqəti qoruyar, saxlar!...".  
Onun qələmiylə açdı gülüstan.  
Boz dağım qoynunda o dəniz ki var!  
Bütün ölkələrə haqq nuru paylar.  
Əsrlər boyunca yaşadı Xosrov,  
Fərhadla Şirinin çatdığı alov  
Yatmış əsrləri oyadacaqdır!  
Bu bir həqiqətdir, bir ulu haqdır!  
Onun həqiqəti söyləyən səsi,

Onun dünyaları yenən nəfəsi,  
Həmişə göylərə ucalacaqdır,  
Bəşərin şəri haqq olacaqdır!  
"Qalib gələcəkmi cahanda kamal?" -  
Bu söz dünyalara verər istiqlal!...

1979-89



*Şairənin atasının əmisi  
Əsgər bəy Qayalı (32 yaşında)*

## QAYALI

*Söylü nənəmin söylədikləri*

### E P İ L O Q

Eldə bizə Qayalılar deyirlər,  
Əli, uğuru sayalılar deyirlər.  
Oğlanları işli-güclü, qoçaq, mərd,  
Qızlarına həyalılar deyirlər.

Arxalandım ocağıma, közümə,  
Qüvvət aldım səhbətimə, sözümə,  
Öyrətdilər mətanətə, dözümə,  
Bizə haqdan mayalılar deyirlər.

Öz nəslimin ağsaqqalı, qarısı,  
Körpələrin qaragözü, sarısı,  
Ürəyimin yarısıdır, yarısı,  
(Qadir Allah, hamısını yarısın!)  
Eşqli, sözlü, nəvalılar deyirlər.

\* \* \*

Sizə deyəcəyim bu hekayətlər,  
Köhnə hadisələr, köhnə adətlər,  
Ağ saçlı nənəmin hekayəsidir,  
Yaşadığı dövrün bir hissəsidir.  
Onun keçirdiyi həyat yolları,  
Qadın ürəyinin fəxri, vüqarı...  
Necə nağılvəri, şeriyətlidir?  
Əzəldən qocalar söz-səhbətlidir.

Ətəyilə silib, göz yaşlarını,  
Açıq həyatının vərəqlərini.  
Dikib bir nöqtəyə nəmlı gözünü,  
O, belə başlayır öz ilk sözünü:  
- O vaxtı, ay bala, bizim qapıdan,  
Atlanıb, düşürdü on ığid oğlan!  
Hamısı bir biçim, durna misalı!  
Tərlan tamaşalı, laçın xəyallı!  
Atları dünyanın bir yarısı tək,  
Dırnağı armudu, qaçışı külək!  
Göy yelən yəhərli, yalı qapqara,  
Tərpənsə çatardı quş xəyallara!  
Çərkəzə çuxalı, gümüş xəncərli,  
Buxara papaqlı, sinəsi zərli,  
Əbrişim köynəkli, əlvan dolaqlı,  
Zəhmini görəndə titrərdi yağı!  
Namusu, qeyrəti, xoş fərasəti,  
Heyran eləyirdi eli-elatı!

Əsgər bəy alıcı tərlan kimiydi,  
Nərlər meydanında aslan kimiydi!  
Gümüş kəmər bağlar, dik yeriyordı,  
Zərli arxalıqlı çuxa geyərdi.  
Yeriyəndə dam, daş silkələnərdi,  
Yox idi qüssəsi, yox idи dərdi!  
Otuz iki yaşa girən zamanda,  
Taleyi üzünə gülmüşdü onda.  
Həmi qeyrətinə arxalanırdı,  
Elin hər dərdinə candan yanındı.  
Atadan ayrılmış, öz vari vardi,  
Tacirlər onunla hesablaşardı!

Yüz səksən camışı, atı, ilxısı,  
Olmazdı heç nədən bir sıxıntısı.  
Otlaqda sürüsü, növ-növ, min çeşid,  
Əliaçıqlıqda yeganə igid!  
Naxırı, bostanı, zəmisi, yeri,  
Çayçısı, şəhərlə, kəndlə alveri!  
Deyirlər bir dəfə bir gürcü ondan  
Səkkiz camış alır, hesab vermədən.  
Deyir ki, Əsgər bəy, səxavətlisən,  
Adını tutaraq, sənə gəlmışəm!  
Boş qaytarma məni, etmə peşiman,  
Gələn il qaytarram pulu bu zaman!  
Əsgər bəy qımışır, gürcü şadlanır,  
Sevincdən gözləri alışır-yanır!  
Əsgər bəy söyləyir: "Apar malları,  
Qoruxma, qurtarmaz bəylərin varı!  
Gələn il bu zaman qaytaracaqsan,  
Bilirəm həmişə sözünə haqsan!  
Zarafat edərək, onu ovudur,  
Bil, ulu Tanrımin hamı quludur!  
Allah rızasına görürdü işi,  
Odur ki, razıydı ondan hər kişi!  
Çox da elə çəkmir, gürcü qayıdır,  
Gətirir pulları, razılıq edir:  
- Səkkiz camış, bu da onların pulu,  
Ürəyin haqq yolu, işin haqq yolu!  
Əsgər bəy hədiyyə verir bir qədər,

Gürcü razılıqla deyir o səfər,  
Etdiyin yaxlılıq çıxmaz yadımdan!  
Nökərlər, naiblər öyrəşmişdilər.  
Gələn qonaqların nazını çəkmək,  
Hamiya xüsusi qulluq göstərmək.

Əsl insanlığı arayırdı, o  
Kasıbin dərdinə yarayırdı, o.

Ələs, İlyas, Osman, Nəzər, Şahnəzər,  
Səf-səf dayananda dağlara bənzər!  
Qaya, Murad, Mansur bir el arxası,  
Fərrux, Göyük, Sayad tərlan balası!  
Körpə, yeniyetmə bəy ərlərimiz,  
Hörməti ümməndi, sərvəti dəniz!  
Uca dağ gövdəli o Ələs baban,  
O bir asimandı, qəlbə bir cahan!  
Görkəmi elə bil dağa bənzərdi,  
Yeriyəndə dam-daş silkələnərdi!  
Hayif, nişanəsi qalmadı onun,  
Heç bəxti üzünə gülmədi onun!  
İgiddi, kəlməsi iki olmazdı!  
Qabağına kimsə bir çöp salmazdı!  
İran şahzadəsi Teti xanımı,  
Təzəcə toy edib, gəlin gətirdi.  
Lakin, tale ona heç yar olmadı...  
Xəzanı tez gəldi, bahar olmadı!  
Hünəri, ərdəmi bəlliyydi elə,  
Ondan tük salardı paşalar belə!  
Belində tapança, çıynındə tüsəng,  
Həsəd aparardı ona Teymur-Ləng!  
Baxışından daim odlar yağardı,  
Qurşağında səf-səf patronu vardı!

Xəncəri bərkidib, gümüş kəmərə,  
Quş kimi sıçrardı şimşək kəhərə!  
Yerdən tərpənəndə dağa bənzərdi,  
Çox vaxt binələrdə, çöldə gəzərdi.

Babanın ilxisi, naxırı, yurdı,  
Qara bulaq üstə xaniman qurdı.  
Çoxlu sürülöri, torpağı vardi,  
Yeddi para kənddə o ixtiyardı.  
Çarın fermanına, əmrinə görə,  
Xeyli vara, mülkə, çoxlu gəlirə,  
Sahib idi baban, bəy idi sözsüz,  
Hər işi düz idi, hər kəlməsi düz...  
Nənəm qımışaraq, azca dayanır,  
Nəsə yada salır, bir az allanır.  
Deyir ki, zəmanə başqadır indi,  
O vaxtı igidlər söz qoyardılar,  
Nə yorulardılar, nə doyardılar!  
Çapqınlıq o zaman igidlilik idi!  
Oğurluq etməyən, karvan çapmayan  
O vaxtı heç igid sayılmırkıda?...  
At çapmaq, ov etmək, bir adət idi.  
O vaxt cavan olmaq səadət idi!  
İgidlər dəstəylə ova çıxardı,  
Təbiət gözəldi, axar-baxardı.

Gözəl bir yaz günü açmışdı güləllər,  
Min nəğmə qoşurdu, xoşbəxt könüllər,  
Qara zülmətinin yarib torpağın,-  
Çölə qonaq gələn zərif qonağın -  
Gözəl bənövşənin rəngi gülürdü,  
Göydən şəfəq yağır, nur töküldü!  
Çobanlar sürünü düzə çıxartdı,  
Həyətdə tərpəniş, canlanma artdı.  
Çoban tütəyinin yanıqlı səsi,  
Qoyunun, quzunun xoş mələşməsi,  
Çöldə əkinçinin holavarları,  
Əridi Aveyin bütün qarları.

Qara bulaq yenə qaynadı-coşdu,  
 Mirzə<sup>1</sup> gözəllərə nəğmələr qoşdu,  
 Önlük bağlayaraq, kəndin qızları,  
 Dərdi dovğa üçün göy yarpızları.  
 Cavanlar yenə də ötəşə çıxdı,  
 Birisi yixıldı, birisi yixdı.  
 Gah "Qızıl qaya" dan, gah "Kor bulaq" dan,  
 Gah yaxından gəldi, gah da uzaqdan,  
 Kənd uşaqlarının gülüş, nəğməsi,  
 Xoş şikəstə səsi, bayatı səsi...  
 Təbiət oyanır, qan qaynayırdı,  
 İgidlər dövrünü hey qınayırdı  
 Boşluğu özüna ar bilirdilər,  
 Gündə bir fikirə yönəlirdilər.  
 O vaxtin qanunu, qaydası buydu,  
 Yaz oldu, bircə an dinclik yoxuydu!  
 Həmin bu günlərdə bir dəstə oğlan,  
 Sözləşib, tökdüler belə bir plan:  
 "Beş-on nəfər yenə igid seçməli,  
 Bu gecə at ilə Kürü keçməli!"  
 Sabahın tədbiri görülmüş artıq,  
 Təkliflər irəli sürülmüş artıq!  
 O gün Gürcüstana at qaçırmaga,  
 İrana keçirib, orda satmağa,  
 Oğlanlar geirlər, hamı səfərbər,  
 Böyükər səsikib, bilənə qədər,  
 Kürü keçib, rahat yola düşürlər.  
 Bu qəfil xəbəri bilir gürcülər,  
 Onların üstünə gəlir gürcülər!

1. Aşıq Mirzə - Daş Salahlıda yaşamış el şairi idi

Yoldaşları qaçıb, çıxana qədər,  
 Biri, iksi qəsdən ələ keçirlər.  
 Bunu eşidəndə Mansur durmadan,  
 Yola düşür elə həmin o axşam.  
 Peşiman köksünü ötürüb, həmən,  
 Bir kisə qızılı götürüb, həmən,  
 Üzü Gürcüstana yol alır baban,  
 Gürcünün içini ün salır baban!  
 Haqqını, pulunu ödəyib dərhal,  
 Müstəntiq və hakim tapır əlbəəl.  
 Danışır müstəntiq hər ərzi-hali,  
 Deyir ki, bu işi danıb, udmalı!  
 Baban arxayınca qımışib, ona,  
 Darixma, qoyaram deyir yoluna.  
 Səhəri istintaq başlayan zaman,  
 Özünü yetirir bu vaxt qapıdan.  
 - Yaxşı, bir düzünü söylə görüm sən,  
 Atları satmışsan, ya gizlətmisən?  
 Deyə sual edir hakim Osmandan.  
 Yerindən sıçrayıb, bu zaman əalan,  
 Sözünə başlayır tez Mansur baban:  
 - Osman, misgər orda qazan qayrir,  
 Daraan! Daan, dan!  
 Gürcü dilman fikri başa düşməyir,  
 Sətri tərcüməsə, bizə işləyir!  
 Osman başa düşür qardaşı ona,  
 Dan deyir, bu işi alma boynuna!  
 Dostları, atları tamamca danır,  
 Gürcülər qəzəbdən alışır-yanır!

Nə qədər qorxulu bir an da olsa,  
 Gürcülərin fikri qan-qan da olsa,  
 Qardaşını dardan qurtarır Mansur,

Həmişə qalibdir, həmişə məğrur!  
 Onun siyaseti, qayda-qanunu,  
 Hər zaman qoruyur məğrurluğunu.  
 Sarı-qasqa atı, ağır yerişi,  
 İndi də öyülür onun hər işi!  
 Yüz sözə bir dəfə cavab verməyi,  
 Yoxsula, zəifə hər an köməyi,  
 Onu ucaldırdı, elin gözündə,  
 İnsan yoxdu, bəlkə onu dözümdə.  
 İtənə, batana sayqısız oldu,  
 Bəzən qayğılandı, ürəyi doldu,  
 Zamanın zülmünə darixdi, soldu,  
 Amma yenə məğrur, pirhesab oldu!...  
 Xanım-xatın nənəm örtür şalını,  
 Danışır ömrünün şəhdi-balını:  
 Tanrı o Tanrıdır, gün o gün deyil,  
 Babanın qonağı yüz ya min deyil!  
 Türkiyə, İranda, yaxın, uzaqda,  
 Çaylıda, Poylıda, aranda, dağda...  
 Hər yerdə babanın dostları vardi,  
 Camaat yanında tək ixtiyardı!  
 Dəli dağ babanın ovlağı idi,  
 At, ilxi, mal, davar yaylağı idi.  
 Cox idı dünyada onun dostları,  
 Cox idı dövləti, Cox idı varı.  
 Bir ağa var idı bir az uzaqda  
 Dilboz ağa adlı bizim Qazaxda,  
 Tanınmış bəy idı, əsl kişiydi,  
 Mansur baban ilə qardaş kimiydi.

Bizim atlar onun "Dilboz" cinsiydi,  
 Bir dəfə o bizə qonaq galmışdı,  
 Bütün qul-qaravaş şadlıq edirdi.

İki qız nəvəsi vardi yanında,  
 Nə qədər nəciblik görmüşdüm onda?  
 Dikəlir bir azca, nənəm dayanır,  
 Sevinçdən gözləri alışib-yanır.  
 Hələ Türkiyədən bir sultan biziə,  
 Qonaq gəlməmişdi öz "yavrı"sı ilə.  
 Qızın qucağında düz özü boyda  
 Gəlinciyi vardi, gözəl ədayla  
 Oynayırdı sənin İlyə babanla.  
 İlyə babam güclü bir oğlan idı,  
 Hər şeyi bilməyə can atan idı,  
 Dünyani yandırıb, oda yaxırdı,  
 Mansur baban acıq etdi axırda,  
 Qadağan eylədi ki, dərzilərə,  
 Bilsin öz işimi dedi ki, hərə,  
 Hələ girməmiş o, bəylilik donuna,  
 Heç kim layiq libas verməsin ona!  
 Odur ki, əyin-baş çox sadə idı,  
 Ancaq əməlində azadə idı.  
 Sultanın qızının gəlinciyini  
 Demədi də ki, qız ya inciyərmə?  
 Vurdu, yıldız onu, aldı əlindən,  
 Sultan qəzəb ilə durub, yerindən:  
 - Oğlan, bu yoluq cocuq kim, nedən?  
 Vurub yixir benim yavrumu qəsdən?!  
 Baban ahəstəcə seyr edir bunu,  
 Üzürlər diləyir, alır könlünü!  
 Əbədiləşdirir mübarək günü!  
 Deyir: İlyə artıq adlanır Yoluq!

Bilsin qoy işini hamı biryolluq!  
 Sultan şərəfinə qoydum bu adı,  
 Mövlam bu uşağın olsun ustası!

O vaxtkı adqoyma belə olurdu;  
 Bir hörmətli şəxsin dediyi bir ad,  
 Ya da ki, uşaqda fitri istedad,  
 Özünü göstərsə hansı əlamət,  
 Adqoyma üçün bu şərt idi əlbət.  
 Həmin uşaq görklü bir ata oldu,  
 Deyərdim dünyaca şöhrətə doldu.  
 Beş oğul doğuldu, onun evində,  
 Hamısı butalı, layiqli bəndə!  
 Elmlər doktoru, təbib, mühəndis,  
 Sənəti, nizamı, bilgisi səlis!  
 Oğullar bir elə şöhrət gətirdi,  
 Nəvələr, həmçinin, ölçülü dürrdü.  
 Nənəm bir eyhamla qımışib, dindi,  
 Lətif Kərimovu öyürsüz indi.  
 Yolux baban gözəl çeşni verirdi.  
 Elə bil, çəməndən çiçək dərirdin!  
 Onun toxutduğu gəbelər adlı,  
 Baban çox hünərli, çox istedadlı!  
 Kənddə toxunulan çeşnilər haman,  
 Onun çeşnisdən gözəl bir nişan!

Bir gün Mansur babam Sarı at ilə  
 Gəlmiş İrandan min barat ilə,  
 Quldur bılır bunu pusquda durur,  
 Əlində tüsəngi, qəlbində qürur,  
 Deyir: "Qızıl dolu küpanı gərək,  
 Alam, özünü də üstələyərək!  
 Tüsəngdən qorxaraq, verəcək, əlbət!"  
 O belə düşünür, bu zaman, fəqət,  
 Birdən atın səsi gəlir uzaqdan,  
 Sanki, qürrələnən deyil bu nadan.

Əlləri titrəyir, tüsəngi düşür,  
 Lakin, tez əyilib, yerdən götürür.  
 Dabana çəkərək, irəli cumur,  
 Əlləri tətikdə gözünü yumur.  
 Duyuq salmamaqcun gələni yenə,  
 Çəkilir körpönən dərinliyinə.

Xoşlanır at birdən, iyini duyar,  
 Yiyəsi bilir ki, yol qorxuludur.  
 - Ayə, yolnan gedən kimsənsə dayan,  
 Yoxsa salacağam, vallah atından!  
 Mansur babam görür yoxdur bir çarə,  
 Tüsəngə əl atsa, düşəcək dara,  
 Gəlir xəyalına bu ara birdən,  
 "Tüsəngi hərləyib, vuranacan mən,  
 Bəs, bu zalm oğlu boş durmayacaq,  
 Məni vurub, dərhal atdan salacaq.  
 Gəl bir fənd işlət sən, azdır məlunu,  
 Sonra davam etdir rahat yolunu".  
 - Ayə, başı batmış, puldan ötrü sən,  
 Mən boyda kişini öldürəcəksən?  
 Özümdən istəsən verərdim yəqin,  
 Gəl götür, sənindir, ol buna əmin!  
 Quldurun gözləri alışb-yanır,  
 Xəbis sıfətində şadlıq oyanır.  
 Keçirib tüsəngi, rahatca dala,  
 Yaxınlaşır ona ki, pulu ala,

Babam bir an atın başını açır,  
 Quş kimi yəhərin qaşına yatır.  
 Sarı at ox kimi dartılıb, yerdən,  
 İldirim tək çaxıb, yox olur birdən.  
 Quldur diksinərək çırpılır yerə,

Başlayır torpağı döyəcləməyə.  
 Bu cür hadisələr eşidirəm mən,  
 İftixar duyuram özümdə qəlbən!  
 Sualı tuturam qoca nənəmi,  
 Bilmək istəyirəm olub-keçəni.  
 Hafızası aydın, yaddaşda zirək,  
 Nazəndə, sevimli, ürəyi kövrək  
 Mənim zərif, incə və xanım nənəm,  
 Danışır üzəkdən, danışır qəlbdən!  
 Başını ciyinə qisaraq, gülür,  
 Gözünün yaşını tirməylə silir.  
 Eh, o qanlı günlər, həm şanlı günlər,  
 Fırtınalı günlər, tufanlı günlər...  
 Yüz adam öldürən, yüz adam soyan,  
 Burada "qaç!" səsi, orada "dayan!"  
 Nə divan tutmadı bizə bu dövran?  
 Neçə qırğın gördük, neçə ölüm, qan!

Fevral inqilabı qalib gələn tək,  
 Lenin taxta çıxır, "qanadlı mələk!"  
 Qurtarır xalqları guya ki, dardan,  
 Məhəbbət ummuşuq ac canavardan!  
 Həmi ürəyi pis, həm niyyəti pis,  
 70 il xalqları aldatdı iblis!  
 Müsəlman dünyası qılınclandı, hey!  
 Ömrünə-gününə qan calındı, hey!  
 Xalqları dinindən ayırdı iblis,

Firavan gündündən ayırdı iblis!  
 Ellərin nəsibi qurbanlar oldu,  
 Qanlar selə döndü, daryalar doldu!  
 Baban təlaşlandı şəklini görəcək,  
 Dedi ki, bu bizə bəla verəcək!

"Təkəsaqqal" gədə deyirdi ona,  
 Deyirdi dünyani salacaq qana  
 Lakin imkanı da vermadı əldən,  
 Tezə qızılları götürüb, həmən,  
 Şvetsariyanın bankına verdi,  
 Özünə çek alıb, bir tədbir gördü.  
 Həmin çek sonralar çox axtarılı,  
 Əgər ələ düşsə, bütün nəsilə  
 Ya "sürgün", ya da ki, "gülə" düşürdü.  
 Aldadıb, tovlayıb bizi hökumət,  
 Yağlı dillər töküb, vədlər verirdi,  
 Babanın evinin üstündə onda  
 Leninin bayrağı dalgalanırdı!  
 Ölə daxilində ən varlı, hallı,  
 İki kişi vardı müstəmləkədən!  
 Biri Özbəkistan torpağındaydı,  
 Azərbaycandansa, tək Mansur baban!  
 Ölümüşün oğulu yiğdi, apardı,  
 Heç bir şey qoymadı mis tavalarda.  
 Qara-qara pullar, çeklər, çervonlar  
 Dedi ki, qoymaz bu sizləri darda!  
 Bu mujik çox bici, sökəcək bizi,  
 Axır küçələrə tökəcək bizi!  
 Necə demişdə, elə də oldu,  
 Bir gün dedilər ki, köçün bu yurddan,  
 Selsovet babanın yurduna haman,  
 Kotan saldı, heç nə tapa bilmədi!

Yorğanı, yastığı, döşəyi bütün,  
 Ələk-vələk etdi jandarm o gün  
 Çekləri, nə yaxşı baban xəlvətcə,  
 Yandırıldı, qoymadı, heç ələ keçə!  
 Buxarida o gün çar fərmanını  
 Odladı, qurtardı nəslin canını!

Axtarış bizimcün yaxşı qurtardı,  
Jandarm hirsindən bar-bar bağirdı!  
İçini döyərək yağını yardı!  
O vaxtin öz qayda-qanunu vardi  
Nəsə tapsa, ölmüş bir çin alardı!  
Hansi evdən qızıl, ya çek tapilsa,  
Kişilər sözsüzcə güllələnərdi,  
Hökumət tapana ənam verərdi!  
Ağlı qurtarmışdı babanı dardan,  
Onçu bağırırdı həyasız, nadan.  
Baban qalib çıxdı bu firtinadan,  
Özü əcəliylə rəhmətə getdi,  
Çünkü, tədbirini əvvələn etdi.  
Kəndin üç bəyini güllələdilər -  
Üçü də həm sağlam, həm cavan oğlan.  
Gülləylə saldılar yerə stoldan!  
Elin qabağında, rəyyət içində,  
Saldılar kürsündən çox qara gündə!  
Yazlıq bəylər qaldı ayaq altında,  
Dünənki gədələr qulluq atında!  
Nənəm ikiəlli dizinə vurur,  
Azca fikrə gedib, bir xeyli durur.  
Nəsə, xəyalında silkələndi o,  
Birdən qürurlandı, cilvələndi o;  
Şənin Əslili nənən bir xanım idi,  
Rəyyət əlindən çörək yeyirdi.

Qula-qaravaşa yaxşı baxardı,  
Hamı xatırını əziz tutardı.  
Baban bostan üstə gedən zamanda,  
Bostan əqli yəqin bilirdi onda,  
Hamının çuvalı dolacaq o gün.  
Çox əliaçıqdı rəyyət üçün!  
Əsgər bəy çayçıya girəndə, yəqin

Rahat çay içirdi, rəyyət bütün  
Hamı bilirdi ki, pulu çatacaq,  
Əsgər bəy hamının könlün alacaq.  
Bəlkə bu savablar saxlayıb bizi,  
Rəyyət qoruyub bəy nəslimizi!  
Heç kəs bizi ələ vermədi sonda,  
O asım-kəsimdə, qadada-qanda!  
Neçələr "sürüldü", ya öldürdü,  
Neçə-neçə qapı qəfil döyüldü.  
Lakin, bizi heç kəs ələ vermədi,  
Edilən yaxşılıq itirilmədi!  
Qaçan qaçdı, itən itdi o illər!  
Çox səhbətlər oldu, bitdi, o illər  
Nə sürgün, nə də qan olmadı biza,  
Toxunmadı bir kəs bəy nəslimizə!  
Lakin, qorxu yaman pis şeydi, balam,  
Dandıq nəslimizi, bəyliyi tamam!  
Hərə atasının adını müdam,  
Özüne familiya götürdü, balam!  
Olmadı bəyliyin adı, sorağı,  
Ta enənə qədər sovet bayraqı!

### P R O L O Q

Bəyliyi yıxdi bu nökər hökumət,  
Eylədi bəşəri, tarixi qələt!

Qurulu məscidlər söküldü tamam,  
Gülüstanlar dondu, oldu biyaban!  
Bütün xanimanlar talandı, köcdü,  
Sanki, bunlar elə yox imiş, heçdi!  
Gədalar bir müddət at oynatdilar,  
Bəylərin nəslini qırıb-çatdilar!  
Adillər, aqillər günahkar oldu,

Gündə sürgün oldu, gündə dar oldu!  
 Qırıldı ağalar, qaldı nökərlər,  
 Bu dərdlə yaşıadı ölkə bir qədər!  
 Beləcə başladı 37-i də!  
 Qırıldı yurdumun əri, mərdi də!  
 Milləti ələdi, taladı düşmən,  
 Bəyləri odlara qaladı düşmən!  
 Şairlər, alimlər həbsə salındı,  
 Ölkədən elə bil qisas alındı!  
 Millətimin dini tam unuduldu,  
 Mollaya, qaziya divan tutuldu.  
 Yandı, külə döndü, arzular, kamlar,  
 Sürgün edildilər şeyxüislamlar.  
 Qədim tariximiz tam unuduldu,  
 Qəhrəmanlar düşmən elan olundu.  
 Cavad xan, Şeyx Şamil düşmən adlardı,  
 Hikmət kitabları oda qalandı!  
 Elə bil dünyada yoxmuş igidlər,  
 Alimlər, şairlər oldu dərbədər!  
 Rusa lazımlı idi "kölə" müxtəsər,  
 Buna nəsib oldu müəyyən qədər!

1979-80

(son)

## MÜNDƏRİCAT

<u>Redaktordan: Ovxarlı söz - od yeri, ocaq yeri</u>	5
<u>Müəllifdən:</u>	13
<u>Ana dilim</u>	14
<u>Zövqü ayrı</u>	18
<u>Apardı</u>	19
<u>Qubaya çağırın bütün xalqları</u>	20
<u>Kişi çörəyi</u>	23
<u>Atam qocalır</u>	25
<u>Sözlə gedir</u>	26
<u>Şair şeir oxuyanda</u>	27
<u>Bir gün</u>	28
<u>Qağidib özünə</u>	29
<u>Sikəstələr ölkəsi</u>	30
<u>Yol gedirəm</u>	31
<u>Üvertura</u>	32
<u>Mən bu yolun yolcusuyam</u>	33
<u>Azərbaycanam</u>	34
<u>Müdriklər</u>	35
<u>Neylərəm</u>	36
<u>Xəlil Rzaya</u>	37
<u>İkilik</u>	38
<u>Dünya</u>	39
<u>İçimin səsi</u>	40
<u>Şükür</u>	41
<u>Bir həzin həğmə...</u>	42
<u>Bir deyim</u>	43
<u>Türkəm</u>	44
<u>Türkü</u>	45
<u>Türknamə</u>	46
<u>Yaranan gündən bəri</u>	48
<u>Dostuna söylə</u>	49
<u>Ana Vətən</u>	50
<u>Ana</u>	51
<u>Araz nisgili</u>	52
<u>"Qara sazi" dinlə, könül</u>	53

Ədaləti dinlədim	54
Saz	55
Dünyaya sözüm var	56
Mars	57
Qəzel	58
Qardaş qanı tökülməsin	59
Nə idi günahımız	60
Bayatılar	61
Yazacağam mən	62
Qəm bayatıları	63
Qaratel	65
İgidlərim qoldu, qıçdı	66
Natəvana	67
Dayanın	68
Millət	69
Qulağına çatar	70
Yağma, a qar	71
Müsləman namusu, dünya həsədi	72
Sərvin öyüdü	76
Bir aramlıq söz	77
Nəsihət	79
Söz haqqın	81
Ulu Füzuliya xitabən	82
Gərək	83
Ya Allah!	84
Ana yurdum	86
Müslümümüz oxuyur	87
Adı gözəl, özü gözəl Məhəmməd	88
Qoru eşqimi	89
Niyə sormadın	90
Deyiblər	91
Bəlkə	92
Bilmədim	93
Mənim istədiyim	94
Məndən xəbərsiz	95
Dünyada	96
Dağlara bir də gel, a sərin külək	97

Sonradan	98
Çağırış	99
İndi ayılram	105
Qızılgül tikanı ilə	106
Göydə günəşim qəlbə atəşim	107
Gələn gedərgidir	109
Məhəbbətim, çatar hamiya	110
Odam mən	112
Ərik ağacı	113
Nədən	114
İydə çiçəyi	115
Eşitsinlər	116
Leylək yuvası	117
"Heydər baba"ya ithaf	118
Daş Salaklı oyaqdır	119
Xəbərin var	120
Ürəyimin dastanı	122
Salam, Fidat -palıd	123
Şuşa	125
Oldu	127
Gülerəm	128
Söhrətim	129
Ana, bacı	130
Həsrətin alışib	131
Şuşanı qaytar	132
Bir gün	133
Bağışla	136
Qaratel	137
Könlümün evində	138
Haqqı sevdim	139
Ana hissim	140
Sarıqamış	141
Əmim mənim	143
Şükür olsun	144
Düşdü	145
Millətimiz	146
İsimin səsi	147

Oxu bülbüł	148
Balaxanı	149
Mən dünyaya neyləmişəm	152
Dünya sənin...	153
Bu gündən	154
Bu gün	155
Şeirdi, yoxsa...	156
Nəsihətli söz	157
Qələmim	158
Tanrı əmri	159
Ana	160
Çalan, ay çalan	161
Var	162
Qış	163
Qəribə naxışlar	164
Görərsən	165
Payız	166
Bahar gəldi	167
Doldu ürəyimə	168
Ölməz eşqin	169
Vətən	170
Andını içmiş	171
Dilərəm	172
Yenə yaz gəldi	173
Olsa	174
Elə can verəydim	175
Göycə gölü	176
Ya Qadir Allah	178
Arınib-ələnmışım	179
Haqq deyəndə	180
Söla Həkimə	181
Qulağıma gələn səs	182
Allahın eşqiylə	184
Bahar duyğuları	185
Allaha pənah	186
Könlümün səsi	187
Eşqinlə yazıb-yaratdım	192

Dünya mənim evim	193
Dünyanı belə gördüm	194
Şeir nədən yaranır?	195
Cəngi çalın	199
Fatma xanıma	200
Köçdü	201
Ərənlərə sözüm var	202
Susur millət	203
Özün yetir	204
Neyləyim	205
Sevil xanım	206
Əbədi hörmət	207
Nizamiya xıtab	208

## POEMALAR

Cavab ver	211
Mənim şair qardaşlarım	227
Vəfəm mənim	239
Güllələnmişlər	297
20 Yanvar	302
Yanaram Süleyman	315
Müşfiq	321
Sairin ölümü	332
Qayalı	339

*Beynəlxalq Kitab Evi İctimai Birliyinin  
dəstəyi ilə nəşr olunur*

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI  
**QAYALI**  
(şeirlər və poemalar)

**Texniki redaktor:** Xaqani Kosayev  
**Korrektorlar:** Cəvahir Babaşova  
Həkət Muradova

Çapa imzalanmışdır: 14.06.2008.  
Kağız formatı 60/84 1/16.  
Şərti çap vərəqi 22,5.  
Tirajı 350.  
Sifariş 22.

HR 2008  
1539

Mənim bu dünyada arzularım var,  
Elə bir bağçayam min baharım var.  
Köksümdə torpağın eşqi döyünür,  
Dilimdə Tanrıımađıalarım var!

Məni sarsıtmadı nə qəzəb, nə kin,  
Ürəyim doludur ulu Gøy təkin!  
Müqəddəs amalın, təmiz məsləkİN,  
Yoluna yolcu tək ixtiyarım var.

Harda ayaq açdım, harda dil açdım?  
Duydum qönçələndim, sevdim gül açdım,  
Özümdən əvvələ məndən yol açdım,  
Özümdən sonraya salamlarım var.